



AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 292 (8315) BAZAR ERTƏSİ, 30 dekabr 2019-cu il

Qəzetin əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az



Gələcəyə aparan aydın yol

Biz olduqca böyük tarixi sərəvətə varisliyik. Zəngin mədəniyyət incilərimizlə yanaşı, əsrlərdir bu torpaqlarda mövcud olan yüksək toleranqlıq, dini və etnik dözümlülük şəraitini, fərqli mədəniyyətlərə hörmət ruhu, bütün bunları qoruyub saxlamış və indiki günlərə qədər gətirib çıxarmış ulularımızın yaratdıqları dəyərlər misilsiz mənəvi xəzinədir. Belə bir xəzinənin mövcud olmasına görə milli dövlətçilik tariximizdə müstəsna yer tutan görkəmli şəxsiyyətlərimizə, xüsusilə Ümummilli Lider Heydər Əliyevə borcluuyq. Məhz belə şəxsiyyətlərimiz sayəsində xalqımız milli özünəməxsusluğunu itirməmiş, ən çətin şərtlər daxilində belə onu mühafizə edərkən ölkənin daha böyük inkişafına nail olmuşdur.

Sağlam təməl, təminatlı gələcək

Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik kursunu əzmlə davam etdirən, müstəqil Azərbaycan tarixinin ən böyük uğurlarına yetirən Prezident İlham Əliyevin ölkəmizə 16 illik rəhbərliyi dövründə qazanılan nailiyyətlərin hər biri inkişaf salnaməsinə çevrilmişdir. Bu nailiyyətlərin sırası isə kifayət qədər genişdir. Uğurların mühüm bir qismi təhsil, elm, mədəniyyət, eləcə də humanitar sahəyə aid məsələləri əhatə edir.

Təkcə bugünü deyil, uzaq gələcəyi də görə bilən, dövlətin, xalqın sabahı üçün strateji hədəflər müəyyənləşdirməyi bacaran bütün böyük dövlət adamları kimi Azərbaycan Prezidenti üçün də keyfiyyətli təhsil həm fərdlərin, həm də vətənin, cəmiyyətin təminatlı gələcəyi deməkdir. O, insanlarımızın, xüsusilə, hələ yolun başlanğıcında olan gənclərimizin savadlanmasını, dövrün tələblərinə uyğun bilik

və bacarıqlara yiyələnmələrini inkişaf proseslərinin əsas amillə hesab edir. Əldə olunmuş inkişafın davamlılığı, dayanıqlılığı üçün vətəndaşlarımızı hazırlıqlı olmağa çağırır. Həqiqətən, əgər ən yüksək inkişaf səviyyəsinə çatmış ölkələrin tarixinə və bugününe baxsaq, görürük ki, o ölkələrin hamısı yalnız təhsil, texnologiya, elm sayəsində irəliləyiblər. Biz də bu yolla irəliləyirik. Azərbaycanda insanların bilikli, savadlı olması ölkəmizi gücləndirir. Cəmiyyətimizi gələcəyə hazırlayır. Başqa cür də mümkün deyil. Getdikcə tərəqqi edən, global inkişaf meyillərinə qucaq açan ölkə üçün həyatın bütün sahələrinə pəşəkar mütəxəssislər lazımdır.

Keyfiyyətli kadr hazırlığı, öz işində yüksək sənətkarlıq malik mütəxəssislərin olması Azərbaycanın inkişaf dinamikasına güc verir. Ona görə də bu gün respublikada təhsilin keyfiyyətinin yüksəldilməsi üçün önəmli addımlar atılır, davamlı islahatlar aparılır.

Ardı 4-cü səh.

Avtomobil tunelinin inşası hərəkətin təhlükəsizliyini təmin edir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən paytaxtın Sabunçu rayonunun Pırşağı qəsəbəsində inşa edilən avtomobil tunelinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov dövlət başçısına görülən işlər barədə məlumat verdi.

Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin yol-nəqliyyat infrastrukturunda həyata keçirilən geniş-

miqyaslı işlər bu sahənin müasir səviyyəyə çatmasında böyük rol oynayıb. "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən paytaxtın Pırşağı qəsəbəsində avtomobil tunelinin inşası da bunu bir daha sübut edir.

Ardı 2-ci səh.

Respublikamızda genişmiqyaslı islahatlar enerji sektorunu da hərtərəfli əhatə edib

Dekabrın 29-da Bakının Səbail rayonunun Badamdar qəsəbəsində "Azər-enerji" Açıq Səhmdar Cəmiyyətinin (ASC) yeni-dən qurulan 220/110/10 kilovoltluq "Müşiqi" və 110/35/10 kilovoltluq "Zəbrat" yarımstansiyalarını istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təbri-də iştirak edib.

"Azər-enerji" ASC-nin prezidenti Baba Rzaev yarımstansiyalarda görülən yenidənqurma işləri barədə dövlət başçısına məlumat verdi.

Bildirildi ki, 2018-ci ilin sentyabrından ölkəmizin enerji sistemində islahatların keyfiyyətə yeni mərhələsinə start verilib, yerli və xarici mütəxəssislərin rəyi nəzərə alınmaqla 2018-2021-ci illəri əhatə edən mükəmməl Reabilitasiya Programı hazırlanaraq dərhal icrasına başlanılıb.

Ardı 2-ci səh.



İşə yanaşma tərzini dəyişir

Prezident İlham Əliyevin struktur və kadr islahatları ilə ölkə yeniləşir, iqtidarın yeni siması ortaya çıxır

Başla vurmaqda olduğumuz 2019-cu il ölkəmizdə çox mühüm ictimai-siyasi hadisələrlə zəngin il kimi tarixə yazılacaq. Əgər 2018-ci ilin iqtisadi islahatları ilə adlandırsaq, 2019-cu ilin həm böyük sosial və struktur, kadr islahatları ilə, həm də iqtisadi artımın yüksək tempolarla təmin ediləcəyi dövr kimi qiymətləndirməliyik.

İlin əvvəlində keçirdiyi müşavirələrdə, görüşlərdə islahatların anonsunu verən Prezident İlham Əliyev fevral ayında böyük sosial islahatlar paketini elan etdi. Getdikcə daha geniş vüsət alan sosial islahatlar bir çox sahələri əhatə etməklə ölkənin inkişafına yeni dinamizm gətirdi. İnqilabi sosial islahatlar dövlət başçısının hər zaman andına və vədinə sadıqlılığının bariz təcəssümü idi. Bununla da bütün sosial sahədə olan məsələlər kompleks şəkildə öz həllini tapdı. Müavinətlər orta hesabla 50 faiz, yaxud da 2 dəfə, minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faizdən çox artırıldı. Minimum pensiyasının alıcılıq qabiliyyətinə görə bu gün Azərbaycan MDB-də birinci yerdədir.

Umumiyyətlə, islahat dövlətin mövcud siyasi və iqtisadi strukturunun təkmilləşməsi, yenidən qurulması üçün kompleks tədbirlər məcmusudur. Cənab İlham Əliyevin struktur, kadr islahatlarını isə islahatların məntiqi davamı adlandırmaq olar. "İslahatlara alternativ yoxdur" deyən dövlət başçısı bəyan etdi ki, ölkədə artıq kadr islahatları ləğvəddir və qaçılmazdır. Bunun səbəbini isə cənab Prezident belə izah etdi ki, XXI əsrdə köhnə tefəkkürlə uğurlara imza atmaq qeyri-mümkündür.

Ardı 5-ci səh.

İlə yekun vurulur

Demoqrafik göstəricilərimiz müsbətdir



Doğulanların və Azərbaycanı daimi yaşayış yeri seçənlərin sayı artır

2019-cu ilin aprelin 6-da Azərbaycanın 10 milyonuncu vətəndaşının dünyaya göz açması bütün xalqın sevincinə səbəb oldu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu münasibətlə körpənin valideynlərini və Azərbaycan xalqını təbrik etdilər.

Bu təbrikə 10 milyon nəfərlik Azərbaycan səs verdi. Hər sevincini bir cür ifadə etdi. Bakıda və respublikanın bölgələrində ağacəkmə kampaniyaları keçirildi, torpağa qollu-budaqlı ağaclarla çevriləcək pöhrələr basdırıldı. Çöhrəsinə təbəssüm qonan insanlar bir-birini təbrik etdi. İstirahət günü paytaxt sakinləri Dənizkənarı Milli Parka axışdı.

Ardı 9-cu səh.

İlham Əliyev erməni faşizmini növbəti dəfə ifşa etdi

Dünya miqyasında ən böyük təhdidlərdən biri də bu gün neofaşizmin yenidən təşəkkül tapmasıdır. Hazırda neofaşist ideyaların bəşəriyyətə qarşı yönəlməsi qanlı siyasət kimi qiymətləndirilir və onunla qətiyyətli mübarizə mühüm vəzifəyə çevrilir. Çünki beynəlxalq ictimaiyyət belə düşmənçilik yaradan təbliğatın yenidən dünyanı böyük fəlakətlərə sürükləyə biləcəyini yaxşı dərk edir. Lakin bəşəriyyətin daha böyük inkişafa doğru irəlilədiyi bir vaxtda elə ölkələr də tapılır ki, neofaşizmi dövlət siyasəti səviyyəsinə yüksəldirlər.

Bu xüsusda neofaşizm ideyalarını dirçəltməyə və yaymağa can atan Ermənistan indi daha çox seçilməkdədir. Neofaşizm bu gün Ermənistanda yeni intibah mərhələsinə yaşamaqda, çoxsaylı tərəfdarları toplamaqdadır. Ermənistanda hitlerçilərlə çiyin-çiyinə insanlığa qarşı sayəsiz-hesabsız cinayətlər törətmiş erməni cənabları qəhrəman kimi təqdim olunur, onların nifrətamiz xatirəsi əbədləşdirilir, abidələri ucaldılır. Belə mənfur "qəhrəman"lardan biri Nijde ləqəbli cinayətkar general Qaregin Yeghişevic Ter-Arutunyanıdır.

İkinci Dünya müharibəsində nasistlərin tabeliyində olan hərbi birləşməyə başçılıq edən erməni əsilli Qaregin Ter-Arutunyanı (Nijdey) Yerevanın mərkəzində abidə ucaldılıb.

Kütləvi insan qırğınlarında fəal iştirak edən Nijdenin adına Yerevanda bir prospekt, böyük meydan, onun ətrafındakı metro stansiyası, bir kənd verilib. Nə qədər qəribə olsa da, nasizmi qəhrəmanlaşdırırlar Avropada yox, dünyanın başqa bir regionunda - MDB məkanında çoxdandır fəaliyyət göstərirlər və onlara "gözün üstə qaşın var" deyən də yoxdur.

Ardı 5-ci səh.



Avtomobil tunelinin inşası hərəkətin təhlükəsizliyini təmin edir

Əvvəli 1-ci səh.

Bu, eyni zamanda, ölkəmizin hər yerində, o cümlədən paytaxtın yol və nəqliyyat sektorunun təkmilləşdirilməsi, yeni yolların salınması, mövcud yol təsərrüfatının ən müasir səviyyədə yenidən qurulması istiqamətində icra olunan vacib layihələrin ardıcıl xarakter aldığını göstərir. Bu layihələrin icrasından paytaxtla yanaşı, Bakıtrafı kənd və qəsəbələrdə yaşayan vətəndaşlar da bəhrələnilir. Bütün bunlar dövlət başçısının həyata keçirdiyi sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayandığının aydın təzahürüdür.

Yeni tunelin inşası qatarların və avtomobillərin hərəkətinin təhlükəsizliyini təmin edilməsi ilə bərabər, tixacların qarşısının alınması, sürücülərin və səmşinlərin mənzil başına vaxtında və rahat çatması baxımından da mühüm rol malikdir. Abşeron dairəvi dəmir yolu xətti üzrə dəmir yolunun avtomobil yolu ilə eyni səviyyədə kəsişmələrində hərəkətin



təhlükəsizliyini təmin edilməsi üçün ümumilikdə 15 avtomobil tuneli layihələndirilib. Bunlardan 7-si artıq istismara verilib, 7-də isə ti-

kinti-quraşdırma işləri davam etdirilir. Pirsəqi qəsəbəsinde yerləşən bu tunel Bakı dairəvi avtomobil yolu ilə Abşeron dairəvi dəmir

yolunun 28-ci kilometrliyində kəsişir. Tunelin qapalı hissəsinin uzunluğu 160, eni 31, hündürlüyü 6, ümumi uzunluğu isə 566 metrdir.

Dəmir yolu xəttinin avtomobil yolu ilə eyni səviyyədə kəsişmələrində bu cür tunellərin inşası çox mühüm əhəmiyyət kəsb edir. Belə

ki, bu layihə qatarların sürətli, fasiləsiz və qrafikə uyğun hərəkətinin təmin edilməsində vacib rol oynayır. Bu, eyni zamanda, avtomobillərin

də hərəkətinin intensivliyini təmin edir. Beləliklə, qatarlarla avtomobillərin hərəkəti bir-birinə mane olmadən təhlükəsiz həyata keçirilir.

Sonra dövlət başçısı tunnelin rəmzi açılışını bildiren lentə kəsdi. Sonda xatirə şəkli çəkdirildi.



Respublikamızda genişmiqyaslı islahatlar enerji sektorunu da hərtərəfli əhatə edib



Əvvəli 1-ci səh.

Bu proqramın həyata keçirilməsində əsas məqsəd itirilmiş gücləri bərpa etmək, enerji sisteminin etibarlılığı və dayanıqlılığını təmin edib inkişafa nail olmaqla yanaşı, 800 meqavatdan artıq "itirilmiş" gücü bərpa etməkdir. Bugünə qədər 400 meqavat itirilmiş güc artıq bərpa olunub.

Diqqətə çatdırılıb ki, "Azərereji" ASC 12 elektrik stansiyasında və sistem əhəmiyyətli 20-dək yarımstansiyada tikinti, yenidənqurma və bərpa işləri həyata keçirir. Ötən ildən başlayaraq mövcud 87 yarımstansiyadan ikisində yenidənqurma işləri artıq başa çatdırılıb, 20-dək yarımstansiyada isə bu tədbirlər davam edir. 220/110/10 kilovoltluq "Müşfiq" və 110/35/10 kilovoltluq "Zabrat" yarımstansiyaları da ən müasir standartlar səviyyəsində yenidən qurulub. Silsilə tədbirlər sayəsində "Müşfiq" və "Zabrat" yarımstansiyalarının daya-



tədbirlər elektrik enerjisi ilə təchizatın əsaslı şəkildə yaxşılaşdırılmasına, ən müasir texnologiya və avadanlıqların tətbiqinə, elektrik şəbəkələrində yüklənmələrin azalmasına və texniki itkilərin minimuma endirilməsinə imkan yaradıb. Ən ucaq yaşayış məntəqələrini belə əhatə edən yenidənqurma tədbirləri çərçivəsində yaradılan müasir energetika qurğuları və yeni güc mərkəzləri həm xarici görünüşünə görə əvvəlkilərdən kəskin fərqlənir, həm də böyük texniki üstünlüklərə malikdir. Ölkəmizin bütün bölgələrində qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişafı, eləcə də sənayeləşmə diqqət mərkəzində olduğundan, energetika kompleksinin zamanın tələblərinə uyğun köklü şəkildə təkmilləşdirilməsi də başlıca prioritetlərdəndir.

Dövlət başçısına 110/35/10 kilovoltluq "Zabrat" yarımstansiyasında aparılan yenidənqurma tədbirləri barədə məlumat verildi.



nıqlılığı, etibarlılığı və təhlükəsizliyi təmin olunub. Prezident İlham Əliyev "Müşfiq" yarımstansiyasını işə sald. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən genişmiqyaslı islahatlar enerji sektorunu da hərtərəfli əhatə edib. Azərbaycanın elektrik enerjisi təsərrüfatında köklü islahatların növbəti mərhələsi uğurla reallaşdırılıb, enerji sisteminin etibarlılığının təmin edilməsi və bu sahədə mükəmməl infrastrukturun

yaradılması üçün ardıcıl və kompleks tədbirlər geniş vüsət alıb. Son illərdə çoxsaylı yeni elektrik stansiyalarının və yarımstansiyaların açılışı, mövcudlarının bərpası ilə yanaşı, bərpa-olunan enerjiden istifadəyə də geniş yer ayrılması istiqamətində çox mühüm layihələr icra olunub. Bütün bunlar göstərir ki, hazırda ölkəmizdə enerji sektorunun inkişafına, onun maddi-texniki bazasının gücləndirilməsinə xüsusi önəm verilir. Görülən işlərin nəticəsidir ki, hazırda Azərbaycan öz daxili enerji tələbatını tam ödəməklə yanaşı, elektrik enerjisini

ixrac da edir. Bu işlər ümumilikdə ölkəmizin iqtisadi potensialının möhkəmləndirilməsinə xidmət etməklə, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin uğurlu nəticələrinin göstəricisi kimi də xarakterizə olunur. Respublikamızın elektroenergetika sistemi öten müddətdə tanınmaz dərəcədə dəyişib və bütün yenidənqurma tədbirləri perspektiv də nəzərə alınmaqla reallaşdırılıb. Ardıcıl və məqsədyönlü səylər nəticəsində respublikamızın paytaxtı ilə yanaşı, regionlarında da qısa müddətdə böyük irəliləyişə nail olunub. Həmin

Bildirildi ki, bu energetika qurğusunun gücü 160 meqavoltampere çatdırılıb.

Prezident İlham Əliyev "Müşfiq" yarımstansiyasında SCADA Dispetçer İdarəetmə Sistemi vasitəsilə "Zabrat" yarımstansiyasını da işə sald.

Sonra dövlət başçısına Azərbaycan elektroenergetika kompleksinin sistem olaraq formalaşmasının 120, paylayıcı elektrik şəbəkəsinin yaradılmasının 90 illiyinə həsr edilən "Azərbaycan elektroenergetikası" kitabı təqdim olundu. Sonda xatirə şəkli çəkdirildi.

Yunayirici-boyaq fabrikinin tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Yunayirici-boyaq fabrikinin tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.24.13-cü yarım-bəndində göstərilmiş məbləğin 17 535 600 (on yeddi milyon beş yüz otuz beş min altı

yüz) manatı "Azərçalça" Açıq Səhmdar Cəmiyyətinə ayrılınsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr 2019-cu il

T.Y.Rəfiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq **qərara alıram**:

1. Azərbaycan müdafiə sənayesinin inkişafı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Tofiq Yusuf oğlu Rəfiyevə Azər-

baycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr 2019-cu il

Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2020-ci ilin yanvar ayında görkəmli hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Əhəd oğlu Aslanovun anadan olmasının 110 illiyi tamam olur.

Başçarıyyətin yaddaşına ən dəyərli müharibə kimi yazılmış İkinci Dünya müharibəsi zamanı faşizm əleyhinə mübarizə aparılmasında və insanlığın qorxunc nazım təhlükəsindən xilas edilməsində Azərbaycan xalqının da böyük xidmətləri vardır. 1941-1945-ci illərdə Azərbaycanın altı yüz mindən artıq övladı müharibəyə yollanaraq müxtəlif cəbhələrdə vuruşmuş, Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmişdir.

Xalqımızın iğid oğulları sırasında general Həzi Aslanov qəhrəmanlığın rəmzinə çevrilmiş adı dərin ətirəmlə çəkilir. Dünyanın faşizmdən qurtulması uğrunda ağır döyüşlərdə Həzi Aslanov məhür hərbi sərkərdə istedadı nümayiş etdirmiş və hər salnaməsində yeni parlaq səhifələr açmışdır. Onun göstərdiyi misilsiz şücaət və başçılıq etdiyi tank alayının müstəsna rəşadətli torpaqlarımızın işğaldan azad edilməsinə hər an hazır olan Azərbaycan

can Ordusunun bütün şəxsi heyəti üçün əsl qəhrəmanlıq nümunəsidir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində xüsusi əhəmiyyətini nəzərə alaraq, Azərbaycan xalqının cəsur övladı Həzi Aslanovun anadan olmasının 110-cu ildönümünün layiqincə qeyd olunmasını təmin etmək məqsədilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun 110 illiyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr 2019-cu il

Leyla Bədirbəylinin 100 illiyinin qeyd edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2020-ci ilin yanvar ayında Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Xalq artisti Leyla Ağalar qızı Bədirbəylinin (Cavanşirovanın) anadan olmasının 100 illiyi tamam olur.

Leyla Bədirbəyli uzunmüddətli fəaliyyəti ərzində öz sələflərinin ənənələrini uğurla davam etdirmiş və layiqli nümayəndəsi olduğu nəslin yaradıcılıq prinsiplərinə daim sadiq qalaraq Azərbaycan mədəniyyəti salnaməsinə yeni səhifələr yazmış sənətkarlardandır. O, fitri istedadla malik teatr ustası kimi ifa üslubundakı səmimiyyət, mələhət və təbiiilik sayəsində dramaturqlarımızın və dünya ədəbiyyatı klassiklərinin çox sayda qadın qəhrəmanına zəngin boyalarla parlaq səhnə həyatı vermişdir. Aktrisa "Arşın mal alan" filmində Gülcührə obrazı ilə böyük şöhrət qazanmış, 1940-cı illərdən etibarən, eyni zamanda, ekranlarda məhərrətə canlandırdığı və mənəvi-əxlaqi dəyərlərin təbliği, tamaşaçı zövqünün formalaş-

dırılması baxımından əhəmiyyət kəsb edən silsilə rollarla milli kinematografiyanı daha da zənginləşdirmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan mədəniyyətinin inkişafına töhfələrini nəzərə alaraq görkəmli sənətkar Leyla Bədirbəylinin anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Xalq artisti Leyla Bədirbəylinin 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr 2019-cu il



Poçt ödəniş xidmətləri haqqında Sazişə və onun Yekun Protokoluna qoşulmaq barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq **qərara alır**:

1. Azərbaycan Respublikası 2016-cı il oktyabrın 6-da İstanbul şəhərində qəbul edilmiş Poçt ödəniş xidmətləri haqqında Sazişə və onun Yekun Protokolu Azərbaycan Respublikasının ona dair bəyanatına qoşulsun.

2. Azərbaycan Respublikasının aşağıdakı qanunları bu Qanun qüvvəyə mindiyi gündən ləğv edilsin:

2.1. "Ümumdünya Poçt İttifaqının "Poçt ödənişləri xidmətləri haqqında" Sazişinə qoşulmaq barəsində" Azərbaycan Respublikasının 2007-ci il 6 mart tarixli 259-IIIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 5, maddə 400);

2.2. "Poçt ödəniş xidmətləri haqqında" Sazişin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli 569-IIIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 5, maddə 336);

2.3. "Poçt ödəniş xidmətləri haqqında" Sazişə qoşulmaq barədə" Azərbaycan Respublikasının

2012-ci il 21 dekabr tarixli 517-IVQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 2, maddə 87);

2.4. "Poçt ödəniş xidmətləri haqqında" Sazişə qoşulmaq barədə" Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 169-VQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 3, maddə 427).

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 dekabr 2019-cu il

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsini formalaşdırmaq və fondun valyuta vəsaitinin səmərəli idarə edilməsini təmin etmək məqsədilə **qərara alıram**:

1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin gəlirləri 12 384 088,2 min manat, xərcləri isə 11 589 910,3 min manat məbləğində təsdiq edilsin.

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşsın:

Sıra №-si	Gəlir mənbələri	Gəlirlərin məbləği (min manat)
2.1.	Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin naəqli üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketing və sığorta xərcləri çıxılmaq şərtlə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iş-tirək payına düşən gəlirlər istisna olmaqla)	10 563 404,5
2.2.	Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar müqavilə sahəsindən istifadə üçün sərmayəçilərin akrhesabı ödənişləri	4 692,0
2.3.	Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər	19 380,0
2.4.	Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər	1 031 271,7
2.5.	Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilərin ödədikləri bonuslar	765 340,0
Cəmi		12 384 088,2

3. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilsin:

Sıra №-si	Xərc istiqamətləri	Xərclərin məbləği (min manat)
3.1.	Məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi	200 000,0
3.2.	Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinə transferlərin yuxarı həddi	11 350 000,0
3.3.	"2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqəbətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsi	10 000,0
3.4.	Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər	29 910,3
Cəmi		11 589 910,3

4. "2020-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitindən istifadənin əsas istiqamətləri (proqramı) və investisiya siyasəti" təsdiq edilsin (əlavə olunur).

5. "Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci ildə idarə edilməsi ilə bağlı xərclər smetasi" təsdiq edilsin (əlavə olunur).

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 2019-cu il

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir

2020-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitindən istifadənin əsas istiqamətləri (proqramı) və investisiya siyasəti

1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (bundan sonra - Fond) vəsaitinin xərc istiqamətləri

1.1. Məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi;

1.2. Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinə transferlərin yuxarı həddi;

1.3. "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqəbətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsi.

2. Fondun 2020-ci il üçün investisiya siyasəti

2.1. Fondun investisiya siyasətinin məqsədi 2020-ci ildə Fond əsas kapitalın itirilməsi riskinin aşağı olması şərtlə maksimum gəlirliliyin əldə edilməsinə imkan verən investisiya siyasəti həyata keçirəcəkdir.

2.2. Fondun investisiya portfeli

2.2.1. Investisiya portfelinin proqnozlaşdırılan həcmi

2020-ci il üzrə Fondun investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri (ortaçəkili həcmi) 71,2 milyard manata bərabər götürülür.

2.2.2. Investisiya portfelinin valyuta tərkibi

Fondun investisiya portfelinin baza valyutası ABŞ dolları müəyyən edilir. Investisiya portfelinin məcmu dəyərinin minimum 90 faizinin beynəlxalq kredit agentlikləri tərəfindən verilmiş kredit reytingi "A" (Standard & Poor's, Fitch) və ya "A2" (Moody's) dərəcəsinə çatmayan ölkələrin valyutalarında ifadə edilən aktivlərdə olması şərtlə Fondun investisiya portfelinin məcmu dəyərinin:

1. 65 faizi ABŞ dollarında ifadə olunan aktivlərə;

2. 20 faizi avroda ifadə olunan aktivlərə;

3. 5 faizi İngiltərə funt sterlinində ifadə olunan aktivlərə;

4. qalan 10 faizi isə digər valyutalarda ifadə olunan aktivlərə yerləşdirilə bilər.

2.2.3. Investisiya portfelinin altportfelləri

Fondun investisiya portfeli aşağıdakı altportfellərdən (bundan sonra - portfel) ibarətdir:

1. borc öhdəlikləri və pul bazarları alətləri portfeli (kredit reytinginə malik olmayan borc öhdəliklərinə investisiya qoyan pay fondları istisna olmaqla)

- aşağı uzaqlaşma intervalı maksimum 5 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 55 faizi;

2. səhm (pay) portfeli - investisiya portfelinin məcmu dəyərinin maksimum 25 faizi (maksimum 5 faizə qədər) səhmlərə və kredit reytinginə malik olmayan borc öhdəliklərinə investisiya qoyan pay fondları olmaqla);

3. daşınmaz əmlak portfeli - yuxarı uzaqlaşma intervalı maksimum 2 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 10 faizə qədər (daşınmaz əmlak və daşınmaz əmlak üzrə kredit reytinginə malik olmayan borc öhdəliklərinə investisiya qoyan pay fondları daxil olmaqla);

4. qızıl portfeli - yuxarı uzaqlaşma intervalı maksimum 3 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 10 faizə qədər.

2.2.4. Investisiya portfelinin hədəf gəlirliliyi

1. Fondun borc öhdəlikləri və pul bazarları alətləri portfelinin idarə edilməsindən hədəf gəlirliliyi (bençmark) kimi müvafiq valyuta (avro istisna olmaqla) üzrə 6 aylıq LIBOR faiz dərəcəsi əsas götürülür.

2. Fondun borc öhdəlikləri və pul bazarları alətləri portfelinin avroda ifadə olunan aktivlərinin idarə edilməsindən hədəf gəlirliliyi (bençmark) kimi 6 aylıq EURIBOR faiz dərəcəsi əsas götürülür.

3. LIBOR dərəcəsi mövcud olmayan valyutalar üzrə hədəf gəlirliliyi kimi maliyyə bazarında banklar arasında 6 aylıq kreditlər üzrə ən geniş yayılmış faiz dərəcələri əsas götürülə bilər.

4. Səhm (pay) portfelinin hədəf gəlirliliyi (bençmark) kimi MSCI Stock Market Indexes əsas götürülür.

2.3. Risklərin idarə olunması üzrə tələblər

2.3.1. Faiz dərəcəsi riski

Fondun borc öhdəlikləri və pul bazarları alətləri portfelinin faktiki ortaçəkili investisiya müddətini (durası) dünya bazarındakı cari vəziyyətdən asılı olaraq Fond müəyyən edir və bu müddət 48 aydan artıq olmamalıdır.

2.3.2. Kredit riski

1. Fondun valyuta vəsaitinin yerləşdirildiyi investisiya aktivlərinin kredit reytingi Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbay-

can Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"ın 3.3-cü bəndinin şəkkincü fırlığında nəzərdə tutulmuş qeyri-investisiya reytinginə malik borc öhdəlikləri və təsisatlarında depozitlər üzrə 5 faizlik xüsusi çəkinin yuxarı həddinə dair tələblər Azərbaycan Respublikası Prezidentinin aktları ilə nəzərdə tutulan tədbirlərin icrası məqsədilə həyata keçirilən investisiya qoşulmaları nəticəsində Fondun investisiya portfelinə daxil olan aktivlərə tədbiq edilmişdir.

2. Bir maliyyə qurumunun (depozitar banklar istisna olmaqla) və ya bir investisiya aktivinin investisiya portfelinə daxil olmasının maksimal xüsusi investisiya portfelinin məcmu dəyərinin 15 faiz haddində müəyyən edilir.

2.3.3. Likvidlik üzrə tələblər

Fondun vəsaitinin likvidlik dərəcəsi Fondun bütçə xərcləri üzrə planlaşdırılan pul və digər köçmələrinin tam və vaxtında yerinə yetirilməsini təmin etmək üçün yetərli səviyyədə olmalıdır. Bu səviyyəni təmin etmək məqsədilə Fondun vəsaitinin 100 milyon ABŞ dollarından az olmayan hissəsi yüksək likvidliyə malik qısamüddətli pul bazarları alətlərində saxlanmalıdır. Bu vəsaitin göstərilən məbləğdən az olması halı 7 iş günündən çox davam etməməlidir.

2.3.4. Xarici menecerlər üzrə tələblər

1. Cəlb edilən xarici menecerin özünün və ya onun əsas təsisçisinin kredit reytingi beynəlxalq kredit agentliklərinin (Standard & Poor's, Fitch və ya Moody's) investisiya dərəcəli kredit reytingindən aşağı olmamalı və ya onun aktivlərin idarə edilməsində ən azı 5 il müsbət təcrübəsi, yaxud dəyəri 1 (bir) milyard ABŞ dolları məbləğindən az olmayan aktivlərin idarə edilməsində iştirak etmişdir.

2. Xarici menecerlərə idarəetməyə verilən vəsaitin ümumi həcmi investisiya portfelinin məcmu dəyərinin 60 faizindən, bir xarici menecere idarəetməyə verilən vəsaitin maksimum həcmi investisiya portfelinin məcmu dəyərinin 5 faizindən artıq olmamalıdır.

3. Fondun vəsaitinin idarə olunmasına cəlb edilən xarici menecerlərin səlahiyyətləri və idarəetməyə verilən müddəti Fondla bu menecerlər arasında bağlanan sazişdə göstərilməlidir.

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!
Ad gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Ali dövləti vəzifələrdə Sizə səmimi-qəlbən daim coşğun fəaliyyət, Azərbaycan Respublikasının hərtərəfli dinamik inkişafına və firavanlaşmasına yönəlmiş bütün təşəbbüslərinizin həyata keçməsinə uğurlar arzulayıram. Qoy xalqınızın dəstəyi Sizin yorulmaz səmərəli fəaliyyətiniz üçün çox etibarlı zəmin olsun.

Xoş fürsətdən istifadə edərək Tataristan ilə Azərbaycan arasında əməkdaşlığın potensialını artırmaq və qarşılıqlı fəaliyyət istiqamətlərini genişləndirmək səylərimizi bir daha vurğulamağa sadam. Ümidvaram ki, qarşılıqlı əlaqələrdən sonra da qarşılıqlı faydalı Tataristan-Azərbaycan layihələrinin həyata keçirilməsində həlledici amil olacaq, eləcə də Rusiya ilə Azərbaycanın strateji tərəfdaşlığının möhkəmlənməsinə səmərəli xidmət edəcək.

Rüstəm MİNNİXANOV,
Rusiya Federasiyası Tataristan Respublikasının Prezidenti

Zati-aliləri, möhtərəm İlham Heydər oğlu!
Doğum gününüz münasibətilə Sizi ürək-dən təbrik edirəm.

Siz həyatınızı vətəne xidmətə həsr etmişiniz. Azərbaycan kimi ali dövlət vəzifədə mühüm işlər görməklə Azərbaycanın iqtisadi inkişafının, ölkədə sülh və sabitliyin möhkəmləndirilməsinin qayğısına qalırınsız. Ötən illər ərzində firavan gələcəyini Sizin adınızla bağlayan həmvətənlərinizin böyük etimadını və hörmətini qazanmışsınız.

Rus Pravoslav Kilsəsinə daimi diqqətinizə, Bakı-Azərbaycan Yeparxiyasının müxtəlif təşəbbüslərini dəstəklədiyinizə görə Sizə minnətdaram. Əminəm ki, bizim səmərəli əməkdaşlığımız bundan sonra da faydalı nəticələr verəcək, dinlərarası münasibətlərin harmoniyasına, insanların həyatında öləri ölümlərinə mənəvi-əxlaqi dəyərlərin bərqərar olmasına kömək edəcək.

Bu yaxınlarda Azərbaycanca səfərimə, mənə göstərilmiş qonaqpərvərliyi və Sizinlə səmimi ünsiyyətimizi minnətdarlıqla xatırlayıram.

Sizə tükənməz qüvvə və cəsarəti, gələcək işlərinizə Qadir Allahdan kömək və uğurlar diləyirəm.

KİRİLL,
Moskvanın və bütün Rusiyanın patriarxi

Zati-aliləri, möhtərəm İlham Heydər oğlu!
Ad gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin doğum gününüz artıq çoxdan bəri sadə ailə bayramı deyil. Onu təkə Azərbaycanca yox, dünyanın bir çox ölkələrində də qeyd edirlər. Bu tarixi Rusiyada da böyük hörmətlə qeyd edilir. Burada Sizi ölkəmizin heqiqi dostu və görkəmli dövlət xadimi kimi tanıyıram. Sizin atanızı - böyük dövlət xadimi Heydər Əliyev oğlu Əliyevi həmişə xoş sözlərlə yad edirlər.

Sizin prezidentliyiniz illərində Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edən, çoxəsrlik ənənələrinə və milli kolortini qoruyub saxlayan ölkə olduğuna qətiyyətlə sübut edib. Sizə və yaxınlarınıza möhkəm cəsarəti, xoşbəxtlik və əmin-amanlıq diləyirəm.

Fürsətdən istifadə edib, Sizi həm də qarşıdan gələn Yeni il münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Əminəm ki, bu il Azərbaycan xalqına sevinc və firavanlıq gətirəcək.

Mixail ŞVIDKOY,
Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi

Hörmətli cənab Prezident!
Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsi, Rusiya Müftüləri Şurası adından və şəxsən öz əmindən Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Dualarımda Sizə uzun ömür, möhkəm cəsarəti arzulayıram. Uca Allahdan Sizə xeyirxah təşəbbüslərinizə kömək olmasını diləyirəm.

Sizin balanslı siyasətiniz, Azərbaycan Respublikasının Konstitusiyası əsaslarının qorunub saxlanılmasında və bərqərar edilməsində prinsipial mövqeyiniz sayəsində Azərbaycan mənəvi, intellektual və iqtisadi inkişaf yolu ilə qətiyyətlə irəliləyir.

Hörmətli İlham Heydər oğlu, dua edirəm ki, Uca Allah Sizi, Azərbaycanın bütün qardaşlarına firavanlıq və əmin-amanlıq bəxş etsin.

Müfti şeyx Ravil QAYNUTDİN,
Rusiya Federasiyası Məsəlmanları Ruhani İdarəsinin və Rusiya Müftüləri Şurasının sədri, Rusiya Prezidenti yanında Dini Birliklərlə Qarşılıqlı Fəaliyyət Şurasının üzvü

Hörmətli İlham Heydər oğlu!
Ad gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizə səmimi-qəlbən möhkəm cəsarəti, mühüm və çoxşəxli fəaliyyətinizdə yeni nailiyyətlər, tükənməz həyat eşqi, xoşbəxtlik və uğurlar, ailə firavanlığı arzu edirəm. Qoy ətrafınızda həmişə sədaqətli dostlarınız, Sizi sevməyən doğma və yaxın adamlar olsun. Ümidvaram ki, gələcəkdə də Sizinlə əməkdaşlıq edəcəyik.

Aleksandr BROD,
Moskva İnsan Haqları Bürosunun direktoru, Rusiya Federasiyası Prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Haqları Şurasının üzvü, Rusiya Hüquqşünaslar Assosiasiyasının üzvü

Vaqif BAYRAMOV,
Moskva Dövlət Humanitar İqtisad Universitetinin rektoru, professor

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Dekabrın 29-da Məzahir Penahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsinin AZƏRTAC-ə bildirdikləri kimi, əvvəlcə 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər və dekabrın 23-də keçirilməsi seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Qa-

Möhtərəm İlham Heydər oğlu!
Doğum gününüz münasibətilə ürəkdən gələn ən səmimi təbriklərimi qəbul edin.

Siz, yüksək daxili mədəniyyətə malik insan, gözəl diplomat və rəhbər kimi doğma dövlətinizin inkişafına böyük töhfə verirsiniz. Azərbaycan Respublikasının Sizin daim dəstək və böyük qayğı göstərdiyiniz mədəni proqramları isə bir rəssam kimi mənə xüsusi yaxındır.

Rusiya Rəssamlıq Akademiyasında Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələrin möhkəmlənməsində səylərə görə mənə və həmkarlarıma layiq görüldüyünüz yüksək mükafata görə Sizə minnətdaram. Mədəniyyət və incəsənət xadimlərinə həmişə səmimi münasibət bəsləmiş əziz və unudulmaz atanızın, hamı tərəfindən böyük hörmət bəslənən böyük dövlət xadiminin adını daşıyan Heydər Əliyev Mərkəzinin salonlarının Bakıda yubiley sərgim üçün təqdim edilməsinə görə xüsusi minnətdarlığımı bildirirəm.

Möhtərəm İlham Heydər oğlu, bu bayram günlərində Sizə və bütün ailənizə Yeni 2020-ci ildə xoşbəxtlik, Sizin ölçüyəgəlməz fəaliyyətinizdə uğurlar, habelə möhkəm cəsarəti, firavanlıq və rifah arzu edirəm.

Zurab SERETELI,
Rusiya Rəssamlıq Akademiyasının prezidenti, Rusiyanın Xalq rəssamı

Hörmətli İlham Heydər oğlu!
Sizi doğum gününüz münasibətilə "CLAAS Global Sales" Məhdud Məsuliyyətli Cəmiyyətinin səhmdarları Helmut Klaasın və Katrina Klaas-Mülhöznerin, eləcə də "CLAAS" MMC-nin bütün kollektivindən və şəxsən öz əmindən səmimi-qəlbən təbrik edirəm.

Sizə möhkəm cəsarəti və prezidentlik fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. Qoy Sizin söyləriniz Azərbaycan Respublikasına bundan sonra da rifah, sabitlik və sülh gətirsin.

Fürsətdən istifadə edərək uzunmüddətli uğurlu əməkdaşlığa görə Sizə təşəkkürümü bildirirəm. Eyni zamanda, Azərbaycanın "CLAAS" şirkəti üçün Cənubi Qafqazda yaratdığı şərait xüsusi qeyd etmək istəyirəm. Biz fəaliyyətimizdə həmişə Azərbaycan fermerlərinin "CLAAS" şirkətinin xidmətlərindən yararlanmalarına və məmnun qalmalarına çalışırıq.

Bernd LUDÉVIQ,
Almaniyanın "CLAAS Global Sales" Məhdud Məsuliyyətli Cəmiyyətinin İdarə Heyətinin üzvü, icraçı direktoru

Möhtərəm cənab Prezident!
Moskva Polad və Xəlitələr İnstitutu Milli Texnoloji Tədqiqatlar Universitetinin kollektivi adından və şəxsən öz əmindən Sizi doğum gününüz münasibətilə təbrik edirəm.

Sizin dövlət başçısı vəzifəsində Azərbaycan Respublikasının inkişafına yönəlmiş səmərəli fəaliyyətiniz, ölkənin iqtisadi və intellektual potensialının inkişafı, dövlətimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsi həmvətənlərimizə və rusiyalılara arasında Sizə səmimi sevgi və hörmət qazandırdı.

İcazə verin, təhsil və elmi-texniki fəaliyyət sahəsində Rusiya ilə Azərbaycan arasında tərəfdaşlığın inkişafına dair təşəbbüslərə daim diqqət göstərdiyinizə görə Sizə dərin təşəkkürümü bildirirəm. Universitetimiz uzun illər ərzində Azərbaycan Respublikasının akademik ictimaiyyəti ilə sıx qarşılıqlı fəaliyyət göstərir, Moskva Polad və Xəlitələr İnstitutu Milli Texnoloji Tədqiqatlar Universitetində istedadlı azərbaycanlı tələbələrini hazırlamasına yönəldilmiş birgə proqramların geniş spektrinə uğurla həyata keçirir. Əminəm ki, mühəndis-texniki müəssisələrin yeni nesli Azərbaycanın aparıcı sənaye müəssisələrinin inkişafına layiqli töhfə verə biləcək.

Möhtərəm İlham Heydər oğlu, bu bayram günündə Sizə tükənməz həyat eşqi, sədaqətli həmkarlıqlar, möhkəm cəsarəti və firavanlıq arzu edirəm.

Alevtina CERNİKOVA,
Moskva Polad və Xəlitələr İnstitutu Milli Texnoloji Tədqiqatlar Universitetinin rektoru

Hörmətli İlham Heydər oğlu!
Doğum gününüz münasibətilə Moskva Dövlət Humanitar İqtisad Universitetinin professor-müəllim heyəti adından və şəxsən öz əmindən ürəkdən gələn ən səmimi təbriklərimi qəbul edin.

Təhsil və elli gənclərin sosiallaşması sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının hərtərəfli dəstəklədiyinizə görə Sizə təşəkkür edirəm.

Zati-alinizə səmimi-qəlbən tükənməz həyat eşqi və cəsarəti, Azərbaycan Respublikasının rifahı və inkişafı namına uğurlu və səmərəli fəaliyyət, Sizə və ailənizə xoşbəxtlik və firavanlıq arzu edirəm.

Vaqif BAYRAMOV,
Moskva Dövlət Humanitar İqtisad Universitetinin rektoru, professor

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci ildə idarə edilməsi ilə bağlı

XƏRCLƏR SMETASI

Sıra №-si	Xərclər	Kod	Məbləğ (manat)
1.	Əməyin ödənişi	210000	9 073 240
2.	Malları (işlərin və xidmətin) satın alınması	220000	17 326 230
2.1.	malların satın alınması	221000	388 194
2.2.	iş və xidmətlərin alınması	222000	15 581 729
2.3.	beynəlxalq təşkilatlara üzvlüklə bağlı ödənişlər	223000	656 307
2.4.	təmsilçilik və təşviqat xərcləri	224000	700 000
3.	Sosial ödənişlər	270000	45 000
4.	Qeyri-maliyyə aktivləri	310000	3 465 830
Cəmi			29 910 300



Nazirlər Kabinetində icbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqi ilə bağlı müşavirə keçirilib



2020-ci il yanvarın 1-dən etibarən ölkəmizdə mərhələli şəkildə yeni icbari tibbi sığorta sisteminin tətbiqi həyata keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu sahədə indiyə qədər görülən işlər və gələcək icbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqi ilə bağlı Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun sədrliyi ilə müşavirə keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı ildən başlayaraq icbari tibbi sığorta sahəsində bir sıra vacib fərman və sərəncamlar imzalayıb. Müşavirədə çıxış edən Baş Nazir Əli Əsədov deyib ki, 2017-ci ildən etibarən isə ölkəmizdə

icbari tibbi sığortanın pilot layihə şəklində tətbiqinə başlanılıb. Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında həyata keçirilən icbari tibbi sığorta çərçivəsində 370 min nəfərə yaxın sığortalanan baza zərfi əsasında ödənişsiz tibbi xidmətlərlə təmin edilib. Bir çox ölkələrin səhiyyə sistemində geniş şəkildə tətbiq edilən icbari tibbi sığortanın ölkəmizdə həyata keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin verdiyi qərar dövlət siyasətinin mərkəzində insan amilinin durduğunu bir daha sübut etdi. 2020-ci il yanvarın 1-də qüvvəyə minəcək qanuna əsasən əhəlinin sığortalanmasına dövlət tərəfindən adamba-

şına 90 manat olmaqla 900 milyon manat vəsait ayrılacaq. Bu, dövlət tərəfindən aparılan sosialyönümlü islahatın və əhəliyə göstərilən qayğının bariz nümunəsidir. Bildirilib ki, icbari tibbi sığorta 10 milyon vətəndaşı əhatə edəcək. İcbari tibbi sığortanın tətbiqi mərhələli şəkildə baş tutacaq. Belə ki, yanvarın 1-dən Naxçıvan MR-in ərazisində və 23 regionda, aprelin 1-dən 20 regionda, iyulun 1-dən 15 regionda və oktyabrın 1-dən isə Bakı, Sumqayıt, Ağsəron da tətbiq olunacaq. Beləliklə, 2020-ci ilin sonuna qədər Azərbaycanın bütün bölgələrində əhəli icbari tibbi sığorta sistemində qoşulacaq.

Hərbi hissələrdə yeni obyektlər istifadəyə verilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti hərbi hissələrdə yeni istifadəyə verilən bir sıra obyektlərin açılışında iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə general-polkovnik Zakir Həsənov Ulu Öndər Heydər Əliyevin "N" hərbi hissəsinin yeni inşa olunan qərargah binasındakı büstü önünə gətirərək qoruyaraq dahi şəxsiyyətin xatirəsini ehtiramla yad edib, "Fəxri ziyarətçi və qonaqlar" kitabını imzalayıb.

Yeni bina ilə tanış olan nazirliyin rəhbərliyinə burada yaradılan şərait barədə ətraflı məlumat verilib. Bildirilib ki, üçmərtəbəli qərargah binası 70-dən artıq xidməti və inzibati otaqdan ibarətdir. Bütün otaqlar mebel və kommunikasiya xətləri ilə təmin olunub. Bina mərkəzləşdirilmiş istilik sistemi, işıq, su və qaz ilə təchiz edilib. Ərazidə abadlıq işləri aparılıb, yaşıllaşdırma sahəsi salınıb və 2500 müxtəlif növ ağac əkilib.

Sonra nazirliyin rəhbərliyi daha bir hərbi hissədə yeni inşa edilən ikimərtəbəli qərargahda və əsaslı təmirdən sonra istifadəyə verilən tibb məntəqəsində olub.

Bildirilib ki, qərargahdakı 35-dən artıq inzibati və xidməti iş otağı mərkəzləşdiril-



miş istilik sistemi, işıq, su, qaz və kommunikasiya xətləri, lazımı mebel və avadanlıqla təmin olunub. Ətrafda abadlıq işləri aparılıb, 650 müxtəlif növ ağac əkilib.

Tibb məntəqəsinin ikimərtəbəli binası ilə tanışlıq zamanı məlumat verilib ki, müasir avadanlıqla təchiz olunan məntəqə qəbul, təcili yardım, funksional diaqnostika, növbəti həkim, ordinator, stomatoloji, prosedür və digər otaqlardan, eləcə də palata-

lardan, əşya anbarından, ap-tək və yeməxanadan ibarətdir. Ərazidə abadlıq işləri aparılıb.

Tənişliqdən sonra Müdafiə naziri hərbi qulluqların xidməti və sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verib, şəxsi heyətə xidmətlərində uğurlar arzulayıb və qarşında gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbriklərini çatdırıb.

Daxili İşlər naziri bayram ərəfəsində əsgər və zabitlərlə görüşüb



Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində - dekabrın 29-da Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Şirvan şəhərində və Hacıqabul rayonunda yerləşən hərbi hissələrində olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qarşılıqlı mərasimlərdən sonra nazir hərbi hissələrin qərargahlarında "Şərəf kitabı"nı imzalayıb, nazir müavini - Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədovun və hərbi hissə komandirlərinin müşayiəti ilə əsgər və hərbi qulluqların kazarma-məişət şəraitini, maddi-texniki və ərzaq təminatı ilə maraqlanıb, tədris, silah otaqlarına, avtomobil və zirehli texnika parkına, tibb məntəqələrinə və yeməxanalarına baxış keçirib.

Hərbi hissələrin sıra meydanlarında düzülüş hərbi qulluqların və əsgərlərin qarşısında çıxış edən general-polkovnik V.Eyvazov Ulu Öndərin əsasını qoyduğu inkişaf və tərəqqi strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi nəticəsində ölkəmizin iqtisadi qüdrətinin, müdafiə potensialının artdığını, beynəlxalq

mövqələrinin möhkəmləndiyini bildirib. O, dövlət başçısının ümumən ordu quruculuğuna, o cümlədən Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, maddi-texniki təminatına, iş və məişət şəraitinin daha da yaxşılaşdırılmasına daim xüsusi diqqət göstərdiyini vurğulayıb, qoşunların bütün hərbi hissələrində geniş abadlıq və quruculuq işlərinin aparıldığını, müxtəlif təyinatlı obyektlərin, o cümlədən yeni hərbi şəhərciklərin, əsgər kazarmalarının tikildiyini, zabitlər, gəzirlər üçün hər bir şərhiyə malik yaylızış komplekslərinin istifadəyə verildiyini nəzərə çatdırıb.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə əsgər və zabitləri təbrik edən nazir əmin olduğunu bildirib ki, Daxili Qoşunların şəxsi heyəti bundan sonra da ölkəmizdə sabitliyin, əmin-amanlığın etibarli qorunmasına, cinayətkarlıqla qətiyyətlə mübarizə işinə öz töhfəsini verəcək, qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirəcək, göstərilən ali diqqət və böyük etimadı xalqına, vətəninə, dövlətinə və Prezidentinə sədəqətli xidməti ilə doğruldacaq.

Tədbirlərin sonunda hərbi hissələrin şəxsi heyətləri təntənəli marşın sədaları altında tribuna önündən keçiblər.

Əvvəl 1-ci sah.

Xarici dövlətlərin müterəqqi təcrübəsi ölkəmizə gətirilir. Azərbaycanda təhsil hansısa sənətə yiyələnməkdən də çox ictimai bir hərəkata çevrilir. İnsanlar üçün ən mühüm dəyər kimi qiymətləndirilir. Təkcə konkret dövr ərzində deyil, ömür boyu savadlanmanın, daimi fərdi inkişafın zəruri olduğu hər kəs tərəfindən dərk edilir.

Gəncliyə tövsiyə

Bakı Dövlət Universitetinin yaradılmasının 100-cü ildönümünə həsr olunmuş təntənəli mərasim zamanı Azərbaycan Prezidenti ölkə gəncliyinə üz tutaraq dedi: "Tələbələrə də sözümdür ki, bilikli olunlar. Bugünkü dünyada tanışlıqla, tapşırıqla oxumaq mümkün deyil... Əvvəllər sovet dövründə əsas məqsəd diplom almaq idi... Diplom heç nədir, bilin. Əgər bilik olmasa, savad olmasa müasir dünyada bu, əhəmiyyətsiz bir şeydir. Bilik olmalıdır. Çünki indi yeni peşələr açılır. Əvvəl-

nur. Həmin kateqoriyadan olan uşaqların təhsil hüququnun təmin edilməsi və cəmiyyətə inteqrasiyası məqsədilə Heydər Əliyev Fondunun və UNICEF-in dəstəyi ilə "2018-2024-cü illərdə Azərbaycan Respublikasında əlilliyi olan şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Programı" həyata keçirilir. Fond tərəfindən ölkənin bütün internet və xüsusi məktəbləri əsaslı təmir edilmiş və ya yenidən qurulmuş, ən müasir avadanlıqlarla təchiz edilmiş, əlverişli təhsil mühiti yaradılmışdır. Hazırda 10 minədək belə uşaq xüsusi təhsil müəssisələrində, inteqrasiya təlimi və ümumi təhsil ocaqlarının nəzdindəki xüsusi siniflərdə oxuyurlar.

Hazırda dövlət siyasətində təhsil sisteminin maddi-texniki bazasının müasirləşdirilməsinə və yeni şəraitin yaradılmasına xüsusi diqqət yetirilir. Bu məqsədlə Prezident İlham Əliyev tərəfindən çoxsaylı proqramlar, sərəncamlar imzalanıb. 2019-cu ildə 84 yeni təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri həyata keçirilib. Onlardan 50-si modul tipli

dövlət rəhbərimiz və artıq bəzi ölkələrdə buna fikir verilməməsinə təəsüflə diqqətə çatdırır: "...Biz ənənəvi düşüncədən kənarəda yaşaya bilirik və gənc nəsil də buna bilsin. Yaşlılara hörmət olunmalıdır, yaşın görə, İndi bəzilərini istəyirlər ki, bizim lüğətimizdən "ağsaqqal", "ağ-birçək" sözləri çıxsin, necə ki, bəzi ölkələrdə".

Azərbaycan Prezidenti gəncliyimizi ziyanlı ideologiyaların təsirinə qorumağa çalışır. Cəmiyyətə fitnə-fəsad salmaq istəyənlərin əməllərindən kənar tutmaq üçün onlara inkişafın, tərəqqinin, aydın gələcəyin ən düzgün yollarını göstərir. Prezident İlham Əliyev müqəddəs insanımızı da bütün dünyada hücumlardan, böhtanlardan, qara təbliğatdan mühafizə edir. Dünyaya islamın yanlış yozumlarını, məkrli məqsədlərlə qəsdən təhrif olunaraq qabardılan məqamlarını deyil, ən gözəl sifətlərini təqdim edir. İslamın sülh, inkişaf, elm-təhsil, mənəvi tərbiyə dini olduğunu bütün ələmə çatdırır. Bu yöndə sistemli iş aparılır. Şərq və islam mədə-

Azərbaycan özü də bu gün həm Şərq, həm də Qərbi dünyasının düşünən insanlarını, müterəqqi ideyalarını orta məxrəcə gətirməklə hazırda iki sivilizasiya, iki dünyagörüş arasında təmas məkanı rolunu oynayır. Və hər iki mədəniyyətə verdiyi zəngin töhfələrlə tarixinin yeni, parlaq səhifələrini yaradır.

Keçmiş, bu gün, gələcək

Xalqın tarixi keçmişini Azərbaycan Prezidenti üçün gələcəyə işıq salan, bir çox məsələlər haqqında düzgün nəticə çıxarmağa, doğrunu yanlışdan ayırmağa kömək göstərən ayandır. Ona görə də dövlət başçısı xüsusi gəncləri tarixi yaxşı öyrənməyə çağırır: "Əgər tarixi yaxşı bilsələr, görürlər ki, tariximizdə heç vaxt heç bir kənar güvvə, heç bir yad daire bizim xoşbəxtliyimizi istəməyib, əksinə, bizi əzmək istəyib, özünə ram etmək istəyib, sərvətlərimizi talamaq istəyib, bizi alçalmaq istəyib. Əgər belə olmasaydı, bizim çoxəsrlik tariximizin böyük hissəsi məstəmləkəçilik tarixi olmazdı. Bir daha demək istəyirəm ki, bizim müstəqillik dövrümüz Azərbaycan xalqının tarixində çox məhduddur. Məhz ona görə ki, aldanmışıq, əzilmişik. Buna imkan vermək olmaz və verməyəcəyik, biz möhkəm dayanmışıq. Heç kim bizim işimizə müdaxilə edə bilməz, heç bir kənar güvvə bizim iradəmizə təsir edə bilməz. Qoy ləkələri, qoy yalan-uydurma yaysınlar, bizi yapışdır. Əsas odur ki, biz öz həyatımızı ləyaqətlə yaşayaq. Ləyaqətli insanlar kimi, vətənə bağlı olan insanlar kimi, mərd insanlar kimi yaşayaq, quraq, yarıdaq, bütün yad qüvvələrə cavabımız verək və öz inkişaf yolumuzda davam etdirək".

Ona görə də Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyev kimi Azərbaycan tarixinin qədim qatlarını üzə çıxarır, möhkəm tarixi təməllər üzərində bizə gələcəyə doğru aydın yol göstərən şəxsiyyətlərimizi, düşüncə adamlarımızı daim gündəmdə saxlamağa çalışır. Azərbaycan xalqının əsrlər ərzində formalaşdırdığı zəngin tarixi irsə yeni həyat verir. Bu irsi bütün dünyada təbliğ edir. Azərbaycan xalqının belə bir irsi formalaşdırmaqla, bu qədər şəxsiyyətləri yetişirməklə böyük xalq olduğunu bəşəriyyətə göstərir. Məsələn, bu il, ölkəmizdə "Nəsimi ili"nin elan olunması, müxtəlif illərdə görkəmli şəxsiyyətlərimizin yubileylerinin təntənəli şəkildə keçirilməsi, onların həyat və yaradıcılıqlarının təbliği buna bir nümunədir.

Azərbaycan dünya üçün bir örnəkdir

Şərqə Qərbin qovuşduğunda, fərqli mədəniyyətlərin təmas nöqtəsində qərar tutan, özünün tolerantlığı əsaslarını daha da inkişaf etdirən, multikulturalizm ideyalarının bütün ölkələrə yayılmasına çalışan Azərbaycan bu gün dünya üçün bir örnəkdir.

Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı verdiyi müsahibəsində bu məsələyə xüsusi toxunaraq demişdir: "Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Bu unikal təcrübə artıq bir çox ölkələr tərəfindən öyrənilir. Bu, heç qəzetin bələdir. Bu həm dövlət siyasətidir, həm də cəmiyyətdən gələn sifarişdir. Biz əsrin boyu bu ab-havadə yaşamaşmış və Azərbaycanla yaşayan bütün dinlərin nümayəndələri heç vaxt heç bir ayrı-seçkilik hiss etməmişlər, heç vaxt tarixdə dini-milli zəmində Azərbaycanda qarşıdurma, yaxud da hansısa bir anlaşmazlıq olmamışdır. Ona görə də biz bu siyasəti apararkən hesab etdik ki, əgər geniş beynəlxalq əməkdaşlıq bu istiqamətdə qurularsa, bu həm bizim üçün daha yaxşı olacaq, həm də biz regionda mövcud olan vəziyyətə də müsbət təsir göstərəcəyik".

Müasir dünyanın güclü liderlərindən olan Prezident İlham Əliyev bu gün təkcə Azərbaycanı inkişaf etdirir, ölkəmizin sosial-iqtisadi yüksəlişi, abadlığı, xalqın rifahı qeydinə qalır, eyni zamanda bəşəri problemlərə diqqət ayırır, bu problemlərin həlli naminə dövlətlərin, dünyanın nüfuzlu insanlarının bir araya gəlməsinə çalışır. Çünki hazırda xalqların, dövlətlərin tərəqqisi, qazanılmış sosial-iqtisadi nailiyyətlərin qorunması və inkişafı ümumən global əməkdaşlıqdan, müasir dünyanın terrorizmi, dini, milli-irqi ayrı-seçkilik, müxtəlif toplumların həyat səviyyələri arasında ki qeyri-bərabərlik kimi problemlərinin aradan qaldırılmasından keçir.

Son illər Azərbaycanın evsahibliyi etdiyi beynəlxalq humanitar forumların, hazırda dünyada humanitar əməkdaşlıq sahəsində ən nüfuzlu platformalardan birinə çevrilməsi "Bakı prosesi"nin məramı da budur. Hər ki Azərbaycanla keçirilən beynəlxalq tədbirlər dünyanın tanınmış siyasət, elm, mədəniyyət xadimlərini bir araya gətirir. Bəşəriyyətin bugünü və gələcəyi ilə bağlı məsələlər müzakirəyə çıxarılır. Dünyada sülhün, davamlı inkişaf mühitinin, insanların rifahının təmin olunması, multikulturalizm ideyalarının yayılması yönündə qazanılmış nailiyyətləri qiymətləndirilir, yeni imkanlar nəzərdən keçirilir, mövcud problemlərin həlli üçün birlikdə yollar axtarılır. Bu tədbirlərin təşkilində, Azərbaycandan bəşəriyyətə ünvanlanan çağırışların yerlərdə çatdırılmasına dəstəyi Azərbaycan Prezidenti hər zaman insanlarımızı vətənpərvər etməyə, gəncləri də bu ruhda təbiiyləndirməyə səsləyir. Bildirir ki, əgər vətənpərvərlik ruhu olmasa, ölkəmizin gələcəyi də olmaz: "Bu olmasa, nə vaxtsa yənə də kiminsə təsiri altına düşüb, yənə də müstəqillik arzuları ilə yaşayacağıq. Ona görə gənclərdə vətənpərvərlik çox güclü olmalıdır. Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Bax, belə gənclər ölkəmizi gələcəyə inamla aparacaq. Hesab edirik ki, bugünkü gənclərin mütləq əksəriyyəti bu meyarlara cavab verir - bilikli, savadlı, vətənə bağlı, vətənpərvər və dünyaya açıq. Elə olmalıdır ki, Azərbaycanın dövlət müstəqilliyi güclənsin".

Bu, sabaha doğru göstərilən aydın istiqamətdir. Və Azərbaycan xalqı bu istiqamətlə, bu kursla gələcəyə doğru irəliləyərək milli dövlətçilik tarixinin yeni zürvələrini fəth edəcəkdir.

iradə ƏLİYEV,
"Azərbaycan"



Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Hematologiya və Transfuziologiya İnstitutunda müalicə alan uşaqlarla görüşüb



Dekabrın 29-da B.Ə.Əliyev adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda "Müalicə alan məktəbyaşlı uşaqların distans təhsili" layihəsi çərçivəsində "Distant Bilik" mərkəzinin rəhbəri Fuad Ağayevın təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

Əvvəlcə Heydər Əliyev Fondunun vitse-prezidentinə institutun fəaliyyəti və burada aparılan müalicə prosesi barədə məlumat verildi.

Leyla Əliyeva bu sahəyə müəssisəsində tətbiq edilən distans təhsil layihəsi ilə tanış oldu. Sahiyyə və Təhsil nazirliyinin dəstəyi ilə reallaşan layihə xüsusi ehtiyacı olan uşaqların fasiləsiz və keyfiyyətli ümumi təhsil almaq hüququnu təmin etmək, həmçinin leykemiya xəstəsi olan uşaqların cəmiyyətə inteqrasiyasına dəstək vermək, onların informasiya-kommunikasiya texnologiyaları biliyinin artırılmasına nail olmaq və potensiallarını nümayiş etdirmək üçün şərait yaratmaq məqsədi daşıyır. Uşaqlar müalicə almaqla yanaşı, burada olduqları müddətə təhsillərindən də geri qalmır və dərslərinə davam edirlər.

Bildirildi ki, ölkənin hematologiya və transfuziologiya sahəsi üzrə baş müəssisəsi olan bu müalicə ocağında xəstəliyin diaqnostikasının beynəlxalq standartlara uyğun aparılmasına nail olunub.



Uşaqların bayramla əlaqədar hazırladığı maraqlı çıxışlar, səsləndirdikləri mahnılar, ifa etdikləri rəqslər tədbirə xüsusi rəng qatdı. Bayram şənliyində Şaxta babanın iştirakı uşaqlar tərəfindən sevincə qarşılandı.

Leyla Əliyeva balacaların müalicəsi ilə maraqlandı, Elmi-Tədqiqat İnstitutunun müxtəlif şöbələrində müalicə alan uşaqlarla görüşdü, onların valideynləri ilə söhbət etdi.

Heydər Əliyev Fondunun vitse-prezidenti balacaların tezliklə sağlamlığını arzuladı, onlara hədiyyələr təqdim etdi.

Tədbirin sonunda şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirildi.



Uşaqların bayramla əlaqədar hazırladığı maraqlı çıxışlar, səsləndirdikləri mahnılar, ifa etdikləri rəqslər tədbirə xüsusi rəng qatdı. Bayram şənliyində Şaxta babanın iştirakı uşaqlar tərəfindən sevincə qarşılandı.

Leyla Əliyeva balacaların müalicəsi ilə maraqlandı, Elmi-Tədqiqat İnstitutunun müxtəlif şöbələrində müalicə alan uşaqlarla görüşdü, onların valideynləri ilə söhbət etdi.

Heydər Əliyev Fondunun vitse-prezidenti balacaların tezliklə sağlamlığını arzuladı, onlara hədiyyələr təqdim etdi.

Tədbirin sonunda şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirildi.

İşə yanaşma tərzini dəyişir

Əvvəlki 1-ci səh.

Ona görə də yeni, bilikli, müasir təfəkkürlü kadrlara dövlət strukturlarında çalışmaq üçün siyasi meydan, imkan verilməlidir. Ancaq məsələ bununla da bitmir. Kreativ gənclik eyni zamanda vətəne bağlı, hər hansı bir xarici təsirdən azad olmalıdır ki, dövlətin müstəqilliyi, inkişafı üçün öz səylərini göstərsin.

Struktur islahatları kimi mühüm bir məsələyə xüsusi diqqət yetirən cənab İlham Əliyev Prezident Administrasiyasında çox ciddi struktur və kadr islahatları aparır. Nazirlər Kabineti yeməkdən formalaşdı. Həm vəzifələrə yeni sənədlər gətirildi, həm də struktur dəyişikliyi edildi. Yerli icra orqanlarında kadr dəyişikliyi işə davam edir. Görünür odur ki, kadr və struktur islahatları öz strateji idarəetmə siyasətinə uyğun aparılan cənab Prezident daha çevik, operativ idarəetmə mexanizmi tam formalaşanaqədək bunu davam etdirəcək.

Dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verən cənab Prezident bir daha kadr islahatları məsələsinə toxunaraq prosesin hansı formada davam etdiriləcəyini və qarşıdakı hədəfləri, məqsədləri açıqladı. Kadr və struktur islahatlarını bir-birini tamamlayan islahatlar hesab edən dövlət başçısı dedi ki, bu, ümumi

islahatlar siyasətinin təzahürüdür və islahatlar müxtəlif dövrlərdə, müxtəlif temple, səmərə ilə həyata keçirilib: "Yeni hökumət də müasir dünyagörüşünə malik olan gənc, eyni zamanda, təcrübəli kadrlar təmsil olundular və biz onların rəhbərlik etdikləri sahələrdə islahatların artıq yaxşı nəticələrini görməyə başladığımızı. Bu ilki sosial-iqtisadi göstəricilərin artımı onu göstərir ki, Prezident tərəfindən verilən tapşırıqlar yerinə yetirilib".

Prezident həmçinin struktur islahatlarına da toxunaraq bildirdi ki, dayanıqlı inkişafı təmin etmək üçün struktur çevik olmalı, kadrlar müasir çağırışlara cavab verməlidir: "XXI əsrdə köhnə baqajla nailiyyət əldə etmək mümkün deyil. İslahatların əsas məqsədi ondan ibarətdir ki, ölkəmizdə mövcud olan ab-hava daha da sağlamlaşdırılsın, xoşagəlməz hallara yol verilməsin. Yeni kadrlar yeni yanaşma gətirirlər, yeni düşüncə tərzini gətirirlər və mən onların fəaliyyətini yüksək qiymətləndirirəm. Eyni zamanda, təqəddürə çixmiş, amma vaxtilə xidmətə olmuş kadrları da biz böyük hörmətlə təqəddürə göndəririk. Bu da həm bizim milli ənənələrimizə uyğundur, eyni zamanda, mən hesab edirəm ki, hər bir insana onun gördüyü işlərdə görə də qiymət verilməlidir, o cümlədən rəhbərlik tərəfindən. Ona görə hesab edirəm ki, ölkəmizdə bu proses çox hamar gedir".

Göründüyü kimi, cənab İlham Əliyevin apardığı siyasət konseptual xarakter daşıyır və ardıcılıqla icra edilir. Yeni həm kadr, həm də struktur islahatları zamanında aparılır. Ümumiyyətlə, işə yanaşma tərzini dəyişir. Prezident deyir ki, yeniləşən Azərbaycanda ölkəmizin yeni siması ortaya çıxır: "Azərbaycanın yeni siması ortaqlığa çıxır, iqtidarın yeni siması ortaqlığa çıxır - müasir dövrə uyğun, cəmiyyətimizin gözəlliklərinə uyğun və bizim inkişaf strategiyamıza uyğun. Hər şey buna bağlıdır. İlk növbədə, bizim milli maraqlarımız, dövlətçiliyimiz, vətəndaşların rahat yaşaması, sosial rifah və kadrlar bu məqsədlərə qulluq etməlidirlər. O kadrlar ki, bu məsuliyyəti dərk etmiş, onlar, əlbəttə, ən yaxşı halda vəzifədən uzaqlaşdırılır. Yaxud da, onlara qarşı daha ciddi tədbirlər görülməli və görülməlidir".

Yeni və köhnə kadrlara tövsiyələrini çatdıran Prezident hətta özünü nümunə göstərərək xalqa-dövlətə xidmət prinsipi əsasında həftənin bütün günləri, yəni bazar günlərində belə işlədiyini, bəlkə də Azərbaycanda istirahət günləri olmayan yeganə insan olduğunu onların diqqətinə çatdırdı: "İş qrafikim çox gərgindir. Demək olar ki, iş qrafikimdə fasilə yoxdur. Həttə bazar günlərində ki, mən işə çıxıram, yəni də mən daim əlaqədəyəm. Bəlkə də

Azərbaycanda yeganə adamam ki, mənim istirahət günlərim yoxdur. Çünki hər gün mənim üçün iş gündüdür. Hər gün məsələləri həll etmək lazımdır. Bir çox məsələlər çıxır ki, onlar operativ tələb edirlər. Ona görə itimayətə təqdim olunan bəzi daxili görüşlər mənim iş qrafikimdə bəlkə də 5-10 faiz təşkil edir. Ancaq buna ehtiyac var. Həm də, ictimaiyyəyə verilən bir növ hesabatdır, siyaşsəlmizim əsas istiqamətlərimin dəqiqləşdirilməsidir".

Göründüyü kimi, struktur və kadr islahatları kimi mühüm məsələyə xüsusi diqqət yetirən dövlət başçısı bunun aparılmasına ciddi ehtiyac olduğunu deyir. Bu səbəbdən də daha çevik, operativ idarəetmə mexanizminin yaradılması istiqamətində kadr islahatlarının bundan sonra da davam etdiriləcəyini söyləmək olar.

Əlbəttə ki, bütün islahatlar, yeniliklər xalqın rifah halının yaxşılaşdırılması istiqamətində atılan mühüm addımlar olmaqla yanaşı ölkənin ümumi inkişafına müsbət təsir göstərməklə Azərbaycanın beynəlxalq imicini, reytingini də yüksəltməkdədir.

Rəşad BAXŞƏLİYEV, "Azərbaycan"

İlham Əliyev erməni faşizmini növbəti dəfə ifşa etdi

Əvvəlki 1-ci səh.

Söhbət, ilk növbədə, Ermənistanla gədir. Rəsmi Yerevan nazirinin məşhurlaşdırılmasında artıq lider mövqeyindədir.

Bu günlərdə ilin yekunları ilə bağlı yerli jurnalistlərə verdiyi müsahibəsində Azərbaycan Prezidentini qəhrəmanlaşdırılması ilə bağlı tutarlı fikirləri növbəti dəfə geniş ictimaiyyətin diqqətini çəkib. Dövlət başçısı deyib ki, MDB məkanında faşizmin qəhrəmanlığı kimi qələmə verilməsinə yer yoxdur: "...Rəsmi bəyanatlarda müharibənin tarixi nəticələri və Sovet İttifaqının qələbənin əldə edilməsində əsas rolunu haqqında fikir ayrılığı yoxdur. Eyni zamanda, faşistlərin qəhrəmanlaşdırılması ilə bağlı fikirlər də üst-üstə düşür. Belə olan halda necə ola bilər ki, İrəvanda, şəhərin mərkəzində faşist çəllidi

Njdeyə altı metrlik abidə ucaldılır və bu abidənin açılışında Ermənistanın prezidenti və bütün rəhbərlik iştirak edir. Bu, nə deməkdir?! ...Sadəcə olaraq, MDB Zirvə görüşünün gündəliyindəki məsələlərdən biri də Qələbənin 75 illiyinə hazırlıq idi. Mən bu məsələni açıq və arqumentlərlə dilə gətirdim, tarixi sənədlərə istinad etdim. Njdenin faşist və çəllid si-fətinə ifşa etdim. Njdenin cinayətləri təkcə İkinci Dünya müharibəsi illərində törətdiyi cinayətlərlə məhdudlaşmışdır. O, dinc Azərbaycan əhalisinə qarşı qəddarlıq, soyqırım törətmişdir, minlərlə günahsız azərbaycanlıyı qətlə yetirmişdir. Bütün bunlar tarixi faktlardır".

Göründüyü kimi, on minlərlə insanın, dinc sakinin öldürülməsində iştirak edən, Ukrayna və Polşada çoxsaylı qətlər, qarətələr törədən, yəhudilərə və nasist ideologiyasına nifrət edən xalqların nümayəndələrinə qarşı amansızlığı ilə fərqlənən Njdeyə İrəvanda abidə ucaldılması Ermənistan hakimiyyətinin nasizmə, zülmə, qəddarlığa məhəbbətindən xəbər verir. Bunu qəhrəmanlıq sayan Ermənistan hakimiyyətinin nasistlərə satılan, minlərlə insanın qanını axıdan bir çəllidə abidə qoyması faşizmə qarşı mübarizə aparmış bütün xalqlara və millətlərə ən böyük hörmətsizlik, təhqir, xeyandırtdir.

İndi Ermənistan iqtidarı əli minlərlə günahsız adamın qanına batmış bu hərbi caniyə yeni don biçməyə çalışır - guya Njdeyə əsl erməni vətənpərvəridir, onun "ideya"ları hələ də aktualdır və s. Ancaq erməni millətçiləri Njdeyə Dronun verməxtə əlaqələrinin üstündən sükkətə keçirlər, çünki bu "qəhrəman"ların alman nasistləri ilə sıx işbirliyi danılmaz faktıdır. Bu məsələyə toxunan İlham Əliyev qeyd edib:

"...Əgər yadınızdzadırsa, mən o çıxışda bildirdim ki, bunu Ermənistanın əvvəlki rəhbərliyi edib. Yeni mən baş nazir Paşinyana bir növ imkan verdim ki, o, bu çirkin əməli öz boynuna alsın. Çünki onun bu abidənin ucaldılmasında iştirakı olmayıb. Ancaq əfsuslar olsun ki, üzgün yanaşma göstərməkdənsə, o, çox qeyri-adekvat bəyanatlarla Njdeyə bəraət qazandırmışdır. Onun da arqumentləri biri də o olmuşdur ki, - çünki mən dedim ki, o, "SMERS" tərəfindən həbs olundu, "SMERS" də abreviatu-radır, "Smertq Şponam" - "Casuslara ölüm", - və 25 il müddətinə məhkum edildi, öz həyatını Vladimir həbsxanasında bitirdi. Onun da arqumentləri o oldu ki, Soljenitsin da sovet rejimi tərəfindən həbs olunmuşdur. Mən ondan sonra bir daha söz alıb dedim ki, çəllidi, faşisti Soljenitsin ilə eyniləşdirmək olmaz.

Bu, qətiyyə qəbul edilməzdir. Mən gözləyirdim ki, bundan sonra artıq sakit bir şərəitdə öz müşavirlərinin köməyi ilə Ermənistan bir çıxış yolu axtaracaq, hər hansı bir məqbul formada bunu təkbiz edəcək. Amma biz bunun tam əksini gördük... Njdenin məşhur şüarı o idi ki, "Almaniya uğrunda ölən Ermənistan uğrunda ölür". Yeni o, faşistdir və bunu İkinci Dünya müharibəsi zamanı demişdir. Ona görə əlbəttə ki, Ermənistan rəhbərliyinin belə cəfəng sözləri ciddi qəbul oluna bilməz".

Beləliklə, faşistə və terrorçuya ehtiram göstərmək Ermənistanın ictimai-siyasi həyatında heç də yeni bir hal deyil. Beləliklə qəhrəmanlaşdırmaq Ermənistanın dövlət siyasətinin əsas prioritetlərindəndir. Njde ləqəbli faşizmə xidmət etmiş terrorçuya Yerevanda heykəl qoyulması hitlerçiliyin açıq-aşkar təbliğatıdır. Bu cür hadisələr erməni cəmiyyətində ancaq faşizm prinsiplərini formalaşdırma bilər ki, Ermənistan rəhbərliyinin də hədəfi məhz bundan ibarətdir.

Elçin CƏFƏROV, "Azərbaycan"

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2020-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu

CƏDVƏLİ

Mərkəzi icra hakimiyyəti orqanları, digər qurumlar	Qəbul günü	Qəbulun keçirildiyi və obato etdiyi şəhər, rayonlar
Ramil Yusifov "Azərbaycan" ASC-nin sədrinin müavini	08	Sumqayıt, Aşeron
Fikrət Məmmədov "Azərbaycan" ASC-nin sədrinin müavini	10	Qusar, Quba, Xaçmaz, Sabran, Siyozon, Xızı
Namiq Əsgərov Baş prokurorun müavini	10	Bakalov, Zaqatala
Vilayət Zahirov "Azərbaycan" ASC-nin sədrinin müavini	15	Salyan, Şirvan, Neftçala, Biləsuvar, Cəlilabad
Əhməd Əhmədov Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri	15	İmişli, Biləsuvar
Zakir Quliyev Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədrinin müavini	15	Yevlax
Rafiq Aslanov Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədrinin müavini	15	Zordab
Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi	16	Sabirabad, Saatlı
Mayıl Şahverdiyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin müavini	16	Şirvan, Hacıqabul, Kürdəmir
Siyavuş Heydərov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini	16	Sumqayıt
Ramil Rzaev Ali Məhkəmənin sədri	17	Salyan
Mikayıl Cabbarov İqtisadiyyat naziri	17	Kürdəmir
Niyazi Səfərov İqtisadiyyat nazirinin müavini	17	Ağsu
Sahib Məmmədov İqtisadiyyat nazirinin müavini	17	Ucar
Təqrib Musayev "Azərbaycan" ASC-nin sədrinin müavini	17	Kürdəmir, Ucar, Zordab, Hacıqabul
Eldar Nuriyev "Azərbaycan" ASC-nin sədrinin müavini	17	Masallı, Lankoran, Lerik, Yardımlı
Böhrəm Xəlilov Dövlət İmtahan Mərkəzinin Direktorları Şurasının sədrinin müavini	17	Neftçala, Salyan
Ceyhan Həsənov "Azərbaycan" ASC-nin sədrinin müavini	18	İmişli, Beyləqan, Füzuli, Saatlı, Sabirabad
Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri	21	Aşeron, Xızı
Gündüz İsmayilov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini	21	Siyazon
Ceyhan Bayramov Təhsil naziri	23	Salyan, Şirvan, Hacıqabul
Soyud Salahlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birinci müavini	23	Neftçala
Vilayət Əhmədov "Azərbaycan" ASC-nin sədrinin vəzifəsini icra edən	23	Siyazon, Xızı
Sahib Yusifov Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri	24	Oğuz
Rüstəm Usubov Baş prokurorun birinci müavini	24	Tovuz, Godoboy
Parviz Şahbazov Energetika naziri	24	Siyazon
Samir Vəliyev Energetika nazirinin müavini	24	Qobustan
Elmur Soltanov Energetika nazirinin müavini	24	Cəlilabad
Sahib Babayev Ömök və Əhəlinin Sosial Müdafiəsi naziri	24	Salyan
Anar Kərimov Ömök və Əhəlinin Sosial Müdafiəsi nazirinin müavini	24	Cəlilabad
Motin Korimli Ömök və Əhəlinin Sosial Müdafiəsi nazirinin müavini	24	Biləsuvar, Cəbrayıl
Azad Rəhimov Gənclər və İdman naziri	24	Cəlilabad, Masallı, Yardımlı
İntiqam Babayev Gənclər və İdman nazirinin müavini	24	Astara
İsmayıl İsmayilov Gənclər və İdman nazirinin müavini	24	Lankoran, Lerik
İnam Kərimov Kənd Təsərrüfatı naziri	24	Saatlı, Sabirabad
İlham Quliyev Kənd Təsərrüfatı nazirinin müavini	24	Neftçala, Salyan
Əkin Zeynalov Kənd Təsərrüfatı nazirinin müavini	24	Hacıqabul, Şirvan
Ramin Quluzadə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri	24	Sumqayıt, Xızı
Əli Abdullayev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini	24	Aşeron
Qıyay Şirəliyev Səhiyyə naziri	24	Ucar, Göyçay
Ələvər Ağayev Səhiyyə nazirinin müavini	24	Ağdaş
Rahim Əliyev Səhiyyə nazirinin müavini	24	Zordab
Azər Cəfərov "Azərbaycan" ASC-nin sədrinin müavini	24	Şamaxı, Qobustan, İsmayilli, Ağsu, Göyçay
Firudin Qurbanov Təhsil nazirinin müavini	24	Biləsuvar, Neftçala
Rövşən Rzaev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri	24	Sabirabad
Fuad Hüseynov Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin müavini	24	Saatlı
Sahib Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri	24	Şirvan, Hacıqabul
Əvəz Qocayev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin müavini	24	Kürdəmir
Ruslan Əliyev ARDNŞ-nin "Azəriqaz" İB-nin baş direktoru	24	Xaçmaz
Ramil İsgəndərov ARDNŞ-nin "Azəriqaz" İB-nin baş direktorunun müavini	24	Siyazon
Cahid Hüseynov ARDNŞ-nin "Azəriqaz" İB-nin baş direktorunun müavini	24	Xızı
Aynur Sofiyeva Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin müavini	27	Naftalan, Mingəçevir, Yevlax, Goranboy, Xocalı
Qorxmaz Hüseynov "Azərbaycan" ASC-nin sədri	28	Ağcabədi, Laçın
Teyyub Cabbarov "Azərbaycan" ASC-nin sədrinin birinci müavini	29	Tartar
Əlibar Məmmədov "Azərbaycan" ASC-nin sədrinin müavini	30	Ağdam
Zakir Qaralov Baş prokuror	31	Qobustan, Xızı
Hikmət Mirzəyev Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının sədri	31	Siyazon
Muxtar Babayev Ekologiya və Təbii Sərvətlər naziri	31	Cəlilabad, Biləsuvar
Firdovsi Əliyev Ekologiya və Təbii Sərvətlər nazirinin müavini	31	Salyan
Rauf Hacıyev Ekologiya və Təbii Sərvətlər nazirinin müavini	31	Neftçala
Komaləddin Heydərov Fövqəladə hallar naziri	31	Yevlax
Orucali Hacıyev Fövqəladə Hallar nazirinin müavini	31	Ağdaş
Rafiq Lətifov Fövqəladə Hallar nazirinin müavini	31	Mingəçevir
Əhlişaf Qarayev Mədəniyyət naziri	31	Sumqayıt, Qubadlı, Şuşa
Vaqif Əliyev Mədəniyyət nazirinin birinci müavini	31	Xızı
Rafiq Bayramov Mədəniyyət nazirinin müavini	31	Aşeron, Zəngilan
Səfər Məhdiyev Dövlət Gömrük Komitəsinin sədri	31	Şirvan, Hacıqabul, Sabirabad
İsmayıl Hüseynov Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini	31	Saatlı
Əşqər Abdullayev Dövlət Gömrük Komitəsinin müavini	31	Biləsuvar
Mələk Abbaszadə Dövlət İmtahan Mərkəzinin Direktorları Şurasının sədri	31	Saatlı, Şirvan, Hacıqabul, Sabirabad

Qeyd: Vətəndaşların qaldırdığı məsələlər qəbulu keçirən təşkilatların səlahiyyətlərinə aid olmalıdır.



Azərbaycan Respublikası Mərkəzi Bankının 2020-ci il və ortamüddətli dövr üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə BƏYANATI

2019-cu ildə Mərkəzi Bankın pul siyasətinin başlıca hədəfi milli iqtisadiyyatda qiymətlər sabitliyinin təmin edilməsi olmuşdur. Aşağı və stabil inflyasiya əhalinin həyat səviyyəsinin qorunması, işgüzar fəaliyyət üçün əlverişli mühitin formalaşdırılması, əhali və biznesin maliyyə resurslarına çıxış imkanlarının yaxşılaşdırılması və milli valyutaya etibarın başlıca şərtlərindəndir.

Möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü iqtisadi siyasət və struktur-institusional islahatlar sayəsində 2019-cu ildə Azərbaycanda iqtisadi aktivlik üzrə müsbət dinamika qorunmuş, profisitli təcili strateji valyuta ehtiyatlarının artmasına şərait yaratmışdır.

Inflyasiya səviyyəsinin 2019-cu il üçün qəbul edilmiş hədəf dahlində (4±2) formalaşması iqtisadi şərtlərdə müəyyən qədər iqtisadi fəallığa mühüm dəstək vermişdir.

Qiymət sabitliyinin və inflyasiya gözləntilərinin formalaşmasında Mərkəzi Bankın həyata keçirdiyi aktiv pul-kredit və məzənnə siyasəti həlledici rol oynamışdır. Bir sıra mühüm daxili və xarici inflyasiya amillərinin neytrallaşdırılmasına, eyni zamanda iqtisadi aktivliyə və məşğulluğa dəstək vermək məqsədi ilə monetar şəraitin ardıcıl olaraq normalaşdırılması artım və sabitlik istiqamətlərində balanslı nəticələr əldə etməyə imkan vermişdir.

2020-ci ildə Mərkəzi Bankın həyata keçirəcəyi monetar siyasət qiymətlər sabitliyi istiqamətində əldə edilən nəticələrin möhkəmlənməsinə və inflyasiyanın aşağı birrəqəmli səviyyədə lövbərləşməsinə yönəldiləcəkdir. Bu zaman Mərkəzi Bank iqtisadi dinamika və xüsusilə qiymətlər sabitliyinə təsir edən başlıca xarici və daxili amilləri diqqət mərkəzində saxlayacaqdır. Dünya ərzaq qiymətlərinin artımı, enerji daşıyıcılarının qiymət dinamikası, kredit aktivliyinin, xüsusilə istehlak kreditlərinin artım sürəti, büdcə siyasəti və fiskal kəsinin maliyyələşmə mənbələrinin qiymət sabitliyinə təsir kanalları və digər amillər həyata keçiriləcək monetar siyasətdə nəzərə alınacaqdır.

Mərkəzi Bank 2020-ci ildən ölkədə maliyyə sabitliyinin gücləndirilməsi, maliyyə sektorunun inkişafı və real sektorun maliyyəyə çıxış imkanlarının artırılması istiqamətlərində kompleks tədbirlər görəcəkdir. Makroprudensial tədbirlər tətbiqi ilə maliyyə sektoru sistem risklərdən qorunacaq, ən qabaqcıl təcrübəyə əsaslanan nəzarət çərçivəsi tətbiq olunaçaqdır. Maliyyə sektorunun sabitliyi və inkişafı iqtisadi artım ilə yanaşı pul siyasətinin ötürücülüyünə də müsbət təsir edəcəkdir.

Monetar siyasətin mühüm aləti olan kommunikasiya siyasətinin forma və metodları daha da təkmilləşdiriləcək və inflyasiya gözləntilərinin formalaşdırılmasında onun rolu gücləndiriləcəkdir.

Eyni zamanda, ölkədə həm iqtisadi artımın sürətlənməsi, həm də makroiqtisadi sabitliyin, o cümlədən qiymətlər sabitliyinin təmin edilməsinin başlıca amilləri müxtəlif iqtisadi siyasət istiqamətlərinin sıx koordinasiyasından, mühüm struktur-institusional islahatların həyata keçirilməsindən asılı olacaqdır.

I. 2019-CU İLDƏ PUL SİYASƏTİ

1.1. Pul siyasətinin həyata keçirilməsi mühiti

2019-cu ildə müəkkəb global iqtisadi müəkkəb Azərbaycanın xarici və daxili balansında müsbət meyllər davam etmişdir. Tədiyə balansını profisitli olmuş, məcmu tələbin canlanması iqtisadi artıma müsbət təsir göstərmişdir.

Global iqtisadi aktivlikdə 2018-ci ilin II rübündən başlayan zəifləmə 2019-cu ildə də davam etmişdir. Beynəlxalq Valyuta Fondunun (BVF) qiymətləndirmələrinə görə global iqtisadi artım tempi global maliyyə bəhrələrindən keçən dövrdən ən aşağı səviyyəyə enmişdir. Kəskinləşməkdə olan ticari və geosiyasi gərginliklər biznesinə, global ticarətə və sənayə istehsalına mənfəti təsir etməkdədir. Qeyri-müəyyənliklərin artması şəraitində iqtisadi aktivliyin səngiməsi inkişaf etmiş ölkələr (İEO) və inkişaf etməkdə olan ölkələr (İEOO) üzrə sinxron gerdir.

Cari il ərzində BVF 2019-cu il üzrə global iqtisadi artım proqnozuna 4 dəfə azalma istiqamətində təshih edərək ümumilikdə 0.5 faiz bəndi azaltmış və 3%-ə endirmişdir. O cümlədən İEO üzrə iqtisadi artım proqnozu 0.3 faiz bəndi azaldılaraq 1.7%-ə, İEOO üzrə isə 0.6 faiz bəndi azaldılaraq 3.9%-ə endirilmişdir. İEO-də yavaşlamanı ABS-Çin ticarət gərginlikləri, "Breksit"lə bağlı qeyri-müəyyənliklər və bezi sənayə sahələrində durğunluqdan qaynaqlanmışdır. Mərkəzi banklar tərəfindən faizlərin azaldılması siyasəti iqtisadi aktivliyin azalmasına müəyyən qədər məhdudlaşdırıcı təsir göstərmişdir. Azərbaycan ticarət tərəfdaşı olan ölkələr üzrə orta iqtisadi artımın isə cari ildə 1.3% olacağı gözlənilir.

Iqtisadi aktivliyin aşağı səviyyəsi özünü global ticarət və investisiyalarda da göstərmişdir. Ümumdünya Ticarət Təşkilatının (WTO) oktyabr hesabatına əsasən 2019-cu ilin sonuna qlobal ticarət həcmünün artımının cəmi 1.2% olması proqnozlaşdırılır ki, bu da aprel proqnozundan 1.4 faiz bəndi azdır.

2019-cu ilin ötən dövründə global əmtəə bazarlarında Azərbaycan üçün strateji əhəmiyyət daşıyan əmtəələr üzrə qiymətlər əsasən artım meylli olmuşdur. Dünya ərzaq qiymətləri cari ilin noyabrından ötən ilin müvafiq ayına nəzərən 9.5% yüksəlmişdir. Dünya bazarında Brent markalı neft 2019-cu ilin ötən dövründə 28% bahalaşmış, hər barrel üçün orta qiymət 64.2 ABŞ dolları səviyyəsində olmuşdur. Global tələbin zəif artımı (əsasən İEOO-də), neftin hasilatında və enerji daşıyıcılarının istifadəsində texnoloji yeniliklərin neft qiymətini azaldan amillərdir. OPEK və qeyri-OPEK üzvləri tərəfindən neft istehsalının azaldılması ilə bağlı razılıq müddətində azaldılması və bezi iri neft istehsalçılarına qarşı sanksiyalar isə neft qiymətlərinə artırıcı təsir göstərir.

Ümumilikdə, global konyunktur Azərbaycan üçün əlverişli olmuş, neftin orta qiyməti ötən ilə müqayisədə azalsa da tədiyə balansında müsbət meyllər qorunmuşdur. 2019-cu ildə Azərbaycanın tədiyə balansında cari əməliyyatlar hesabı profisitli olmuşdur (9 ayda 4 mlrd. dollar və ya ÜDM-in 11.6%-i). Tədiyə balansının profisitli başlıca olaraq xarici ticarət balansının müsbət saldodundan qaynaqlanmışdır. Yanvar-noyabr aylarında xarici ticarət balansının profisitli 5.9 mlrd. dollar təşkil etmişdir. Qeyri-neft ixracı 16.3% artmaqla monetar qızıl çıxılmaqla qeyri-neft ixracının artım tempini (7.1%) üstələmişdir. Xidmətlər, ilkin və təkrar gəlirlər balansında da müsbət meyllər davam etməkdədir. Turizm xidmətləri balansı cari ildə də profisitli olaraq qalmışdır.

2019-cu ilin 9 ayında kapital və maliyyə hesabının kəsimi ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.2 dəfə azalaraq 344 mlrd. dollar olmuşdur. Kəsinin qiçilməsi başlıca olaraq ticarət kreditləri və avans ödənişlərinin azalması ilə bağlı olmuşdur. Profisitli tədiyə balansı şəraitində strateji valyuta ehtiyatları ilin əvvəlindən 13.7% artaraq 50.9 mlrd. dollara çatmışdır ki, bu da Ümumi Daxili Məhsulə üstələyir. Cari ildə tarixdə ilk dəfə Dövlət Neft Fondunun aktivləri 40 mlrd. dollara ötmüşdür. Mərkəzi Bankın valyuta ehtiyatları 2019-cu ilin ötən dövründə 11% artaraq 6.2 mlrd. dolları üstələmişdir.

Ölkənin beynəlxalq investisiya mövqeyi üzrə aktivləri (111 mlrd. dollar) öhdəlikləri (54 mlrd. dollar) 2 dəfədən çox üstələyir. Bu Azərbaycanın yüksək beynəlxalq ödəmə qabiliyyətini və beynəlxalq kreditör rolunda çıxış etdiyini göstərir.

2019-cu ildə banklar tərəfindən müəyyən edilən xarici valyutaların alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın səviyyədə formalaşmışdır. Rəsmi məzənnə isə banklararası bazarda orta çəkili məzənnə əsasında müəyyən edilmişdir. Banklararası bazarda valyuta əməliyyatlarının həcmi 15% artmışdır.

Manatın qeyri-neft sektoru üzrə real effektiv məzənnəsi 2019-cu ilin 11 ayında 2% ucuzlaşmışdır. Azərbaycandakı inflyasiyanın ticarət tərəfdaşı olan ölkələrdəki orta inflyasiyadan əhəmiyyətli aşağı olması manatın real effektiv məzənnəsinə azaldıcı təsir göstərilməklə rəqabət qabiliyyətini dəstəkləmişdir. 2014-cü ilin sonundan bəri manatın real effektiv məzənnəsi 33%-dən çox ucuzlaşmışdır.

Əldə olunmuş makroiqtisadi sabitlik, inflyasiyanın bir sıra daxili və xarici amillərinin neytrallaşdırılması nəzərə alaraq monetar şəraitin həm pulun dəyərini azaldılması, həm də pulun həcminin artırılması istiqamətində yumsaldılması həyata keçirilmişdir.

Mərkəzi Bankda 2019-cu ildə faiz dahlizinin parametrləri 8 dəfə müzakirə edilmiş və uçot dərəcəsinin mərhələlərlə 9.75%-dən 7.5%-ə endirilməsi barədə qərar qəbul edilmişdir. Ümumilikdə, 2018-ci ilin əvvəlindən bəri uçot dərəcəsi 2 dəfə azaldılmışdır.

Pul təklifinin genişlənməsi də monetar şəraitin neytrala yaxınlaşdırılmasında mühüm rol oynamışdır. Manatla pul bazası ilin əvvəlindən 23%-ə qədər artmışdır. Manatla geniş pul kütləsinin (M2 pul aqrəqatı) artımı isə 11 ayda 13.8% təşkil etmişdir.

Monetar şəraitin yumsaldılması faiz dərəcəsinə azaldıcı təsir göstərmişdir. Ümumilikdə, 2018-ci ilin əvvəlindən bəri manatla cəlb edilmiş yeni əmanətlər üzrə orta faizlər 2.9 faiz bəndi, manatla yeni kreditlər üzrə orta faizlər isə 3.4 faiz bəndi azalmışdır. Dövlət qiymətli kağızları bazasında faizlər də Mərkəzi Bankın faiz dahlizi parametrlərinin dinamikasına paralel dəyişir.

Aşağı inflyasiya və tarazlı valyuta bazarı şəraitində de-dollarlaşma prosesləri davam etmişdir. Fiziki şəxslərin əmanətləri üzrə dollarlaşma ilin əvvəlindəki 62.5%-dən 54.1%-ə enmişdir.

Iqtisadiyyatda və bank sistemində likvidliyin effektiv idarə olunması məqsədlə Mərkəzi Bank sərəncamındakı pul siyasəti alətlərinin adekvat istifadəsi etmişdir. Sentyabrda başlayaraq 84, 168 və 252 günlük notların yerləşdirilməsi ilə Mərkəzi Bankın sterilizasiya alətlərinin müddət diversifikasiyası gəlirlilik əyrisinin qismüddətli dövrünə əhatə edən hissəsində faizlərin formalaşmasını dəstəkləmək baxımından mühüm əhəmiyyət kəsb edir. Dövr ərzində faizlərin enməsinə baxmayaraq, keçirilən hərəraclarda tələbin təklifi əhəmiyyətli üstələməsi bank sisteminin likvidlik mövqeyində irihəcmli struktur profisitinin qaldığını göstərir.

Pul siyasətinin effektiv kommunikasiya cari ildə də diqqətdə saxlanmışdır. 2019-cu il üzrə Mərkəzi Bankın İdarə Heyətinin pul siyasətinə dair qərarlarının yayımlanması qrafiki öncədən ictimaiyyətə açıqlanmışdır. Bu qrafikə uyğun olaraq Mərkəzi Bankın hər bir siyasət qərarı ilə bağlı müvafiq analitik şərhlərə press-revizləri dərc edilmiş, müntəzəm mətbuat konfransları keçirilmişdir. Pul siyasəti icmal rüblük əsasında ictimaiyyətə açıqlanmış, Mərkəzi Bankın fəaliyyəti internet sahifəsi vasitəsilə işıqlandırılmışdır. Mərkəzi Bankın "Twitter" və "Youtube" sosial şəbəkələrində rəsmi səhifələrində istifadəyə verilmiş, interaktiv rejimə idarə olunan bu müasir platformalarda onun əsas fəaliyyət istiqamətləri üzrə operativ məlumatların yayımlanması ilə kommunikasiya aktivləşdirilmişdir. İnformasiya açıqlığının artırılması aparılan siyasətin anlaşılqlığının və Mərkəzi Banka etimadın yüksəldilməsi məqsədi daşıyır.

1.3. Maliyyə sabitliyi və maliyyə sektorunun inkişafı

2019-cu ildə maliyyə sabitliyinin qorunması siyasəti bankları, qeyri-bank kredit təşkilatlarını, kapital və pul bazarlarını, uçot sistemini əhatə etmişdir. Maliyyə sektoru üzrə sistem riskləri balansında bir sıra kövrəkliklər qalsa da, maliyyə sabitliyi qorunmuş və kredit aktivliyinin bərpa olunması davam etmişdir.

2019-cu ildə bank sektorunun restrukturizasiya çərçivəsində bir neçə bank üzrə kapital inyeksiyası həyata keçirilmiş, prudensial normativlər risklərin tənzimlənməsi sisteminin effektivliyinin artırılmasına yönəldilmiş dəyişikliklər edilmişdir. Bütövlükdə, maliyyə sektorunda restrukturizasiya prosesləri hələ ki, tamamlanmamışdır.

Ölkə başçısının 28 fevral 2019-cu il tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemlı kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanının icrası ilə bağlı 602 min vətəndaş kompensasiya çərçivəsinə, 300 mindən artıq vətəndaş isə kreditlərinin restrukturizasiyasına aid edilmişdir. Artıq vətəndaşlara 644.5 mln. manat kompensasiya ödənilmişdir. Son tarixə 123.1 mln borcalanın 242.3 milyon manat məbləğində kreditləri güzəştli şərtlərlə (1% olmaqla 5 il) restrukturizasiya edilmişdir. Fərman çərçivəsində silinən faiz və dəbbə pullarının həcmi 205 milyon manatdan çox olmuş, 42 mln borcalanın kreditləri tam bağlanmışdır. Fərmanın icrası bank aktivlərinin keyfiyyətinə müsbət təsir göstərmişdir. Cari ilin noyabrında sektorun vaxtı keçmiş kreditlərinin portfəldə payı 2018-ci ilin sonu ilə müqayisədə 3 faiz bəndi azalmışdır. Bununla belə problemlı kreditlər maliyyə sisteminin sabitliyinin kövrəkliklərindən bəridir.

Dövrün sonuna maliyyə sabitliyi göstəricilərinin olan kapital adekvatlığı 22.6%, likvid aktivlərin cəmi depozitlərə nisbəti 40% olmuşdur.

Ölkədə maliyyə savadlılığının artırılması istiqamətində ardıcıl işlər müxtəlif hədəf qruplarını və regionları əhatə etməklə davam etdirilmişdir. Cari ildə maliyyə xidmətlərindən istifadəni stimullaşdıran Məlumat Axtarış Sistemi yaradılmışdır.

İlin əvvəlindən kredit qoyuluşları 16.1% artmışdır ki, bu da əsasən ev təsərrüfatlarına kreditlərin 21% artmasından irəli gəlmişdir. Kredit portfəlinə ev təsərrüfatlarına kreditlərin payı 50.4%-ə çatmışdır.

Bankların başlıca resurs mənbələrindən olan əhalinin bank əmanətləri ilin əvvəlindən 3.7% artaraq 8.7 mlrd. manata çatmışdır. Əmanətlərin 84.4%-i Əmanətlərin Siqortalıması Fondu tərəfindən qorunur. Maliyyə sektorunda restrukturizasiya proseslərinin tamamlanması əmanətlərin siqortalıması sisteminin təkmilləşməsinə ləngidici təsir edən amillərdən biri olmuşdur.

Hesabat dövründə maliyyə bazarının inkişaf tədbirləri qiymətli kağızlarla klining və hesablamaqların təkmilləşdirilməsi, xarici investitorların cəlbə, sekuritizasiya vasitəsilə yeni maliyyə alətlərinin buraxılışının təşviqi, habelə tarif rejiminin optimallaşdırılması kimi istiqamətləri əhatə etmişdir. 2019-cu ilin 11 ayında dövlət qiymətli kağızlarının təkrar bazarında ticarət həcmi 4 dəfə, korporativ qiymətli kağızların təkrar bazarında 38% və repo əməliyyatlarında 81% artım qeydə alınmışdır.

2019-cu ildə siqorta sektorunun inkişafı, sahəyə nəzarətin təkmilləşdirilməsi və istehlakçı hüquqlarının qorunması üzrə işlər görülmüşdür. İlin əvvəlindən sektorun aktivləri 13.5% artmışdır. Siqorta ödənişlərinin həcmində ötən ilin müvafiq dövrü ilə müqayisədə 8.6% artım qeydə alınmışdır.

1.4. Ödəniş sistemləri

Ödəniş sistemlərinin sabit, fəsiləsiz, təhlükəsiz fəaliyyəti və inkişafı 2019-cu ildə Mərkəzi Bankın mühüm fəaliyyət istiqamətlərindən olmuşdur.

Milli Ödəniş Sistemi (MÖS) vasitəsilə 2019-cu ilin 11 ayında həyata keçirilən ödənişlərin sayı 41% artmış, ödənişlərin həcmi ÜDM-in 3.3 mislini təşkil etmişdir.

Büdcə ödənişləri və kütləvi xidmətlər üzrə ödənişlərin mərkəzləşdirilməsi qaydada toplanılması üçün yaradılmış "Hökumət Ödəniş Portalı"nın (HÖP) imkanlarının genişləndirilməsi davam etdirilmişdir. Hazırda bu infrastrukturda 12 mərkəzi icra hakimiyyəti orqanı, 4 kommunal xidmət müəssisəsi, 5 stasionar və mobil rabitə operatoru, 106 məhkəmə orqanı, 18 siqorta şirkəti, 1438 bələdiyyə orqanı və digər sosial əhəmiyyətli qurumlar inteqrasiya olunmuşdur. Bu gün HÖP-ə inteqrasiya olunmuş qurumlar üzrə 550-dən çox xidmət üzrə ödənişlərin toplanılması təmin olunur. Bu xidmətlər üzrə ödənişlər 30 bank və "Azərpoçt" MMC-nin 2500-dən çox filialı və şöbələrində, 1300-ə yaxın ödəniş terminalında nağd və nağdsız formada aparıla bilər. Cari ildə portaldə emal olunan əməliyyatların sayı 24%, həcmi isə 27% artmışdır.

Hesabat dövründə "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nın icrası çərçivəsində ölkədə rəqəmsal ödənişlərdən istifadənin əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə 24/7/365 rejimli "Ani ödənişlər sistemi"nin yaradılması, ISO20022 standartlarının tətbiqi, rəqəmsal identifikasiya sisteminin Blokçeyn platformasına qurulması layihələri üzrə işlər davam etdirilmişdir. Proqram çərçivəsində Təhsil Nazirliyi ilə birgə ölkədə ilk dəfə gənc nəslin maliyyə davranışlarını radikal dəyişdirməyə imkan verəcək və özümdə həm tələbə biləti, həm də ödəniş funksiyalarını birləşdirməyə imkan verəcək "Azərpoçt"nın veriləməsi başlanmışdır. Neqliyyət sektorunda rəqəmsal ödənişlərin tətbiqi imkanları təhvil edilərək müvafiq qurumlar təkliflər ünvanlanmışdır. Rəqəmsal ödənişlərə marağın artırılması üçün lotereya və çoxsaylı maarifləndirici kampaniyalar təşkil edilmişdir.

Müasir innovativ ödəniş həllərinin inkişafına hüquqi zəmin yaratmaq üçün 2019-cu ildə banklar tərəfindən məsafədən bank hesablarının açılması, təmazzis texnologiyalara əsaslanan mobil ödənişlər üzrə qanunvericiliyi dəyişikliklər hazırlanaraq təsdiq edilmişdir.

Kart infrastrukturunun da inkişafı davam etmişdir. Ölkədə ödəniş kartlarının sayı 7.5 mln. ədədə, bankomatların sayı 2.6 mln ədədə, POS-terminalların sayı 65.2 mln ədədə çatmışdır. Ödəniş kartlarının 18.1%-i təmazzis kartlardır. Ötən ilin müqayisədə bankomatların sayı 2.2%, təmazzis POS-terminallar 35% artmışdır. Ödəniş kartları ilə bütün vasitələrlə aparılan nağdsız ödənişlərin həcmi 57%, o cümlədən elektron ticarət əməliyyatlarının həcmi 93% artmışdır. Ölkə daxilində kartlarla aparılan nağdsız ödənişlərin xüsusi çəkisi son beş ildə 8%-dən hal-hazırda 20%-ə kimi yüksəlmişdir.

Ödəniş sistemlərinin effektiv nəzarətə 2019-cu ildə diqqətdə saxlanmışdır. Normaiv-hüquqi bazaya məsafədən bank hesablarının açılması proseduru müəyyən edən dəyişikliklər edilmişdir. İşgəl olunmuş ərazilərdə beynəlxalq kart təşkilatlarının və pul köçürmə sistemi operatorlarının fəaliyyətinin mütdəm monitorinqi üzrə müvafiq tədbirlər görülmüşdür. Ödəniş ekosisteminə tətbiq edilən məhsul və xidmətlərin təhlili aparılmışdır. Rəqəmsal bankçılıq xidmətlərinin inkişafı və baş verə biləcək risklərin qarşısının alınması istiqamətində, habelə "Baza bank xidmətləri paketi" layihəsi üzrə bank sektoru ilə aktiv dialoq təşkil olunmuşdur.

II. 2020-Cİ İL VƏ ORTAMÜDDƏTLİ DÖVRƏ PUL VƏ MALİYYƏ SABİTLİYİ SİYASƏTİ

2020-ci il və ortamüddətli dövr ölkədə yeni iqtisadi inkişaf modelinə keçid baxımından mühüm strateji horizon hesab olunur. Bu dövrdə də qiymətlər sabitliyi və maliyyə sektorunun sabitliyinin qorunması, habelə maliyyə sektorunun inkişafı makroiqtisadi və makroprudensial siyasətlərin mühüm prioritetlərindən olacaqdır.

Mərkəzi Bank makroiqtisadi və maliyyə sabitliyi vasitəsilə iqtisadi artım və sosial rifahın yaxşılaşması üçün müntəzəm şəraitin yaradılmasına dəstək verəcəkdir.

Pul siyasəti dayanıqlı iqtisadi artım üçün vacib tədbirlər təmin edilməsində mühüm rol oynayaçaqdır. Pul siyasəti bundan sonra da işgüzar mühitin, sosial sabitliyin və rəqabət qabiliyyətinin mühüm elementi olan qiymət sabitliyinə fokuslaşacaqdır. Inflyasiyaya təsir imkanlarını genişləndirmək üçün pul siyasəti rejiminin təkmilləşdirilməsi işləri davam etdiriləcəkdir.

Maliyyə sektorunun dayanıqlılığının gücləndirilməsi, maliyyə vasitəçiliyinin və maliyyə bazarlarının inkişafı istiqamətində səylər gücləndiriləcəkdir.

2.1. Makroiqtisadi proqnozlar

Mərkəzi Bank özünün pul siyasətini növbəti il və ortamüddətli dövrdə də global və daxili iqtisadi meyllər üzrə makro-proqnozları nəzərə almaqla həyata keçirəcəkdir.

Global iqtisadiyyatda 2020-ci il və ortamüddətli dövrdə artımın müəyyən zəifləmə ilə davam edəcəyi gözlənilir. BVF-nin cari ilin oktyabrında açıqladığı proqnozlara görə, 2020-ci ildə global iqtisadi artım 3.4% olacaqdır ki, bu da ilin əvvəlindəki proqnozdan 0.2 faiz bəndi azdır. 2020-ci ildə də beynəlxalq ticarət məhdudiyyətlərinin və geosiyasi vəziyyətin iqtisadi aktivliyə təsir edəcək əsas faktorlardan biri kimi qalacağı gözlənilir. İEO üzrə 1.7%, İEOO üzrə 4.6% iqtisadi artım proqnozlaşdırılır. İEOO üzrə iqtisadi artım proqnozu ilin əvvəli ilə müqayisədə 0.3 faiz bəndi azaldılmışdır.

Iqtisadi aktivliyi dəstəkləmək üçün növbəti ildə də aparıcı ölkələrdə pul siyasətinin stimullaşdırıcı imkanlarından istifadə ediləcəyi gözlənilir. ABŞ daxil olmaqla dünyanın başlıca güc mərkəzlərində mərkəzi bankların faizləri azaltma ehtimalı yüksəkdir.

Azərbaycanın ticarət tərəfdaşları olan ölkələrdə iqtisadi artımın nisbətən sürətlənərək 2.4% təşkil edəcəyi gözlənilir. Mövcud qeyri-müəyyənliklər şəraitində tərəfdaş ölkələrin maliyyə bazarlarında yeni kəskin dəyişənliklər dalğası istisna olunmur.

Global əmtəə bazarlarında qiymətlərin fərqli dinamikaya malik olacağı proqnozlaşdırılır. BVF-nin son proqnozlarına əsasən 2020-ci ildə neftin qiyməti 57.9 ABŞ dolları təşkil edəcəkdir ki, bu da əvvəlki ilə müqayisədə aşağıdır. Neft məhsullarına tələbdə azalma gözləntiləri onu deməyə imkan verir ki, orta və uzunmüddətli dövrdə neftin qiymətinin pik illərində müşahidə olunan səviyyəyə yüksəlməsi ehtimalı yüksək deyil. Bununla belə bəzi neft ixracatçılarına qarşı sanksiyalar və OPEK+ tərəfindən hasilatın tənzimlənməsi siyasəti neft qiymətlərinə növbəti ildə də artırıcı təsir edəcəkdir. Dünya Bankının proqnozlarına görə 2020-ci ildə qiymətlərin metal üzrə 5.6%, kənd təsərrüfatı məhsulları üzrə isə 0.6% artacağı gözlənilir.

ÜTT-nin proqnozuna görə, 2020-ci ildə global ticarətin artım tempini 2.7% təşkil edəcəkdir ki, bu da daha öncəki proqnoz göstəricidən 0.3 faiz bəndi azdır.

Baza ssenari üzrə proqnozlar Azərbaycanın xarici və daxili balans üzrə əldə edilmiş müsbət meyllərin qorunacağını göstərir.

2020-ci ildə global mühtidəki qeyri-müəyyənliklər şəraitində neftin dünya bazarında qiymətinin dinamikası, ticarət tərəfdaşlarında gedən proseslər, habelə idxaldan asılılığın azaldılması və ixrac potensialının artması Azərbaycanın xarici balansına təsir göstərən əsas amillər olacaqdır. Neftin müxtəlif qiymət ssenarisi üzrə aparılmış simulyasiyalarda 2020-ci ildə neftin dövlət büdcəsində nəzərdə tutulan qiymətinin reallaşması halında cari əməliyyatlar hesabının profisitli olacağını göstərir. Əvvəlki illərdə olduğu kimi, növbəti ildə də cari əməliyyatlar balansının profisitli əsasən xarici ticarət balansına hesabına formalaşacaqdır. Qeyri-neft ticarət balansına ilə yanaşı, xidmət və ilkin gəlirlər balansında da müsbət meyllərin qalacağı proqnozlaşdırılır.

Iqtisadi artım tempinin 2019-cu ilə müqayisədə yüksələcəyi proqnozlaşdırılır. Rəsmi proqnozlara görə, 2020-ci ildə real iqtisadi artım tempinin 3%, o cümlədən qeyri-neft sektoru üzrə 3.8% olacağı gözlənilir. Makroiqtisadi sabitliyin qorunması və davam edən köklü institusional islahatlarla ölkə iqtisadiyyatında baş verən struktur transformasiyaları 2020-ci ildə də iqtisadi artımın sürətinə və inkişafına təsir göstərən amillərdən biri olacaqdır. Həyata keçirilən islahatlar iqtisadi potensialın əsas amilləri olan əmək və kapitalın məhsuldarlığının artımına, habelə yeni texnologiyaların tətbiqini stimullaşdırmaqlıdır.

2020-ci ildə də dövlət tələbi iqtisadi artımın mühüm amillərindən biri olaraq qalacaqdır. Büdcədə neftin qiymətinin ötən ilə müqayisədə daha konservativ (55 dollar) götürülməsi perspektiv üçün fiskal dayanıqlığı dəstəkləyən amildir. 2020-ci il üzrə dövlət büdcəsinin hazırlanması zamanı fiskal qayda edilmiş yeniliklər iqtisadi artıma fiskal stimulların gücləndirilməsi məqsədini daşıyır. Növbəti ildə dövlət büdcəsi xərclərinin 2019-cu ilə nəzərən 6.8%, o cümlədən cari xərclərin 39.3% artacağı proqnozlaşdırılır. İl ərzində ötən ilə müqayisədə əhəmiyyətli artım büdcə kəsinin maliyyələşdirilmək üçün daxili borclanmadan daha çox istifadə edilməsi həm makroiqtisadi sabitliyin qorunması, həm də maliyyə bazarlarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edərdir.

Hökumətin rəsmi proqnozlarına görə, 2020-ci ildə inflyasiya 4.6% olacaqdır ki, bu da əhalinin real gəlirlərinin artımına şərait yaradacaq səviyyədir.

Ümumilikdə, 2020-ci ildə daxili balans üzrə qeyd olunan proqnozların reallaşması makroiqtisadi siyasətin bütün istiqamətlərinin effektiv koordinasiyasından və mümkün xarici şokun təsirlərini qabaqcadan hazırlanmış tədbirlər planı ilə minimalaşdırılmasından asılı olacaqdır.



Azərbaycan Respublikası Mərkəzi Bankının 2020-ci il və ortamüddətli dövr üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə

BƏYANATI

Əvvəli 6-cı səh.

2.2. 2020-ci ilə pul siyasəti çərçivəsi

2020-ci il və ortamüddətli dövrdə də pul siyasətinin prioritet məqsədi qiymət sabitliyinin Mərkəzi Bankın səlahiyyətləri çərçivəsində qorunması olacaqdır. Qiymət sabitliyinin pul siyasətinin digər məqsəd və vəzifələrindən mütləq üstünlüyü növbəti ildə də təmin ediləcəkdir. İnformasiya açıqlığı növbəti ildə də pul siyasətinin mühüm prinsiplərindən biri olacaqdır.

Qiymət sabitliyi istehlakçılar və biznes üçün əlverişli iqtisadi mühitin vacib elementidir. Aşağı inflyasiya milli valyutanın sabit alıcılıq qabiliyyətini təmin edir. Qiymət sabitliyi hesabına etimad qazanmış siyasət sahibkarlara və ev təsərrüfatlarına öz investisiya və istehlak planlarını ortamüddətli dövrə əminliklə tərtib etməyə imkan yaradır. Stabil aşağı inflyasiya gəlirlərini və yığımlarının dəyərlişməsinin qarşısını alaraq milli valyutada uzunmüddətli yığımları stimullaşdırır, dollarlaşmanı və faiz dərəcələrini azaldır. Bu da daxili investisiya potensialını artırır və iqtisadi inkişafa təkan verir. Aşağı inflyasiya sosial sabitliyinin vacib elementi olmaqla aşağı gəliri əhalinin istehlak səviyyəsini qoruyur və gəlir bərabərsizliyinin dərinləşməsinə mane olur.

2020-ci ildə də pul siyasətinin son hədəfi inflyasiyanın 4±2% dehlizində saxlanılması təşkil ediləcəkdir. Hədəf istehlak qiymətləri indeksinin illik, yeni son 12 ayda dəyişimi üzrə müəyyən edilmişdir. Bu hədəfə nail olmaq üçün Mərkəzi Bank arsenalında olan bütün alet və mexanizmlərdən adekvat istifadə edəcək, pul siyasətini həyata keçirərkən öz qərarlarının ardıcılığı və nəticə əsaslı olmasını diqqətdə saxlayacaqdır.

Manatın məzənnəsinin dinamikası növbəti ildə də aşağı inflyasiyanın vacib şərtlərindən biri olacaqdır. Hesablamalara görə, manatın möhkəmlənməsinin qiymətlərə azaldıcı təsiri ilə müqayisədə onun ucuzlaşmasının artırıcı təsiri daha yüksəkdir.

Mövcud məzənnə rejimi çərçivəsində Mərkəzi Bank manatın məzənnəsinin makroiqtisadi fundamentalər əsasında formalaşmasına şərait yaradacaqdır. Manatın məzənnəsinin uzunmüddətli dinamikasını müəyyənləşdirən başlıca amil tədviy balansının vəziyyəti olacaqdır ki, bu da xarici şokların və kapital axınlarının təsiri ilə dəyişə bilər. Ona görə də başlıca ixrac məhsulları üzrə qiymətlərin dəyişimi və kapital axınları, eləcə də nominal və real effektiv məzənnələrin dinamikası daim monitorinq olunacaq, onların iqtisadiyyata və maliyyə bazarlarına təsirləri diqqətdə saxlanacaqdır. Xarici valyuta təklifi mənbələrinin diversifikasiyası, habelə dövlət tərəfindən valyuta təklifi və tələbinin effektiv tənzimlənməsi qarşısındakı dövrdə də valyuta bazarında uzunmüddətli tarazlığın əsas təminatçısı kimi çıxış edəcəkdir.

Mərkəzi Bank tələb-təklif nisbətini hamarlaşdırmaq üçün valyuta bazarına müdaxilə hüququnu özündə saxlayır. Növbəti ildə də Mərkəzi Bank valyuta bazarına müdaxilələri məhdud həcmdə və sayda həyata keçirilməklə fundamental və konyunktur amillər əsasında formalaşan meylləri nəzərə alacaqdır. Mərkəzi Bank valyuta bazarının likvid və şəffaf olmasını, onun özünütənzimləmə rejimində çalışmasını təşviq edəcəkdir. Növbəti ildə də müdaxilə əməliyyatlarının həcmi və valyuta ehtiyatları barədə məlumatlar ictimaiyyətə mütləq paylaşılacaqdır.

Pul təklifi iqtisadi artım və inflyasiya proqnozları, habelə maliyyə bazarlarında proseslər və bank sisteminin likvidlik mövqeyi nəzərə alınmaqla tənzimlənəcək. Bank sisteminin pul yaratmaq qabiliyyətinin artırılması və ödənişlərin fasiləsizliyi də diqqətdə saxlanacaqdır.

Pul siyasətinin son məqsədinə çatmaq üçün Mərkəzi Bank öz əməliyyatları üzrə faiz dərəcələrindən aktiv istifadə edəcəkdir. Əvvəlki illərdə olduğu kimi növbəti ildə də faiz dehlizinin parametrləri haqda qərar makroiqtisadi durum və risklər balansında bəzən dəyişikliklər, model qiymətləndirmələri əsasında işlənilmiş proqnozlar nəzərə alınmaqla qəbul ediləcəkdir. 2020-ci ildə də pul siyasətinə hesr olunan məsələlər 8 dəfə olmaqla müntəzəm müzakirə ediləcəkdir. Pul siyasəti qərarlarının qəbulunda Mərkəzi Bankda mövcud model çantası və proqnozlaşdırma aparatından istifadə ediləcəkdir. Proqnozlar müxtəlif ssenarilərdə olmaqla qlobal mühitdə vəziyyət, real sektorda proseslər, bütcdə-vergi və iqtisadi siyasətin digər istiqamətləri üzrə qərarların mümkün təsirləri haqqında məlumatlar əsasında tərtib ediləcəkdir. Faiz dehlizinin parametrləri tənzimlənmərkən pul siyasətinin transmissiyası, inflyasiya hədəfinə nail olma perspektivləri ilə yanaşı, milli valyutada yığımların çəlbəciciliyinin qorunması və kredit qoyuluşunun inflyasyon artımına yol verməməsi kimi amillər də nəzərə alınacaqdır. Mərkəzi Bankda mövcud olan müxtəlif daxili kolleqial orqanlar pul siyasəti qərarlarını maliyyə sabitliyi və maliyyə sektorunun inkişafı siyasəti üzrə qərarlarla effektiv əlaqələndirməyə imkan verəcəkdir.

Üçüncü dərəcəsinin trayektoriyasının inflyasiya hədəfi nəzərə alınmaqla müəyyənləşdirilməsi və vaxtında adekvat pul siyasəti qərarlarının qəbulu inflyasiyanın hədəfdən yayınma ehtimalını minimalaşdırmağa imkan verəcəkdir. Daxili və xarici risklərin reallaşmaması, bazarda gözlənilməz dəyişikliklərin baş verməsi şəraitində 2020-ci ildə neytral faiz siyasəti ilə inflyasiya fonu üzərində nəzarəti itirmədən tam məşğulluğa və iqtisadi artıma maksimum dəstək həyata keçiriləcəkdir. Inflyasiya risklərinin aktivləşməsi halında işə faiz siyasətinin sərbəstləşmə istiqamətində dəyişməsi də mümkündür. Ümumiyyətlə, pul siyasətinin istər pulun dəyərini, istərsə də pulun kəmiyyəti hesabına izafi yumşaldılması məsələləri

neqativ nəticələrə gətirib çıxara bilər. Məcmu tələbin artım tempinin iqtisadiyyatın istehsalı genişləndirmək imkanlarının artımını qabaqlama inflyasiyaya yol açar. Bunu nəzərə alaraq Mərkəzi Bank inflyasiya risklərinin qiymətləndirilməsi və qərarların qəbulu zamanı konservativ mövqedən çıxış edəcəkdir.

Inflyasiya hədəfinə nail olmaq üçün Mərkəzi Bank sərəncamındakı pul siyasəti aletlərindən operativ istifadə edəcək. Bu aletlər üzrə kəmiyyət parametrləri aralıq hədəflərə nail olunması vəziyyətindən asılı olaraq çevik dəyişdiriləcəkdir.

Mərkəzi Bankın çərçivə və açıq bazar əməliyyatları növbəti ildə də banklar tərəfindən likvidliyin effektiv idarə edilməsinə şərait yaradacaqdır. Mərkəzi Bank pul siyasəti aletləri ilə həm də pul bazarının aktivləşməsinə və gəlirlilik əyrisinin formalaşmasına dəstək verəcəkdir. Maliyyə bazarının dərinləşməsinə və pul siyasətinin transmissiya mexanizminin effektivliyinin yüksəldilməsindəki rolunu nəzərə alaraq Mərkəzi Bank 2020-ci ildə də özünün emissiya etdiyi müxtəlif müddətli notlardan aktiv istifadə edəcəkdir. Likvidliyin monitorinq və proqnozlaşdırılması sisteminin təkmilləşdirilməsi istiqamətində işlər davam etdiriləcəkdir. Ümumilikdə, alet arsenalının optimallaşdırılması və pul siyasətinin transmissiya effektivliyinin artırılması üçün sayılır gücləndiriləcək, bazar faizlərinə təsir imkanlarının artırılması üçün tədbirlər görülməkdir. Qısamüddətli aletlər banklararası pul bazarında qısamüddətli faizlərin faiz dehlizi daxilində formalaşmasına dəstəklənəcəkdir. Uzunmüddətli aletlər isə bank sektorunda struktur likvidliyin tənzimlənməsinə imkan verəcəkdir. Qısamüddətli faiz dərəcələrinin uzunmüddətli faizlərə təsirinin artırılması yollarının araşdırılması da davam etdiriləcəkdir. Monetar aletlərlə həmçinin iqtisadiyyatda vəsaitlərin axınının optimallaşdırılması və pula tələbin dəyişməsinə qarşı likvidliyin yerli çevikliyə sahib olması hədəflənəcəkdir.

Mərkəzi Bank şəffaflığın yüksəldilməsi və pul siyasətinin effektiv kommunikasiyasını növbəti ildə də xüsusi diqqətdə saxlayacaqdır. İnformasiya açıqlığı siyasəti çərçivəsində pul siyasətinin məqsədi, prinsipləri, tədbirləri və nəticələri, eyni zamanda iqtisadi vəziyyətin qiymətləndirilməsi və inkişaf perspektivləri ilə bağlı maksimum operativ və tam açıq məlumatların verilməsi təmin olunacaqdır.

Mərkəzi Bankın qərar və niyyətlərini aydın kommunikasiya etməsi inflyasiya gözləntilərini idarə etmək üçün təsirli aletdir. Inflyasiya gözləntiləri həm cari inflyasiyanın dinamikasına, həm də iqtisadiyyatdakı faiz dərəcələrinə təsir göstərir. Aşağı inflyasiya gözləntiləri iqtisadiyyatın daxili və xarici risklərə qarşı davamlılığını artırır, iqtisadi artım və sosial rifah məqsədlərinə çatmaq üçün əlverişli şərait yaradır. Mərkəzi Bank özünün kommunikasiyası ilə ev təsərrüfatları və müəssisələrin inflyasiya gözləntilərini stabilləşdirməyə və inflyasiya hədəfinə uyğunlaşdırmağa çalışacaqdır.

2020-ci ildə də öncədən açıqlanmış qrafiklə pul siyasəti qərarları müvafiq şərhlərlə birlikdə ictimaiyyətin müzakirəsinə təqdim ediləcək, müntəzəm (ildə 4 dəfə) mətbuat konfransları keçiriləcəkdir (Əlavə 1). Mərkəzi Bankın qərarlarının səbəbləri və atılan addımlar barədə ətraflı məlumat bazar iştirakçılarında qərar qəbul edildikdən dərhal sonra verəcəkdir. Kommunikasiya kanalları dairəsinin genişləndirilməsi diqqətdə saxlanılacaqdır.

2020-ci ildə bir sıra qlobal və ölkə üçün spesifik risklər inflyasiya hədəfinə nail olmağa təsir göstərə bilər.

Qlobal risklər ilk növbədə dünya iqtisadiyyatının gözlənilməyən aşağı tempə artması, proteksionizm meyllərinin davam etməsi və geosiyasi gərginliklər şəraitində neftin mümkün qiymət dəyişikliyi ilə bağlıdır. Belə ki, dünyada iqtisadi siyasətin qeyri-müəyyənliyi indeksi özünün rekord səviyyəsinə çatmışdır. Həmçinin uzunmüddətli qiymətli kağızların gəlirliliyinin qısamüddətli kağızlardan aşağı düşməsi və İEO-də maliyyə sistemində təhlükələrin artması ortamüddətli dövr üçün böhran gözləntilərini artırmışdır. Digər xarici risk mənbəyi dünya ərzaq bazarlarında bahalaşmanın davam etməsi, ticarət tərəfdaşlarında inflyasiya və valyuta məzənnələrindəki dəyişikliyə nəticəsində potensial inflyasiya idxalidir.

Daxili risk faktorlarına isə fiskal aktivlik və fiskal kəsir nəticəsində pul kütləsinin artması, istehlak kreditlərinin inflyasyon genişlənməsi, habelə gözləntilərin assimetrikliyi aiddir.

Risk balansını və qeyri-monetar faktorların təsir potensialını nəzərə almaqla inflyasiyanın hədəf diapozonu çərçivəsində saxlanılması əhəmiyyətli dərəcədə müxtəlif iqtisadi siyasət istiqamətlərinə yanaşmalardan asılı olacaqdır. Qeyri-müəyyənliklərin artdığı bir şəraitdə milli iqtisadi siyasətin bütün istiqamətləri, xüsusilə fiskal və monetar siyasət üzrə effektiv koordinasiya xarici şokların neqativ təsirlərinin minimalaşdırılmasına, o cümlədən, valyuta bazarında tarazlığın qorunmasına imkan verə bilər. Fiskal siyasətdə pro-tsiklikliyə yol verilməməsi və fiskal qaydaların adekvat təbiiqə daxil risk amillərinin effektiv idarə edilməsi və beləliklə qiymət sabitliyinin dayanıqlığının əsas şərtlərindən biri olaraq qalacaqdır. Digər tərəfdən ölkədə həyata keçirilən struktur-institusional islahatlar rəqabət mühitini yaxşılaşdırmaqla ki, bu da dayanıqlı qiymət sabitliyi üçün əhəmiyyətlidir.

2.3. Ortamüddətli dövrə pul siyasəti çərçivəsi

Mərkəzi Bank pul siyasəti rejiminin təkmilləşdirilməsi ilə inflyasiyaya təsir imkanlarının yüksəldilməsi istiqamətində fəaliyyətini 2020-ci ildə də davam etdirəcəkdir.

Pul siyasəti strategiyasının təkmilləşdirilməsi çərçivəsində Mərkəzi Bank Azərbaycan

canda inflyasiyanın hədəflənməsi rejiminə mərhələli keçid şərtlərinin reallaşdırılması istiqamətində işlərini davam etdirəcəkdir.

Pul bazarının aktivləşməsi istiqamətində tədbirlər perspektivdə banklararası bazarda qısamüddətli faizlərin pul siyasətinin alternativ lövbərinə çevrilməsinə imkan verməlidir. Bu işə Mərkəzi Banka imkan verəcək ki, o öz inflyasiya hədəfinə əsasən siyasət faiz dərəcəsinə dəyişərək nail olsun. Mərkəzi Bank banklararası bazarda qısamüddətli faiz dərəcələrinin faiz dehlizinə sinxron hərəkətinin təmin edilməsi üçün aktiv fəaliyyətini davam etdirəcəkdir. Mərkəzi Bank tərəfindən faiz əsaslı əməliyyat çərçivəsinin formalaşdırılması pul bazarının aktivləşdirilməsinə əlavə dəstək verəcəkdir.

Fiskal sistemin dayanıqlığı və sabitliyinin təmin edilməsi, maliyyə-bank sektorunun sağlamlığı və dərinliyinin artırılması, nağdsız ödənişlərin genişləndirilməsi, dollarlaşmanın artırılması, habelə makroiqtisadi koordinasiyanın effektivliyinin yüksəldilməsi də inflyasiyanın hədəflənməsi rejiminə keçidi sürətləndirəcəkdir.

Yeni rejimə keçid tədbirləri çərçivəsində Mərkəzi Bank özünün təhlil və proqnozlaşdırma potensialını və fəaliyyətinin şəffaflığını daha da yüksəldəcəkdir. Proqnozlaşdırmanın keyfiyyətinin artırılması inflyasiyanın gözlənilən səviyyəsi ilə onun hədəflənən səviyyəsi arasında fərqləri müəyyən etməyə və minimalaşdırmağa imkan verəcəkdir. Pul siyasətinin kommunikasiyasında edilən dəyişikliklər ictimaiyyətin diqqətini məzənnədən inflyasiyaya yönəldəcəkdir ki, bu da gözləntiləri dəyişməklə qiymət sabitliyinə nail olmağı dəstəklənəcəkdir. Mərkəzi Bankın maliyyə və əməliyyat müstəqilliyinin qorunması da qiymət sabitliyinin dəstəklənən amillərdən biri olacaqdır. Yeni bank qanunvericiliyi Mərkəzi Bankın məsuliyyət-müstəqillik və şəffaflıq-hesabatlıq üzrə institusional əsaslarını daha da gücləndirəcəkdir.

2.4. Maliyyə sektorunun sabitliyi və inkişafı

2020-ci ildə maliyyə sektorunun risklərə qarşı dayanıqlığının yüksəldilməsi, maliyyə vasitəçiliyinin, pul və kapital bazarlarının dərinləşdirilməsi istiqamətində sayılır artırılacaqdır. Maliyyə sektorunda restrukturizasiya proseslərinin başa çatdırılması, problemlı aktivlərin tənzimlənməsi üzrə təsiri tədbirlər görülməkdir. Bütün bunlar maliyyə sektorunun iqtisadi artıma rolunu yüksəltməlidir.

Bank sisteminin sağlamlaşdırılması prosesi həyata keçirilərkən sistem əhəmiyyətli maliyyə institutlarında risklərin akkumuliyasının qarşısını alınması vacib prioritetlərdən biri olacaqdır.

Bank sektorunun aktivlərinin keyfiyyətinin qorunması çərçivəsində problemlı aktivlərlə iş xüsusi diqqətdə saxlanılacaqdır. Bunun üçün Mərkəzi Bank bank sektorunda problemlı kreditlərin həcmi daha effektiv şəkildə azaldılması və kredit təklifləri tərəfindən yeni kreditlərin verilməsi zamanı təkmil risk idarəetməsi prinsiplərinin rəhbər tutulmasını təşviq edəcəkdir.

Bank sisteminin likvidlik səviyyəsinin məqbul səviyyədə qorunması və onun səmərəli idarə olunması mexanizmlərinin yaradılması diqqətdə saxlanılacaqdır. Mərkəzi Bank likvidlik aletləri arsenalı bank sisteminin likvidliyinin qorunmasına mühüm rol oynayacaqdır. Bundan başqa, dövlət qiymətli kağızlarının həcmi genişlənməsi və banklararası kredit bazarının inkişafı da banklar tərəfindən likvidlik mövqeyinin çevik tənzimlənməsinə müsbət təsir edən amillər olacaqdır.

Maliyyə sektorunun monitorinqi intensivləşdiriləcək, maliyyə bazarlarında yaranan bələk sistem risklərinin və potensial böhran ehtimallarının aşkar edilməsi, buna yönəlməmiş siyasət tədbirlərinin həyata keçirilməsi diqqətdə saxlanılacaqdır. Stres-testlər əsasında Mərkəzi Bank müxtəlif iqtisadi şoklara qarşı maliyyə sektorunun vəziyyətini önləyici qaydada simulyasiya edəcək və zəruri hallarda sektora müvafiq müdaxilələr həyata keçiriləcəkdir.

Növbəti ildə bank nəzarəti çərçivəsinin təkmilləşdirilməsi, risk əsaslı və kontr-tsiklik prudensial tənzimləmənin təbiiqə işləri görülməkdir. Yeni metodoloji yanaşma əsasında risk əsaslı nəzarətin təbiiqə məqsədilə pilot qaydada ilkin işlərə başlanılması nəzərdə tutulmuşdur.

Bankların risklərin idarə edilməsi üzrə daxili potensialının yüksəldilməsi 2020-ci ildə də dəstəklənəcəkdir. Banklarda korporativ idarəetmə standartlarının təbiiqə və stres-testləmə potensialının yüksəldilməsi üzrə tədbirlər həyata keçiriləcəkdir.

Bank sisteminin etimadın artırılması çərçivəsində əmanətlərin sigortalanması sisteminin təkmilləşdirilməsi diqqətdə saxlanılacaqdır. Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi sisteminin gücləndirilməsi və əhalinin maliyyə savadlığı səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyət də bank sistemində etimadın yüksəldilməsinə xidmət edəcəkdir. 2020-ci ildə müxtəlif hədəf qruplarından olan əhali arasında regional əhatəlilik genişlənməklə geniş məarifləndirmə tədbirləri davam etdiriləcək. İctimaiyyətin maliyyə savadlığının artırılması onların risk idarəetməsinin yaxşılaşdırılmasına, borc itizamının artırılmasına və məsuliyyətli borclarla davranışının yayılmasına şərait yaradacaqdır.

Iqtisadi artımın dəstəklənməsində maliyyə sektorunun rolunun gücləndirilməsi, iqtisadi subyektlərin kreditə çıxış imkanlarının daha da genişləndirilməsi istiqamətində fəaliyyət 2020-ci ildə gücləndiriləcəkdir.

Maliyyə vasitəçiliyinin inkişafı istiqamətində Mərkəzi Bankın fəaliyyəti iqtisadi artımın effektiv maliyyələşməsinə təmin edən, bütün iqtisadi subyektləri geniş çeşidli maliyyə məhsulları ilə əhatə edən səmərəli maliyyə siste-

minin formalaşdırılmasına hədəflənəcəkdir.

Real sektor müəssisələrinin, xüsusən də orta və kiçik sahibkarlıq subyektlərinin ucuz və uzun müddətli maliyyə resurslarına çıxış imkanlarını artırmaq üçün hökumətlə birgə təşəbbüslər göstəriləcək. Qeyri-maliyyə sektorunda korporativ idarəetmənin geniş təbiiqə, kreditlərinin hüquqlarının qorunması mexanizminin gücləndirilməsi növbəti ildə də biznes kreditləşməsinin genişlənməsinin mühüm şərtlərindən olacaqdır.

Faiz dərəcələrinin azaldılması tədbirləri ilə bağlı 2020-ci ildə Mərkəzi Bankla bank ictimaiyyəti arasında fəal dialoq davam etdiriləcəkdir. Ölkədə nağdsız ödənişlərin genişlənməsi ilə kreditləşmənin resurs mənbələrinin artırılması, maliyyə bazarlarının bütün seqmentlərinin davamlı inkişafı, banklarda əməliyyat xərclərinin optimallaşması növbəti ildə də faiz dərəcələrinə azaldıcı təsir göstərən amil olacaqdır.

Maliyyə xidmətlərinin əlverişliyin paytaxtdan kənar da artırılması məqsədi ilə kredit institutlarının regional şəbəkəsinin genişləndirilməsi təşviq olunacaqdır. Bankların, habelə poçt sistemi daxil olmaqla bank olmayan kredit təşkilatlarının regional xidmət şəbəkəsi vasitəsilə bank xidmətlərinin çıxışının artırılması istiqamətində tədbirlər görülməkdir.

Innovativ maliyyə aletlərinin təbiiqənin yayılması, mobil texnologiyaların bank sistemində daha geniş inteqrasiyası kredit institutlarının əməliyyat xərclərinin, borcalanların işə vaxt itkisinin və inzibati xərclərinin azad salınmasına imkan verəcəkdir. Bu da öz növbəsində bazar subyektlərinin maliyyə xidmətlərinə sürətli çıxışının təmin olunması və borcun qiymətinin ucuzlaşmasına baxımından əhəmiyyətlidir.

Iqtisadiyyata uzunmüddətli investisiyaların artırılmasında kiçik rölünü nəzərə alaraq Mərkəzi Bank pul və kapital bazarlarında aktivliyə yönəlik tədbirlər görəcəkdir. Bazar iştirakçıları və infrastruktur provayderləri ilə aktiv dialoq şəraitində tarif rejiminin optimallaşdırılması davam etdiriləcəkdir. Investisiya xidmətlərinin elektronlaşdırılması, investormüəssisə münasibətlərinin dərinləşdirilməsi üçün elektron platformaların yaradılması, investoriara məsafədən ticarət aparmağa imkan verən sistemlərin təbiiqə dair müvafiq işlər görülməkdir. Qiymətli kağızlar bazarında emitentlər və investorlar üçün əlverişli vergi mühitinin formalaşdırılması üzrə təşəbbüslər göstəriləcəkdir. Kapital bazarlarında təklifin stimullaşdırılması üçün qiymətli kağızların qeydiyyata prosedurunun və şirkətlər üçün listing tələblərinin daha da sadələşdirilməsi, habelə xarici investorların cəlbini asanlaşdırılması istiqamətində işlərin gücləndirilməsi nəzərdə tutulur.

Şəffaflığın artırılması məqsədi ilə bazar iştirakçıları üçün informasiya əlçatanlığının artırılması və bu yolla informasiya assimetriyasının aradan qaldırılması üzrə işlər görülməkdir. Maarifləndirmə və təşviqat işlərinin aparılması, o cümlədən potensial investorların qiymətli kağızların faydaları və riskləri barədə məlumatlarının artırılması nəzərdə tutulur. Şirkətlərin şəffaflığı və hesabatlılığının müasir standartlara uyğunlaşdırılması da kapital-maliyyə bazarında investisiya aletlərinin geniş istifadəsinə dəstəklənən amil olacaqdır.

Maliyyə bazarları üzrə normativ-hüquqi bazanın gücləndirilməsi istiqamətində sayılır artırılacaqdır. "Sekyuritizasiya fəaliyyəti haqqında" Qanunun qəbulu üzrə işlərin davam etdirilməsi və əlaqədar normativ xarakterli aktların hazırlanması təmin ediləcəkdir. Törəmə maliyyə aletləri bazarı üzrə hüquqi çərçivənin də qabaqcıl beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi nəzərdə tutulur. Beynəlxalq maliyyə institutlarının istiqrazlarının emissiyası və tədaviyünü tənzimləyən xüsusi hüquqi çərçivə yaradılacaqdır. Investisiya fondlarının fəaliyyətinin təşviq məqsədilə müvafiq hüquqi çərçivəyə yenidən baxılacaqdır.

Rəqabət mühitinin maliyyə xidmətlərinin keyfiyyətinin artırılmasında və maliyyə məhsullarının müxtəlifliyinin, nəticədə innovasiyanın təşviqindəki rolunu nəzərə alaraq, maliyyə bazarlarında rəqabətin təşviqə də Mərkəzi Bankın diqqətində olacaqdır. Bu məqsədlə beynəlxalq maliyyə institutlarının əməkdaşlığı ilə rəqabətin dəstəklənməsi üzrə zəruri addımların atılması nəzərdə tutulur.

2020-ci ildə sigorta sektorunda effektiv tənzimləmə və nəzarət təmin etmək, icbari və könüllü sigorta sistemlərinin inkişafı ilə maliyyə bazarlarının digər seqmentlərinin inkişafına əlavə impulslar verilməsi Mərkəzi Bankın vacib prioritetlərindən olacaqdır.

Sigorta sisteminin əhatə dairəsinin genişləndirilməsi, sigorta yığımlarının artırılması, yeni sigorta aletlərinin təbiiqə, sigorta nəzarəti sisteminin təkmilləşdirilməsi, sigortalıların hüquqlarının qorunması, hüquqi və fiziki şəxslərin könüllü sigortadan istifadəsinin təşviqə, sigorta sistemində neqativ halların qarşısının alınması ilə sektora etimadın artırılması kimi istiqamətlərdə fəaliyyət göstəriləcəkdir. Qeyd olunan istiqamətlərdə irəliləyişə nail olmaq üçün sigorta fəaliyyətinin normativ-hüquqi

bazasının təkmilləşdirilməsi işləri görülməkdir.

Önümüzdəki ildə yeni institusional əsaslarla kənd təsərrüfatı sigortasının inkişafı ölkədə aqrar sektorun inkişafına mühüm dəstək olacaq, bu sahədə defolt risklərinin diversifikasiyasına şərait yaratmaqla uzunmüddətli investisiya planlaşdırılmasına təkan verəcəkdir.

Nəzarətin təkmilləşdirilməsi məqsədi ilə sigortalıların, sigorta vasitəçilərinin, o cümlədən xarici sigortalıların və xarici sigorta brokerlərinin, onların Azərbaycanca nümayəndəliklərinin, sigorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərin reyestrinin aparılması təmin ediləcəkdir. Sigorta ilə bağlı təbliğat-təşviqat işlərinin davam etdirilməsi, nəzarət çərçivəsində sigortalılarda səyyar xozlamaların həyata keçirilməsi də planlaşdırılır.

2.5. Rəqəmsal ekosistemin inkişafı

Nağdsız ödənişlərin inkişafı, elektron ödəniş xidmətlərinin və innovativ ödəniş texnologiyalarının təbiiqənin genişləndirilməsi Mərkəzi Bankın fəaliyyətinin prioritet istiqamətlərindən olacaqdır.

Dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş "2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"na uyğun olaraq ölkədə vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin genişləndirilməsi, nağd dövrüyyənin həcmi minimuma endirilməsi və ölkədə nağdsız cəmiyyətə formalaşdırılması istiqamətində fəaliyyət davam etdiriləcəkdir.

Bu sahədə həyata keçiriləcək ən mühüm layihələrdən biri "Ani ödəniş sistemi"nin yaradılması olacaqdır. Bu sistemin yaradılması ilə biznes strukturları, fiziki şəxslər və dövlət orqanları arasında hesablaşmaların məkanından və zamanından asılı olmayaraq 24/7/365 rejimində 5-10 saniyə ərzində tam başa çatdırılması mümkün olacaqdır.

Ödəniş xidmətləri üzrə tənzimləyici çərçivənin təkmilləşdirilməsi və nəzarətin gücləndirilməsi işləri də 2020-ci ildə davam etdiriləcəkdir. "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Qanunun və ondan irəli gələn hüquqi aktların qəbulu istiqamətində işlər görülməkdir. Rəqəmsal ödəniş sahəsində tənzimləyici test rejiminin təbiiqə imkanları qiymətləndiriləcək və "Baza bank xidmətləri paketi" layihəsi təşviq olunacaqdır. Ödəniş ekosisteminə yerli və beynəlxalq maliyyə institutlarının fəaliyyətinin təhlili, təbiiqə edilən məhsulların qiymətləndirilməsi aparılacaqdır. Maliyyə inklüzivliyinin inkişafı üzrə yeni metodların təbiiqə, o cümlədən agent bankçılıq və ödəniş agentliyi şəbəkəsinin formalaşdırılması, bank olmayan ödəniş xidməti təchizatçıların assosiasiyasının yaradılması nəzərdə tutulur. Rəqəmsal bankçılıq və rəqəmsal ödəniş texnologiyaları sahəsində innovativ halların təbiiqə, risklərin daha operativ idarə edilməsi məqsədi ilə tənzimləyici çərçivədə zəruri dəyişikliklər aparılacaqdır. Məsələn bank xidmətlərinin təbiiqənin genişləndirilməsi təşviq olunacaqdır.

Müasir ödəniş sistemlərinin yaradılması ilə bərabər ümumi texnoloji inkişaf məsələləri də diqqətdə saxlanılır. Mərkəzi Bank ölkədə pilot olaraq ilk dəfə Blokçeyn texnologiyasına əsaslanan və bank sektorunun inkişafı üçün mühüm olan Rəqəmsal İdentifikasiya Sistemini yaradılması layihəsini həyata keçirməkdədir. Layihə nəticəsində müştəri-bank münasibətlərinin rəqəmsallaşması məqsədi ilə fiziki və hüquqi şəxslər tərəfindən məsafədən bank hesablarının açılması üzrə biznes proseslər avtomatlaşdırılacaq. Eyni zamanda, 2020-ci ildə innovativ maliyyə texnologiyalarının təbiiqənin əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə açıq bankçılıq prinsip və standartlarının yaradılması prioritet olaraq seçilmişdir.

İnformasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı bütün dünyada olduğu kimi, Azərbaycanda da kibernetik təhlükəsizlik məsələlərini aktuallaşdırır. Bununla əlaqədar Mərkəzi Bank tərəfindən kibernetik təhlükələrə qarşı adekvat tədbirlərin görülməsi 2020-ci ildə də təmin ediləcəkdir.

Elektron ödəniş xidmətlərinin istifadəsi üzrə maarifləndirmə səviyyəsinin yüksəldilməsi istiqamətində sayılır gücləndiriləcəkdir. Aidiyyəti dövlət qurumları ilə əməkdaşlıqda tədris müəssisələrində şagird və tələbələr elektron ödəniş xidmətlərindən istifadə üzrə zəruri biliklərin öyrədilməsi istiqamətində işlər davam etdiriləcəkdir.

Ümumilikdə, Mərkəzi Bank qarşısındakı strateji dövrdə makroiqtisadi və maliyyə sabitliyinin dayanıqlığının gücləndirilməsi, maliyyəyə çıxış imkanlarının genişləndirilməsi istiqamətində qarşıya qoyulan prioritetləri vaxtında reallaşdırmağa çalışacaqdır.

Yaradılacaq sabitlik platformasında Möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən yeni nəsil islahatlar cəmiyyətin bütün təbəqələrini iqtisadi inkişafdan faydalanmaq imkanlarını artıracaqdır.

Əlavə 1

Pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafiki

2020-ci ildə faiz dehlizinin parametrlərinə dair qərarlar 8 dəfə olmaqla aşağıdakı qrafiklə ictimaiyyətə təqdim ediləcəkdir:

- 31 yanvar
- 19 mart
- 1 may
- 19 iyun
- 30 iyul
- 18 sentyabr
- 30 oktyabr
- 18 dekabr

Qeyd olunan tarixlərdən 31 yanvar, 1 may, 30 iyul və 30 oktyabr tarixlərində qərarın açıqlanması mətbuat konfransı ilə müşayiət olunacaqdır.</



MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA

Qərar 25/132

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 26 dekabr 2019-cu il tarixli 02 sayılı mürciəyə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 20 sayılı Nərimanov ikinci seçki dairəsinin deputatlığı namizədliyi üzrə təşəbbüsü ilə irəli sürülərək təsdiq edilmiş Mahmudova Nərgiz İqar qızı 26 dekabr 2019-cu ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı mürciəti edərək həmin seçki dairəsindən namizədliyi üzrə təşəbbüsü ilə irəli sürülmüş Qurbanlı Zaur Araz oğlunun namizədliyinin irəli sürülməsini təsdiq olunması barədə 20 sayılı Nərimanov ikinci seçki dairəsi dairə seçki komissiyasının (dairə seçki komissiyası) 18 dekabr 2019-cu il tarixli 30/111 sayılı qərarını mübahisələndirmiş, onun qanunsuz olduğunu iddia edərək müvafiq tədbirlər görülməsini xahiş etmişdir.

Sikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və mürciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat" a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən icraatə qəbul edilmiş, arasırdılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Vatəndaş N.İ. Mahmudova şikayəti belə əsaslandırılmışdır ki, öz təşəbbüsü ilə deputatlığa namizədliyi 20 sayılı Nərimanov ikinci seçki dairəsindən irəli sürmüş və dairə seçki komissiyasının 20 dekabr 2019-cu il tarixli qərarı ilə namizədliyinin irəli sürülməsi təsdiq edilmişdir. Namizədliyinin qeydə alınması üçün müvafiq sənədləri dairə seçki komissiyasından almaq üçün ora gələndə digər irəli sürülmüş namizədlərlə maraqlanmış və ona məlum olmuşdur ki, dairə seçki komissiyasının 18 dekabr 2019-cu il tarixli qərarı ilə Zaur Qurbanlının da namizədliyinin irəli sürülməsi təsdiq olunmuşdur. O, Z.A.Qurbanlının ağır cinayətə görə məhkum olunmasına baxmayaraq, dairə seçki komissiyası onun namizədliyinin irəli sürülməsini əsasız olaraq təsdiq etdiyi üçün komissiyanın bu qərarını qanunsuz hesab etmişdir.

N.İ. Mahmudovaya araşdırma aparılması barədə məlumat verilmiş və o, araşdırma istisna etmək istəyən deyil. O, mürciəti müdafiə etdiyini, araşdırma təqdim etmək üçün əlavə sənədə məlumat olmadığını və komissiyanın iclasında istisna etməyəcəyini bildirmişdir.

Z.A.Qurbanlı namizədliyinin irəli sürülməsini təsdiq edilməsi barədə dairə seçki komissiyasının qərarının mübahisələndirilib, bununa bağlı araşdırma aparılıb bildirilmiş və araşdırma istisna etmək istəyən deyil edilmişdir. O, telefon vasitəsilə dairə seçki komissiyasının qərarını qanuni hesab etdiyini, Prezident əfvi haqqında sərəncamı ilə məhkum olduğunu əzadlıqdan məhrum etmə cəzasının çəkilməsinə baxılmasını əzad edildiyini və barəsində olan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Avropa Surası Nazirlər Komitəsinin qərarlarına əsasən məhkumluğunun olmadığını bildirmişdir. Qeyd edilən qərarların surətini elektron poçt vasitəsilə araşdırmağa təqdim etmişdir.

Z.A.Qurbanlı Mərkəzi Seçki Komissiyasının iclasına dəvət edilmiş və onun iclasda iştirakı təmin edilmişdir.

Araşdırma prosesində dairə seçki komissiyasından Z.A.Qurbanlının 20 sayılı Nərimanov ikinci seçki dairəsi üzrə deputatlığa namizədliyinin irəli sürülməsinə dair sənədləri, sənədlərin qəbul olunmasına dair arayışı, dairə seçki komissiyasının 18 dekabr 2019-cu il tarixli 30/111 sayılı qərarı tələb edilərək arasırdılıb.

Müəyyən edildi ki, Z.A.Qurbanlı 13 dekabr 2019-cu il tarixdə Milli Məclisə seçkilərdə öz təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürməsi haqqında bildiriş və öhdəlik ərizəsi ilə dairə seçki komissiyasına mürciəti etmişdir. Öhdəlik ərizəsində 06.05.2014-cü il tarixdə Cinayət Məcəlləsinin 228.3-cü (ağır cinayət hesab edilən) və 220.1-ci (ağır cinayət hesab edilən) maddələrinə ilə məhkum olduğunu, 30.12.2014-cü il tarixdə əfvi olduğunu, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı ilə həbsinin qanunsuz sayıldığını və Azərbaycan hökumətinin bu qərarı icra etdiyini göstərmişdir.

Dairə seçki komissiyası sənədləri qəbul etdikdən sonra 14.12.2019-cu il tarixdə namizədliyi irəli sürən digər şəxslərlə birlikdə Z.A.Qurbanlı haqqında da məhkumluğun olub-olmamasına dair Nərimanov Rayon Polis İdarəsinə sorğu göndərmişdir. Lakin namizədliyi irəli sürülməsini təsdiq olunması məsələsinə baxılması üçün qanunla nəzərdə tutulan 5 gün müddətində - 18.12.2019-cu il tarixdə həmin sorğuya cavab verilməmişdir. Dairə seçki komissiyası sədri, katibləri, üzvləri və işçi qrupun rəhbərini izahatlarından və sənədlərin qəbul olunmasına dair arayışdan məlum olur ki, sorğuya cavab almadıqlarına və Z.A.Qurbanlının 2014-cü ilin may ayında məhkum olmasına baxmayaraq, ələ həmin ilin dekabr ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə əfv olunmasını və təqdim etdiyi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin onun barəsində müvafiq qərarını nəzərə alaraq, namizədliyinin irəli sürülməsini təsdiq olunmasına dair qərar çıxarılmış, ona namizədliyi müdafiəsi üçün imza vərəqi verilmişdir.

Bununla da 20 sayılı Nərimanov ikinci seçki dairəsi dairə seçki komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsinin III hissəsinin və Seçki Məcəlləsinin 13.3.2-ci və 53.7-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, dairə seçki komissiyası qanunvericiliyini göstərən tələblərinə uyğun olaraq namizədliyi irəli sürmüş vətəndaşın ağır cinayətə görə məhkumluğunun olmasına (ödənilməsinə) və ya götürülməsinə) dair sənəd təqdim edildikdən sonra namizədliyi irəli sürülməsini təsdiq olunması barədə qərar verməli idi.

Araşdırma ilə bağlı Nərimanov Rayon Polis İdarəsindən alınmış 27.12.2019-cu il tarixli 078-38795 sayılı arayışdan da görünür ki, haqiqətən də vətəndaş Z.A.Qurbanlı 06.05.2014-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220.1-ci (ağır cinayət hesab edilən) və 228.3-cü (ağır cinayət hesab edilən) maddələri ilə təqsirli bilinərək səkkiz il müddətinə əzadlıqdan məhrum edilmiş və Azərbaycan Respublikası Prezidentinin 29.12.2014-cü il tarixli 972 sayılı Sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən əzad olunmuşdur.

Qeyd edilmiş zəruridir ki, Z.A.Qurbanlı əzadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən 29.12.2014-cü il tarixdə əzad edilərsə də, qə-

nanvericiliklə müəyyən edilmiş müddət keçmədiyindən məhkumluğu ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə əzadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs cəzani çəkib qurtardıqı gündən altı il keçdikdən sonra onun məhkumluğu ödənilmiş hesab olunur.

Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə göstərilir ki, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtdan əvvəl cəza çəkməkdən əzad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən əzad edildiyi vaxtdan hesablanır.

Konstitusiyanın 56-cı maddəsinin III hissəsinə görə hərbi qulluqların, hakimiyyətin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökümü ilə əzadlıqdan məhrum edilmiş şəxslərin, bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin seçilməsi hüququ qanunla məhdudlaşdırıla bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsinin II hissəsində qeyd edilir ki, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər Milli Məclisə deputat seçilə bilməzlər.

Seçki Məcəlləsinin 13.3.2-ci maddəsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-15.5-ci maddələrində nəzərdə tutulan cinayətlərə (ağır və xüsusi ilə ağır) görə məhkum olunmuş şəxslərin Milli Məclis deputatı seçilmək hüququ - passiv seçki hüququ yoxdur.

Seçki Məcəlləsinin 53.7-ci maddəsinə görə namizədin irəli sürülməsini təsdiq olunmasından imtina edilməsi üçün nəzərdə tutulan əsaslardan biri də namizədlərin irəli sürülməsini bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydasının pozulması ola bilər.

Beləliklə, müəyyən edilir ki, Z.A.Qurbanlının ödənilməmiş məhkumluğu olduğunu görə dairə seçki komissiyasının onun namizədliyinin irəli sürülməsini təsdiq olunması barədə 18.12.2019-cu il tarixli 30/111 sayılı Qərarı qanunvericiliyin tələblərini pozulması ilə qəbul edildiyindən əsasız hesab edilərək ləğv ediləlidir.

Z.A.Qurbanlının araşdırma ilə bağlı şifahi izahatında İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Avropa Şurası Nazirlər Komitəsinin qərarlarına istinad etməsi ilə əlaqədar olaraq qeyd edilmişdir ki, Z.A.Qurbanlının işi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı onun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 6 may tarixli hökümünün qüvvədən düşməsi və bununda da onun məhkumluğunun olmaması mənasını daşıya bilməz. Məhkumluq yalnız Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada ödənilmiş hesab edilə və ya götürülə bilər.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında göstəriləyi kimi, parlament seçkilərində müəyyən kateqoriya şəxslərin passiv seçki hüququnun məhdudlaşdırılması parlamentin müstəqilliyini və seçicilərin əzad seçmək hüququnun təmin edilməsi məqsədini daşıyır və dövlətlər bu sahədə müvafiq tələblər müəyyən edə bilər.

Beləliklə, ağır cinayətə görə ödənilməmiş və ya götürülməmiş məhkumluğun mövcud olması namizədliyi irəli sürülməsini təsdiq olunmasını istisna edir.

Seçki komissiyaları Azərbaycan Respublikasının qanunvericiliyini rəhbər tutaraq onlara təqdim edilmiş sənədlərə əsasən qərar qəbul etməlidirlər. Seçki Məcəlləsinin 25.2.1-ci maddəsinə görə Mərkəzi Seçki Komissiyası seçkilərin (referendumun) hüquq vəzifələrində və keçirilməsində vətəndaşların seçki hüquqlarına riayət olunmasına nəzarət edir, bu Məcəllənin müvafiq maddələrinin eyni cür və dürist tətbiqini təmin edir.

Həmin Məcəllənin 112.9-cü maddəsinə görə isə yuxarı seçki komissiyası aşağı seçki komissiyasının qərarını ləğv etmək, məsələnin mahiyyəti üzrə qərar qəbul etmək və ya məsələyə yenidən baxılması haqqında göstəriş vermək hüququna malikdir.

Göstərilənlərə əsasən 20 sayılı Nərimanov ikinci seçki dairəsi dairə seçki komissiyasının Z.A.Qurbanlının namizədliyinin irəli sürülməsini təsdiq edilmiş barədə 18 dekabr 2019-cu il tarixli 30/111 sayılı Qərarı Seçki Məcəlləsinin tələblərini pozulması ilə qəbul edildiyindən şikayətin təmin edilməsi və dairə seçki komissiyasının qərarının ləğv edilməsi üçün hüquqi əsasların olduğu müəyyən edilir.

Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 56-cı, 85-ci, Seçki Məcəlləsinin 13.3.2-ci, 19.4-cü, 25.2.1-ci, 28.2-ci, 53-cü, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və mürciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən **qərara alır**: 1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 20 sayılı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizədliyi üzrə təşəbbüsü ilə irəli sürülmüş Mahmudova Nərgiz İqar qızının 26 dekabr 2019-cu il tarixli 02 sayılı mürciəti əsası olduğundan təmin edilsin, 20 sayılı Nərimanov ikinci seçki dairəsi dairə seçki komissiyasının həmin seçki dairəsindən deputatlığa namizədliyi üzrə təşəbbüsü ilə irəli sürülmüş Qurbanlı Zaur Araz oğlunun namizədliyinin irəli sürülməsini təsdiq edilməsinə dair 18 dekabr 2019-cu il tarixli 30/111 sayılı Qərarı əsasız hesab edilərək ləğv edilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr	Məzahir Panahov
Katib	Arifə Muxtarova
Katib	Mikayıl Rəhimov

29.12.2019

Qərar 25/133

2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 27 dekabr 2019-cu il tarixli 9 sayılı mürciəyə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Bərdə rayonu Mustafaağalı kənd sakini Kərimov Hüsü Cəfər oğlu 2019-cu il dekabrın 27-də təqdim edilmiş Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) mürciəti edərək seçkilərin qanunsuz keçirildiyini, həmin bələdiyyə üzrə səsvərmənin nəticələrinin saxtələşdirildiyini iddia edərək səsvərmənin nəticələrinin ləğv edilməsini xahiş etmişdir.

Mürciəti Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və mürciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilmiş, mürciətin aidiyyət qaydalarının pozulması ilə daxil olmasına dair rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Seçki Məcəlləsinin tələblərinə görə səsvərmə günü seçki mantaqələrində iddia olunan qanun pozuntuları ilə bağlı mürciətlər ilkin olaraq dairə seçki komissiyasına verilməli, həmin mürciəti üzrə dairə seçki komissiyasının qəbul etdiyi qərardan, hərəkətdən (hərəkətsizlikdən) Mərkəzi Seçki Komissiyasına şikayət verilməlidir.

Qərar 25/134

2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 28 dekabr 2019-cu il tarixli 33 sayılı mürciəyə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Beyləqan rayonunun Əhmədli kənd sakini Rəsad Əhmədov 28 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) teleqramla mürciəti edərək 80 sayılı İmişli-Beyləqan seçki dairəsinin 34 sayılı seçki mantaqəsində ciddi qanun pozuntularının baş verdiyini iddia etmiş, bu pozuntuların arasırdılmasını və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

Mürciəti Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsinin) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və mürciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilərək rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Daxil olmuş mürciəti nəzərdən keçirilənlər müəyyən olunmuşdur ki, şikayət seçki qanunvericiliyində nəzərdə tutulmuş müddət ötürülməklə verilməsi və bu səbəbdən də ekspert qrupunun üzvü mürciətin geri qaytarılması barədə rəy vermişdir.

Seçki Məcəlləsinin 112.1-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın 4.1.2-ci yarımbəndinə əsasən, seçki subyektləri vətəndaşların seçki hüquqlarının pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın

Sədr	Məzahir Panahov
Katib	Arifə Muxtarova
Katib	Mikayıl Rəhimov

29.12.2019

Qərar 25/135

2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 28 dekabr 2019-cu il tarixli 37 sayılı mürciəyə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 68 sayılı Cəlilabad kənd seçki dairəsindən Gülməmmədli bələdiyyəsi üzrə qeydə alınmış namizəd Mərdiyev Nicat Savadcan oğlu 28 dekabr 2019-cu ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) teleqramla mürciəti edərək həmin seçki dairəsinin 21 sayılı seçki mantaqəsində onun səslərinin düzgün hesablanmamasını və bununla bağlı əlində sübut olduğunu iddia etmiş, bu pozuntuların arasırdılmasını xahiş etmişdir.

Mürciəti Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və mürciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilərək rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Daxil olmuş mürciəti nəzərdən keçirilənlər müəyyən olunmuşdur ki, şikayət seçki qanunvericiliyində nəzərdə tutulmuş müddət ötürülməklə verilməsi və bu səbəbdən də ekspert qrupunun üzvü mürciətin geri qaytarılması barədə rəy vermişdir.

Seçki Məcəlləsinin 112.1-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın 4.1.2-ci yarımbəndinə əsasən, seçki subyektləri vətəndaşların seçki hüquqlarının pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc

edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilər.

Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və mürciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 4.1.2-ci yarımbəndinə əsasən **qərara alır**:

1. 2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 68 sayılı Cəlilabad kənd seçki dairəsindən Gülməmmədli bələdiyyəsi üzrə qeydə alınmış namizəd Mərdiyev Nicat Savadcan oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 28 dekabr 2019-cu il tarixli 37 sayılı mürciəti qanunvericiliklə müəyyən olunmuş şikayətmə müddəti ötürülməklə verildiyindən ərizəciyə geri göndərilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr	Məzahir Panahov
Katib	Arifə Muxtarova
Katib	Mikayıl Rəhimov

29.12.2019

Qərar 25/136

2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 27 dekabr 2019-cu il tarixli 32 sayılı mürciəyə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 68 sayılı Cəlilabad kənd seçki dairəsindən Alar bələdiyyəsi üzrə qeydə alınmış namizəd Bağışov Salaməddin İmanəli oğlu 27 dekabr 2019-cu ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) teleqramla mürciəti edərək həmin seçki dairəsinin 1, 2, 3 və 34 sayılı seçki mantaqələrində səsvərmənin düzgün keçirilmədiyini iddia etmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

Mürciəti Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və mürciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilərək rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Daxil olmuş mürciəti nəzərdən keçirilənlər müəyyən olunmuşdur ki, şikayət seçki qanunvericiliyində nəzərdə tutulmuş müddət ötürülməklə verilməsi və bu səbəbdən də ekspert qrupunun üzvü mürciətin geri qaytarılması barədə rəy vermişdir.

Seçki Məcəlləsinin 112.1-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın 4.1.2-ci yarımbəndinə əsasən, seçki subyektləri vətəndaşların seçki hüquqlarının pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc

edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilər.

Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və mürciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 4.1.2-ci yarımbəndinə əsasən **qərara alır**:

1. 2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 68 sayılı Cəlilabad kənd seçki dairəsindən Alar bələdiyyəsi üzrə qeydə alınmış namizəd Bağışov Salaməddin İmanəli oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 27 dekabr 2019-cu il tarixli 32 sayılı mürciəti qanunvericiliklə müəyyən olunmuş şikayətmə müddəti ötürülməklə verildiyindən ərizəciyə geri göndərilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr	Məzahir Panahov
Katib	Arifə Muxtarova
Katib	Mikayıl Rəhimov

29.12.2019

Qərar 25/137

2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 26 dekabr 2019-cu il tarixli 29 sayılı mürciəyə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 80 sayılı İmişli-Beyləqan seçki dairəsindən Bünyadlı bələdiyyəsi üzrə qeydə alınmış namizədlər Sükrüov Sevincik Talib oğlu, Əsədov Nicat Feyzi oğlu və Əsədov Eldəniz Fətullah oğlu 26 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) arıza ilə mürciəti edərək səsvərmə günü Bünyadlı kəndində yerləşən 38 sayılı seçki mantaqəsində qanun pozuntusuna uyq verildiyini iddia etmişlər.

Mürciəti Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və mürciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Namizədlər öz mürciətlərində göstərmişlər ki, səsvərmə günü onlar yüksək səst topladığı halda, onlardan az səs toplayan namizədlər bələdiyyəyə üzv seçilmişlər.

Araşdırma ilə səsvərmə günü 80 sayılı İmişli-Beyləqan seçki dairəsinin 38 sayılı seçki mantaqəsində baş vermiş iddia edilən qanun pozuntusu təsdiqini tapmış və müəyyən edilmişdir ki, mantaqə seçki komissiyasının səsvərmənin nəticələrinə dair yekun protokol Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Səslərin sayılmasında hər hansı bir pozuntuya uyq verilmədiyi səslərin sayılmasına əməliyyat etmiş müşahidəçilər M.C. Rüstəmovun, C.Ə. Məmmədovun, M.Ə. Əliyevin, V.Ə. Məmmədovun,

A.Ə. Əliyevin, A.R. Rüstəmovun, həmçinin bələdiyyə üzvlüyünə seçilməmiş digər namizədlər R.Ə. Əliyevin, S.Ə. İmanovun, V.M. Heydərovun, Q.S. Əliyevin, eləcə də komissiyanın katibi Ə.Ş. Əhmədovun, komissiya üzvləri L.Y. Hüseyinovun, T.B. Abbaslının izahatları ilə təsdiq olunur.



İŞİMİZ, GÜZƏRANIMIZ

ARDNF-nin yaradılmasının 20 ili tamam oldu

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 20 illik yubileyini qeyd etmişdir. Fondun verilən məlumatda bildirilir ki, 1999-cu il dekabrın 29-da Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsində hazırlanmış milli neft strategiyasının tərkib hissəsi olaraq neft-qaz ehtiyatlarına dair sənədlərin həyata keçirilməsindən əldə olunan gəlirlərin toplanması, səmərəli idarə edilməsi və gələcək nəsillər üçün qorunub saxlanması təmin etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Fondu yaradıldı.

ARDNF fəaliyyət göstərdiyi müddətdə qarşısına qoyulan məqsədlərə nail olmaq üçün mühüm tədbirlər həyata keçirmiş, Azərbaycan üçün prioritet sayılan strateji vacib, irimiqyaslı sosial və beynəlxalq əhəmiyyətə malik sosial-iqtisadi layihələrin maliyyələşdirilməsində uğurla iştirak və institusional cəhətdən yüksək inkişaf etmişdir, beynəlxalq arenada şəffaf imicə malik quruma çevrilmişdir.

Fəaliyyətə başlayarkən 271 milyon ABŞ dolları həcmində aktivləri olan fondun vəsaitləri bu il ilk dəfə olaraq 40 milyard ABŞ dollarını keçmişdir. Dövlət Neft Fonduna yarandığı vaxtdan 30 noyabr 2019-cu il tarixə qədər ümumilikdə təqribən 158,4 milyard ABŞ dolları həcmində vəsait daxil olmuşdur ki, bunun da 151,5 milyard ABŞ dollarını neft və qaz sənədlərinin həyata keçirilməsi ilə bağlı gəlirlər, 6,9 milyard ABŞ dollarını isə fondun vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlər təşkil edir.

Dövlət Neft Fondunun vəsaitlərinin bir hissəsi dövlət büdcəsinə transfer edilir. Bununla da ölkədə makroiqtisadi sabitliyin və fiskal dayanıqlılığın qorunması təmin edilir. Dövlət Neft Fondundan ayrılan ilk vəsait Ermənistanın Azərbaycanca təcavüzü nəticəsində öz yaşayış yerlərini tərk etməyə məcbur olmuş, müvafiq olaraq qadın şəhərciklərində məskunlaşmış qaçqın və məcburi köçkünlərinin sosial-məişət problemlərinin həllinə yönəldilib.

Bu prosesin davamı olaraq, Prezident İlham Əliyevin 2003-cü ildə söz verdiyi kimi, bir neçə il əvvəl şəhərcikləri tamamilə ləğv edilmiş, orada yaşayan insanlar üçün lazımı infrastrukturla təchiz edilən yeni qəsəbələr salınmışdır. Ölkəni üçün çox mühüm iqtisadi, strateji əhəmiyyət kəsb edən Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin, Oğuz-Qəbələ-Bakı su kəmərinin, Samur-Abşeron suvarma sisteminin



Fəaliyyətə başlayarkən 271 milyon dollar həcmində aktivləri olan fondun vəsaitləri bu il ilk dəfə olaraq 40 milyard dolları keçmişdir

yenidən qurulması, "Star" neft emalı kompleksinin, o cümlədən Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən və iqtisadi səmərəlilik, sürət və vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq baxımından mühüm olan "Bakı-Tbilisi-Qars yeni demir yolu xətti"nin tikintisi layihələri, "Cənub qaz dəhlizi" QSC-nin nizamnamə kapitalında dövlətin iştirak payının maliyyələşdirilməsi də ARDNF tərəfindən həyata keçirilmişdir.

Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən mühüm layihələrdən biri də "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsil üzrə Dövlət Proqramı"dır. Prezident İlham Əliyevin "qara qızılın insan kapitalına çevrilməsi" konsepsiyasına xidmət edən bu proqram çərçivəsində 3500-ə qədər gənc dünyanın 32 ölkəsində olan ən nüfuzlu ali məktəblərdə təhsil almaq imkanı əldə edib ki, bu da fondun ölkənin gələcək inkişafına, kadr potensialının yüksəldilməsinə istiqamətlənmiş ən böyük sərmayədir. Ümumilikdə bütün bu layihələrin icrasına fond tərəfindən 9,4 milyard ABŞ dolları həcmində vəsait sərf edilmişdir.

Məlum olduğu kimi, Dövlət Neft Fondunun əsas vəzifələrindən biri toplanan vəsaitləri mümkün risklər nəzərə alınmaqla səmərəli yerləşdirmək və onun gələcək nəsillər üçün davamlı gəlir mənbəyinə çevrilməsini təmin etməkdir. Bu istiqamətdə ARDNF-nin fəaliyyətinin əsasını uzunmüddətli dövr üçün nəzərdə tutulmuş şəxsləndirilmiş global investisiya portfelinin qurulması təşkil edir. Hazırda fondun saxlanıldığı investisiya portfeline daxil olan aktivlər dünyanın 50-dən çox ölkəsində ABŞ dolları, Avro, İngilis funt sterlini və digər valyutalarda

ifadə olunan istiqrazlar, səhmlər, daşınmaz əmlak və qızıl kimi maliyyə aktivlərində saxlanılır. Bu gün Dövlət Neft Fondu təkcə birjada kotirovka olunan səhmlərin investisiya hesabına dünyanın 1600-dən çox ən iri şirkətində səhmdardır. ARDNF daşınmaz əmlaka investisiya çərçivəsində isə Avropa, Asiya və Sakit Okean Hövzəsi regionlarında London, Moskva, Paris, Tokio, Seul kimi şəhərlərdə birbaşa daşınmaz əmlak investisiyaları həyata keçirmişdir.

Fəaliyyətə başladığı gündən əsas prinsipləri şəffaf və hesabatlılıq olan ARDNF hazırda beynəlxalq səviyyədə tanınan, şəffaf fəaliyyəti ilə dünyanın bir çox nüfuzlu təşkilatı tərəfindən yüksək qiymətləndirilən bir qurumdur. 2007-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən ARDNF-yə BMT-nin "Dövlət xidmətində şəffafliyin, cavabdehliyin və məsuliyyətin artırılması" üzrə mükafatı təqdim edilən Neft Fondu Şərqi Avropa və MDB ölkələrinin dövlət təşkilatları arasında sözügedən mükafata layiq görülməsinə birinci dövlət qurumudur.

Suveren sərvət fondu olan fondun fəaliyyəti daim beynəlxalq ekspertlər tərəfindən yüksək dəyərləndirilir. Belə ki, ARDNF Beynəlxalq İqtisadiyyat üzrə Peterson İnstitutunun eməkdaşı Edvin Truman tərəfindən hazırlanmış suveren fondların qiymətləndirmə cədvəlində 60 suveren fond arasında yüksək göstərici ilə 92 balla 4-cü yerdə, Suveren Fondlar İnstitutunun eməkdaşları tərəfindən yaradılmış "Linaburq-Maduel indeksi"ndə ən yüksək balı toplayaraq əsərdə suveren fondla birgə birinci yerdə, 2018-ci ildə Suveren Fondlar İnstitutu

tərəfindən tərtib edilmiş dövlət vəsaitlərinin idarə edilməsi üzrə dünyanın ən nüfuzlu 100 investoru sıyahısında 10-cu yerdə qərarlaşıb.

ARDNF bundan sonrakı fəaliyyətində də Prezident İlham Əliyev tərəfindən təmin edilmiş yeni iqtisadi modelin dayanıqlılığını təmin etməyə öz töhfəsini verməyə və missiyasına sadıq qalaraq ölkənin tərəqqisi naminə çalışmaqda davam edəcəkdir.

R.MƏMMƏDLİ,
"Azərbaycan"

Bərpaolunan enerji mənbələrindən istifadə üzrə pilot layihələrin həyata keçirilməsinə dair müzakirələr aparılıb

Prezidentin "Bərpaolunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında" 2019-cu il 5 dekabr tarixli sərəncamı ilə yaradılmış komissiyanın ikinci iclası olub.



Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə keçirilən iclasda işçi qruplarının hesabatları dinlənib. Pilot layihələrin həyata keçiriləcəyi torpaq sahələrinin ayrılması, investitorlara dövlət zəmanətlərinin verilməsi, layihələrin iqtisadi qiymətləndirilməsindən irəli gələn məsələlər müzakirə edilib. Şəbəkənin gücləndirilməsi və şəbəkəyə inteqrasiya ilə bağlı ilkin təkliflər nəzərdən keçirilib. Hüquqi və institusional məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin təklif alınmış beynəlxalq məsləhətçi şirkətlər barədə ətraflı məlumat verilib.

P.Şahbazov dövlət başçısının bərpaolunan enerjiden istifadənin genişləndirilməsi ilə bağlı tapşırıqların ölkəmizin energetika sektorunun müasir tendensiyalara uyğun inkişafına və qeyri-neft sektoruna xarici investisiyanın cəlbəsinə imkanlar yaratdığına qeyd edib. Nazir görülməli işlərə dair fikirlərini diqqətə çatdırıb və işçi qruplarına tapşırıqlar verib.

Yekunda komissiyanın müvafiq təklifləri sərəncamda nəzərdə tutulan müddətlərdə Azərbaycan Respublikasının Prezidentinə təqdim

etməsi üçün işçi qruplarına tədbirlərin icrasının sürətləndirilməsi tövsiyə edilmişdir.

Qeyd edək ki, sərəncamın icrası məqsədilə Energetika, İqtisadiyyat, Maliyyə, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Ədliyyə nazirlikləri, "Azər-enerji" ASC, "Azərişiq" ASC, Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti, Vergi Xidməti, Mərkəzi Bank və sair qurumların təmsilçilərindən ibarət 7 işçi qrupu fəaliyyət göstərir.

Gömrük Komitəsi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

DGK-dan verilən məlumata görə, Gömrük Komitəsi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

Komitənin sədri, gömrük xidməti general-leytenantı Sə-

fər Mehdiyevin sərəncamına əsasən, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar qeyri-ış günlərində gömrük sərhədindən keçirilən malların operativ şəkildə rəsmiləşdirilməsi, yaranan bələkəç

sıxlığın qarşısının alınması, vətəndaşların, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi məqsədilə gömrük-sərhəd keçid məntəqələri və komitənin aidiyyəti qurumları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəkdir.

Demoqrafik göstəricilərimiz müsbətdir

Doğulanların və Azərbaycanı daimi yaşayış yeri seçənlərin sayı artır

Əvvəlki 1-ci səh.

Bu qeyri-rəsmi bəyənən məlumatları nəzərə alaraq, Azərbaycanın demografik vəziyyəti gərgin olduğu, bəzi yerlərdə əhalinin sayının hətta azaldığı bir zamanda Azərbaycanın doğumun səviyyəsi yüksək olaraq qalır. Yeni doğulanların sayı dünyasını dəyişənlərin sayını iki dəfədən çox üstələyir. Bu da dövlətin həyata keçirdiyi ardıcıl və məqsədyönlü sosial siyasətinin nəticəsində mümkün olub. Həmçin-

nin dövlətin ailəyə, anaların və uşaqların sağlamlığına göstərdiyi hərtərəfli dəstəyinin nəticəsidir. Son illərdə əhalinin artmasına müəyyən dərəcədə miqrasiya saldosunun müsbət olması - ölkəyə daimi yaşamağa gələnlərin buradan bir o qədər çox olmasına da təsir göstərir. Deyilənləri statistik rəqəmlərlə təsdiqləyir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu il oktyabr ayının 1-i vəziyyətində ölkə əhalisinin sayı 10 milyon 44 min 466 nəfərə çatıb. Yeni 9 ay ərzində əhalinin sayı 0,6 faiz, yaxud 63 min 9 nəfər artıb.

Dünyasını dəyişənlərin sayına gəldikdə, ölmün səviyyəsi əhalinin hər 1000 nəfərinə hesabı ilə 5,7 olub. 2018-ci ilin eyni vaxtında həmin rəqəm 5,9 idi. Başqa sözlə, müqayisə olunan dövrdə ölkədə ölənlərin sayı 1623 nəfər az olub.

Ölüm hallarının azalması səbəbi ölkədə insanların maddi-rifah halının daha da yaxşılaşması, əhalinin sağlamlığının dövlət səviyyəsində qorunmasıdır. Bununla yanaşı, Azərbaycan ailəsinin ənənələri də məsələyə mü-

bət təsir edir. Axi doğmaların bir-birinə yorulmadan qayğı göstərməsi, yaşlılara hörmət, sevgi, qohumların qarşılıqlı xoş münasibətləri ömrü uzadan şərtlərdir. Doğumun səviyyəsi isə hər 1000 nəfərə 14,1 təşkil edir. 9 ay ərzində 104 min 702 uşaq dünyaya gəlib. O cümlədən 2454 ailə ekiz, 72-si üçəm, 4-ü isə dördəmli sevinib.

Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi qız uşaqlarıdır. 9 ay ərzində Azərbaycana daimi yaşamaq üçün 1520 nəfər gələn, ölkədən 1196 nəfər gedən qeydə alınıb. Beləliklə, miqrasiyanın saldosu da müsbət olaraq qalır.

Bunun da səbəbi aydındır. Azərbaycandakı sosial-iqtisadi inkişaf insanların həyatında öz müsbət əksini tapır. Odu ki, buraya köçüb həmlərin sayı ölkəni həmişəlik tərk edənlərin sayını xeyli üstələyir. Deməli, Azərbaycanda yaşamaq və işləmək xoşdur!

Azərbaycan dövlətinin siyasəti həm də əhalinin artmasına hesablanır. Bu, yalnız yeni doğulanlara görə hər ailəyə verilən müavinətlərlə,

çoxuşaqli analara ödənilən aylıq vəsaitlə, uşaqların və qadınların sağlamlığına yönəldilən və digər bu kimi tədbirlərlə məhdudlaşmışdır. Getdikcə artan əhalinin hərtərəfli ehtiyacını qarşılamaq üçün gəmişmiş işlər həyata keçirilir. Bu, uşaq bağçaları və məktəblərin, müləca



barədə deməkdir: "Son 15 il ərzində 2 milyon yeni iş yeri yaradılmışdır. Əhalinin sayı isə 1,6 milyon artmışdır. Bu da çox gözəl göstəricidir. Əhali nə qədər çox olarsa, ölkəmiz də o qədər sürətlə inkişaf edir. Ancaq, əlbəttə, biz bundan sonra da işimizi əli gör-məliyə ki, iqtisadi inki-

Flora SADIQLI,
"Azərbaycan"

Əmək müqavilələrinin sayı bu il 161 min ədəd artıb

"Cari il həyata keçirilən islahatların nəticəsində ölkədə əmək müqavilələrinin sayında 161 min artım müşahidə olunub. Müsbət həlki ki, onların böyük hissəsi - 96 mini özəl, 65 mini isə dövlət sektorunda qeydə alınıb".

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev KİV-ə müsahibəsində deyib. Nazirin sözlərinə görə, bu il ölkədə əməkhaqqı fondunun 43, median əməkhaqqının 52 faiz artması çox böyük göstəricidir. Median əməkhaqqının 52 faiz artması 800 min insanın əməkhaqlarının 50 faizdən

çox artması deməkdir. Bu, ölkədə qeyri-leqal əmək münasibətlərinin azalması, bu sahədə leqallaşmanın göstəricisidir, yeni gəlir iqtisadiyyatının daralmasını göstəricisidir. S.Babayev qeyd edib ki, cari ildə qəbul edilən inqilabi qərarların və islahatların birbaşa iqtisadiyyata çox böyük təsiri var, 161

min əmək müqaviləsi artımı ilə, həmçinin büdcəyə gələn vəsait artır, bununla da nazirlik yanında Dövlət Sosial Müdafiə Fonduna əlavə vəsaitlər gəlir və nəticə olaraq bu vəsaitlərin hesabına pensiyalar artır.

Həssas kateqoriyadan olan insanların məşğulluğu üçün də müəmmad olaraq işlər aparıldığını deyə nazir bildirib ki, məşğulluğu təmin edilə bilməyən insanlar da sosial təminat mexanizmləri ilə əhatə olunur. S.Babayev, həmçinin xatırladı ki, bu il ölkədə

minimum əməkhaqları 93 faiz artırılıb. Müxtəlif kateqoriyadan olan şəxslərin də əməkhaqları 50 faizdən 100 faizədək artırılıb: "Azərbaycan əmək bazarında çox ciddi bir dinamizm əmələ gəldi. Sifir bu sahəyə yönəldilən vəsaitlərin məbləği milyardlarla ölçülür. Azərbaycanın dövlət büdcəsinin təqribən 40 faizi sosialyönlü xərclər üçün yönəldilib, bu, artan dinamizmin göstəricisidir. Qeyd edilən bu sosial islahatların davamı gələn il də gözlənilir".



"Antrepo" tipli anbarların yaradılması ölkəmizə ticarət və logistika sahəsində yeni dividendlər gətirəcək

yaxşı saxlanıldığı, gömrük qanunvericiliyinə görə qurulmasına icazə verilən qapalı və açıq məkanlardır. Ölkəmizdə beynəlxalq ticarətin inkişafı istiqamətində anbar rejimini inkişaf etdirməsi, formalaşdırılmasına zərurət yaranıb: "Avropa və Türkiyədə çox sıx şəkildə istifadə edilməkdə olan bu anbar sistemi mənimisənirsə və Avropa Anbar Rejimi tam tətbiq edilərsə, başda Türkiyə olmaqla bütün Avropa şirkətləri bölgələrə, bazarlara çıxaraçaqları məhsulların bir qismini əvvəlcədən Azərbaycandakı "Antrepo" tipli anbarlara göndərər, müştəri tapdıqca Azərbaycanın daxilindəki və ya xaricindəki alıcılara göndərilməsi üçün logistik fəaliyyətlərini sürətləndirər, ticari əlaqələrini inkişafdırar bilirlər. "Antrepo" tipli anbar sistemi Azərbaycanda dərhal tətbiq olunsa biləcək imkanlara malik kateqoriya aiddir. Buna ehtiyac həddindən artıq çoxdur. Sistem

tətbiq edilərsə, başda Türkiyə olmaqla Avropadakı bir çox şirkətlər birbaşa Azərbaycana sərmayə yatırmaq, logistika fəaliyyətinin bir qismini Azərbaycandan icra etmək niyyətində ola bilər". "Ölkəmizdə bu potensial artıq mövcuddur. Reallaşdırmaq mümkün olan layihə anbar sisteminin inkişaf etdirilməsi, layihənin həm Azərbaycanda olan istehsalçıların və iş adamlarının inkişaf etdirilməsi və iş adamlarının inkişaf etdirilməsi üçün müvafiq plan və proqramlar hazırlamaq məqsədində uyğun olar. Azərbaycanın Asiyanın ən mühüm ticarət və logistika mərkəzinə çevrilməsi əsas amillərdir və anbar sisteminin inkişaf etdirilməsi sürətlə həyata keçirilməsi şərti ilə mümkündür. Bu, çox sərmayə tələb etməyən bir addımdır və həm də dünyada Azərbaycanın iqtisadi cəhətdən etibarlılığını sürətlə yüksəldən addım ola bi-


lər. Qlobal görüşlərə dayanaraq, anbar rejimlərinin üstünlüklərindən həm iqtisadi, həm də siyasi baxımdan Azərbaycanın xeyrinə istifadə etmək üçün strategiya hazırlanmalı, tətbiq oluna bilən planlayihələr həyata keçirilməsi məqsəduyğun olar", - deyən R.Əliyev qeyd edib ki, anbar sistemi çərçivəsində ölkəyə gətiriləcək və xaricə satılacaq malların bütün bank əməliyyatları Azərbaycan banklarında həyata keçiriləcəyi üçün bu aktivasiya Azərbaycanın manatının gücünə əlavə güc qatmaqla yanaşı, global olaraq maliyyə sabitliyinə malik olan dövlətimizin dünyadakı nüfuzunu artırır: "Antrepo" tipli anbar sisteminin yaradılması və təkmilləşdirilməsi Azərbaycana ən mühüm ticarət və logistika mərkəzi olmaq imkanını verir. Bu, dünyada kifayət qədər diqqət cəlb edər və dünyanın nəhəng şirkətlərinin Azərbaycana maraq göstərmələrinə səbəb olar".

"Vergi könüllüləri"ne sertifikatlar verilib

Vergilər Nazirliyində vergi orqanlarının müxtəlif strukturlarında könüllü fəaliyyət göstərən şəxslərə sertifikatlar təqdim edilmişdir.

Nazirliyin Media və Kommunikasiya İdarəsindən verilən məlumata görə, ölkədə könüllülük hərəkatının geniş vüsət aldığı, "vergi könüllüləri"nin də bu prosesin aktiv üzvləri olduğu qeyd edilən tədbirdə vergi orqanlarında könüllü fəaliyyət elan edildiyi gündən nazirliyə çoxsaylı müraciətlərin daxil olduğu bildirilib. Qeyd edilmiş ki, Bakıda və regionlarda yerləşən vergidödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 50-dən çox şəxs könüllü fəaliyyətə cəlb edilmişdir.

Tədbirdə çıxış edən könüllülər fəaliyyət göstərdikləri dövr ərzində iş prosesi ilə bağlı öz təəssüratlarını bölüşüb, vergi orqanlarında könüllü fəaliyyətə dair təkliflərini səsləndiriblər.



Mədəniyyət



Əminə Dilbazi - 100

Bu il Azərbaycan xoreoqrafiya məktəbinin tanınmış nümayəndəsi, görkəmli rəqs ustası, respublikanın Xalq artisti Əminə Dilbazının anadan olmasının 100 illiyi tamam olur. Azərbaycan incəsənətinin inkişafı və təbliği işinə dəyərli töhfələr vermmiş sənətkarın yubileyinin qeyd edilməsi haqqında Prezident İlham Əliyev sərəncam imzalıyab.



Sənət ömrünün əbədiliyinə inanan rəqqasə

Sərəncamda Əminə Dilbazının Azərbaycan rəqs sənətinin çoxəsrlik ənənələrinin qorunub yaşadılmasında müstəsna xidmətlər göstərdiyi qeyd olunub: "Sənətkar uzunmüddətli fəaliyyəti ərzində daim yüksək səhnə mədəniyyəti nümayiş etdirmiş, fitri istedadı və bənzərsiz ifaçılıq imkanları sayəsində xalq rəqslərinin qiymətli nümunələrinə yeni çalarlar qazandıraraq onları orijinal ifa tərzli ilə xeyli zənginləşdirmişdir".

Əminə Dilbazi də işrak edib. Bundan sonra taleyin uğurlu qədemləri hər yerdə onu izləməyə başlayıb. Böyük saloniardan rəqqasəyə ünvanlanan alqışlar, gül-çiçək dəstələri, tamaşaçı məhəbbəti... Azərbaycanın elə bölgəsi qalmayıb ki, Əminə Dilbazi orada konsert proqramı ilə çıxış etməsin. Uzaq-uzaq ölkələrdə də qastrol səfərlərində olub.

man uzun müddət sənətdən ayrılmadı. Bəxtim bir də onda getirdi ki, Cəvəd Hacıyev kimi gözəl bəstəkarla işlə qurdum. Biz həm də sənət dostu olduq".

Pedaqoji fəaliyyətə 1939-cu ildə Teatr Texnikumunda başlayıb. 1949-cu ildən Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyət göstərib. Uzun illər Azərbaycan Milli Konservatoriyasının nəzdindəki İncəsənət Gimnaziyasının müəllimi olub.

"Sənətdə üç rəqqasə ömrü yaşamışam"

Atasının təsəllisi...

...1919-cu il dekabrın 26-da Qazaxda dünyaya göz açmışdı. Beş yaşında böyük qardaşı Cavanşirin qəflətən xəstələnməsi onu ailəsi ilə birgə Bakıya gətirmişdi. Cavanşirin ölümünü atası çox sarsıtırmışdı. Onu həmişə dörd-qəm içərisində görmək balaca Əminəni sıxırdı. Özü-nəməxsus nevaşizləri, hətta nadindliyi ilə atasına bu dərdi unudurmaq istəyirdi. Bir gün atası onu bağrına basıb: "Qızım, görürəm sən mənə Cavanşirin əvəz edə bilərsən", deyib. Bərbərə aparıb saçlarını oğlanaşağı kəsdirdi. Ona oğlan paltarı alıb evə gətirdi. "Bu gündən Əminə mənim oğlum Cavanşirdir", deyib. Sonra ona çərkezi paltar, qaragül dərisindən papaq, gözəl bir xəncər də sifariş verib.

Qazaxdan ayaqlarını kəsməyiblər. Her il havalər isinməyə başlayanda ora gediblər. O illərdə yaylağa köçdükləri günlər də Əminə Dilbazının ən işıqlı xatirələrindən idi. Yaşadılar ilə səhər erkəndən çəmənlərdə oynayıb, qışlaqla, kəpənəklərlə yarışmış. Sonralar - məşhur rəqqasə

Taleyin daha bir ağır zərbəsi ilə 1932-ci ildə üzleşib. Onu çox sevmən, fədakar, məhraban atası dünyədən köçüb. Bu ayrılıq uzun illər barışmayıb.

Atası onu oğlan uşağı kimi böyüdülmüş. Yəqin buna görə idmana həvəs göstərib. İdmanın yüngül atletika növü üzrə rayonda keçirilən yarışlarda birincilik qazanıb. Arzusu idmançı olmaq idi. Ancaq orta məktəbdə oxuduğu illərdə Azərbaycanla ilk dəfə rəqs ansamblı yaranıb və Əminə xanımı da həmin ansambl qəbul ediblər. Beləcə, 1936-cı ilin yanvarından özü-nə tamamilə uzaq, yad saydığı rəqqasəlik sənətinin izinə düşüb.

1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və mədəniyyəti öngünü-

Ali təhsil almışa da, xalq rəqslərinin mahir ifaçısı kimi tanınıb. Üzeyir Hacıbəylinin musiqisi əsasında "Kolkox çölləri" adlı ilk rəqsini qurub. Rəqsədə o vaxt çox məşhur olan pambırçı Bəsti Bağirovanı rəqs qrupunun rəhbəri oldu. 1959-cu ildə Azərbaycan Tibb İnstitutunun nəzdində yaradılan "Cinar" tələbə rəqs kollektivinə, 1967-ci ildə Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki "Sevinc" qızlar ansamblına rəhbərlik etdi. İncəsənət Gimnaziyasında "Günəli" rəqs qrupunu yaratdı.

"Vağzalı", "Turacı", "Tərə-kəmə", "Naz eləmə", "İnnabi" və başqa rəqsləri məharətlə ifa edən rəqqasənin repertuarında rus, Ukrayna, öz-bək, ərəb xalqlarının rəqsləri də var idi. O, "Leyli və Məcnun", "Arşın mal alan", "Olməsin, bu olsun" və başqa əsərlərdə də rəqslər quruluş verdi.

Əminə Dilbazi 91 il ömür sürdü. O, 2010-cu ilin 30 aprelində vəfat etdi. Sənətkar özü də əmin idi ki, onun sənət ömrünü yetişdirdiyi rəqqasələr davam etdirəcək.

Zöhrə FƏRƏCOVA, "Azərbaycan"

Kamil Nəcəfzadə - 90

Sənətdə bənzərsizlik...

Dünyanın rənglərinə, olub-keçənlərə hər kəs öz duyğularından baxır. Həmin an yaşadığı hisslərdən onlara çalarlar qatırlar. Amma rəssamlar bunları müxtəlif janrlı, fərqli mövzulu əsərlərə çevirərək gözümüzün önündə canlandırır. Azərbaycan incəsənətində özünəməxsus yeri, xidmətləri olan, rəssamlıq sənətində geniş, çoxşaxəli yaradıcılıq yolu keçən Xalq rəssamı Kamil Nəcəfzadə belə istedadlı sənətkarlarımızdan biri idi. Onun əsərləri mövzu aktuallığı, orijinallığı ilə bənzərsizdir.



Məşhur filmlərin quruluşçu rejissoru

Kamil Nəcəfzadə 1929-cu il dekabrın 29-da Lənkəranda dünyaya göz açdı. Rəssamlığa kiçik yaşlarından meyil göstərirdi. Müsahibələrinin birində bu barədə deyib: "İlk dəfə əlimə karandaş götürərək yətinəncə mənənlə şəkil çəkməyimi hələ uşaq bağçasında baş verib". Orta məktəbi bitirdikdən sonra arzuladı onu Əzim Əzimzadə adına Rəssamlıq məktəbinə aparıb. O, Rəssamlıq məktəbinə daxil olanda Böyük Vətən müharibəsinin ağır illəri idi. Aclıq, yoxsulluq, çətinliklər içərisində keçən həmin illərdə də Kamil Nəcəfzadə böyük əzmlə oxuyub, sevib-seçdiyi sənətin sirlərinə vafiq olmağa səy göstərib. Əzim Əzimzadə adına Rəssamlıq məktəbinin uğurla başa vurub. 1949-cu ildə Moskvaya gəlib, təhsilini Umumittifaq Dövlət Kinematografiya İnstitutunda davam etdirib. Orada həm bacarıqlı pedaqoq, həm də istedadlı rəssam kimi tanınıb, əsərləri dünyanın bir sıra sergi zallarına bəzəyən Qriqori Şeqal, Yuri Pimenov və Fedor Boqorodskidən dərs alıb. Onlardan peşəkərlili, işlərinə can yandırmağı öyrənib. Bu tələbkər, sənətə sevgi və məsuliyyətlə yanaşan müəllimlərin verdiyi tapşırıqları yerinə yetirən, həm də öz istedadını nümayiş etdirən. Ona görə də institutu əla qiymətlərlə bitirirdi zaman Kamil Nəcəfzadəyə Moskvada qalib işləməyi təklif ediblər. Ancaq Bakı

da onun yolunu gözləyənlər var idi. Ən çox da anası üçün danışırdı. 1955-ci ildə SSRİ-nin paytaxtında qalmaq təklifindən imtina edərək geri döndü. Həmin ildən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlayıb. Quruluşçu rejissorun əməyi göz önündə olsa da, özü filmlərin pərdə arxasında qalır, o qədərdə tanınmır. Ancaq kino sənətində onlarız keçinmək mümkün deyil. İstedadlıdır, səmimiyyətdir, yaradıcılıq üslubu, dəxətlə seçilir, ekran əsərinin baxımlı olmasında quruluşçu rəssamın rolu əvəzsiz olur. Azərbaycan kino sənətində onun yaradıcılıq yolu keçən Kamil Nəcəfzadə belə sənətkarlardan idi. "Azərbaycanfilm" Kinostudiyasının istehsalı olmuş neçə-neçə sevilən, baxılan filmin ərsəyə gəlməsində əvəzsiz xidmətlər göstərib.

yıdbeyli, Əjdər İbrahimov, Arif Babayev və başqa görkəmli rejissorların filmlərində quruluşçu rəssam kimi çalışmaqdan zövq alıb, məmnunluq duyub.

Kamil Nəcəfzadə milli kinomuzun ən dəyərli nümunələri sayılan 40-dan çox filmdə quruluşçu rəssam kimi işləyib. "Sən niyə susursan?", "Əsl dost", "Bizim küçə", "Mən ki gözəl deyildim", "Ulduz", "Səmt küleyi", "Bir cənub şəhərində", "Var olun, qızlar", "Atları yəhərləyin", "Birisiz gəcəyaris", "Ad gününü", "Bağ mövsümü", "Bizi bağışlayın", "Gecə qatarında qəti", "Qızıl uçurum" və başqa filmlərin şöhrət qazanmasında onun tərtibatları mühüm rol oynayıb.

Vətəninə, xalqına bağlı sənətkar

O, həm də tanınmış teatr rəssamlarından biri idi. Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında "Fəhad və Şirin", Akademik Milli Dram Teatrında "Kor", "Knyaz", "Oqtay Eloğlu" və başqa tamaşalara verdiyi tərtibatlar bu gün də unudulmayıb. Kamil Nəcəfzadənin fəaliyyəti kino və teatr rəssamlığı ilə məhdudlaşmayıb. Rəngkarlıq, qrafika sənətində də istedadını nümayiş etdirib, portret, manzərə, süjetli kompozisiya, natürmort janrlarında maraqlı əsərlər yaradıb. "Kəpəz", "Payız", "Bizim dağlar", "Yallaqda səhər", "Günorta çağı", "Tutqun səma", "Göl", "İlan-dağ", "Kəndə səhər", "Gü-

nün şüası", "Şəki", "İlk traktor", "Çay kənarında" və digər əsərlərində öz daxili dünyasını, həyat və sənət haqqında düşüncələrini əks etdirib.

Kamil Nəcəfzadə dünya şöhrətli klassik sənətkarlarımızla yanaşı, müasiri olan tarixi şəxsiyyətlərin, mədəniyyət, incəsənət xadimlərinin də portretlərini ustalıqla kətana köçürüb. "Füzuli", "Şah İsmayıl Xətai", "Şəhriyar", "S.Vurğun", "N.Nərimanov", "C.Cabbarlı", "Əli Zeynalov", "İmran Qasımov", "Mahmud Eseməyev", "Həsənəğa Turabov" və başqa əsərləri bu qəbildəndir. Rəssamın Nariman Narimanovun həyat və yaradıcılığına həsr etdiyi qrafik təsvirlər, "Azərbaycan" adlı akvarel silsiləsi, Cəfər Cabbarlının "Sevil" pyesinə, Mehdi Hüseynin "Komissar" povestinə, Məmməd Səid Ordubadinin "Döyüşən səhər" romanına çəkdiyi illüstrasiyalar da həm tamaşaçılarını, həm də peşəkər rəssamların marağına səbəb olub.

Vətəninə, xalqına bağlılığı Kamil Nəcəfzadə bütün yaradıcılığı boyu müxtəlif əsərlərində ifadə edib. 1990-cı ildə xalqımızın başına gətirilən 20 Yanvar faciəsi ona da ağır təsir göstərib. Rəssam həmin müddəti gecədə törədilən qırğınları "Azərbaycan harayı" və "Tarix bağışlamır" əsərlərində əks etdirib.

Kamil Nəcəfzadə ölkəmizin hüdüdlərindən kənarında da tanınıb. İtaliyada, Türkiyədə, Yunanıstanda, Kanadada, Rumıniyada, Vyetnamda yaradıcılıq əzmiyyətlərində olub. Respublikamızda və xaricdə keçirilən bir sıra sərğilərin iştirakçısı, habelə fərdi sərğilərin müəllifi idi. Əsərləri Rusiya, Amerika, Böyük Britaniya, Yaponiya, Türkiyə, Çexoslovakiya, Almaniya, Fransa, Kanada, Vyetnam, İngiltərə və başqa ölkələrin muzey və şəxsi kolleksiyalarında saxlanılıb.

O, ömrünün sonunadək yaradıcılıqla bərabər, pedaqoji fəaliyyət göstərmişdir. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin professoru olub.

Yarımlıq əsrdən çox milli teatr və kino rəssamlığı sənətinin inkişafına xidmətlər göstərən, müasir Azərbaycan təsviri sənətinin tanınmış nümayəndəsi Kamil Nəcəfzadə 2011-ci il iyunun 29-da 82 yaşında vəfat edib.

Z.FƏRƏCOVA, "Azərbaycan"

Cəfər Cabbarlı - 120

Tamaşadan duyğulu anlar...



Sumqayıt Dövlət Dram Teatrı hər zaman kreativ layihələrlə fərqlənir. Son illər tamaşaçıların sayı artan teatr kollektivi demək olar ki, yeni sənə əsərlərinə müraciət edir.

Teatrda səhnələşdirilən tamaşalardan biri də "Ocaq"dır. Tamaşanın nümayişində duyğusal məqamlar yaşanır. Teatr kollektivi tamaşa bitdikdən sonra səbirsizliklə oğlunun hərbi xidmətinə ləyaqətlə başa vurub doğma Sumqayıta gəlişini gözləyən əsgər anasına sürpriz edib. Vətənə xidmətdən qayıtdıqca mehaz teatrda, anasının mədəni istiqahını keçirdiyi məkanda ona bu həyəcanlı, sevincli anları yaşatmaq istəyən Azərbaycan əsgərinin bu addımı hər kəs tərəfindən alqışlanıb. Turqut Özakmanın "Ocaq" tamaşası psixoloji dram olsa da, tamaşa sonunda baş tutan əsgərin

anası ilə görüşü tamaşaçılarda xoş duyğular yaşadıb. Yenicə əsgəri xidmətinə başa vurub geri dönen gəncin zalda anası ilə görüşünü tamaşaçılar ayağa qalxaraq alqışlayıb. Daha sonra övladları əsgəri xidmətdə olan analara gül dəstələri təqdim edilib. Tamaşaların belə təqdimatı bir daha sübut edir ki, teatrın qayası təkə insanları əyləndirmək, mənəvi zövq vermək deyil, həm də onları düşündürmək, maarifləndirmək, hər zaman vətən və torpaq duyğusunu qoruyub dövlətin yanında olmaqdır.

Akif ƏLİYEV, "Azərbaycan"

Görkəmli Azərbaycan dramaturqu və teatr xadimi Cəfər Cabbarlı ömrünün qısa, lakin mənəvi illərini, demək olar ki, əvvəldən axıra kimi Bakı şəhərində keçirib. Lakin buna baxmayaraq əyalət teatr-larının fəaliyyəti ilə də maraqlanıb, həmin sənət ocaqlarında çalışan aktyor və rejissorlardan dəyərli məsləhətlərini əsirgəməyib. Lənkərana böyük məhəbbətli olan ədib bu əsrarəngiz cənub şəhərində olmaq arzusu ilə də yaşayıb.

Köhnə arxiv sənədlərində teatr rejissoru Əli Mənsur Quliyevin Cəfər Cabbarlı ilə görüşləri barədə xatirələri bu gün də mühafizə olunmaqdadır. "1934-cü ildə Lənkəranda işçi-kolkoxçu dövlət teatri yaradmaq haqqında təşəbbüs irəlilətdim, - deyir Ə.Quliyev yazır. - İlk tamaşanın həmin ilin dekabr ayında göstərilməsi idi. Mən Bakıya gəlib Cəfərlə görüşdüm. Onu Lənkərana dəvət etdim və dedim ki, teatrın təntənəli açılışı olacaq. Opera teatrından, dram teatrından, xalq maarif komissarlığından da nümayəndələr çağırmışıq. Cəfər güle-güle: - Paraxod məni tutmaz? - dedi. Mən isə: - Yox, "Kallantay" çox böyük paraxoddur, - deyər cavab verdim. C.Cabbarlı belə məsləhət gördü ki, açılış yanvar ayında edək. Mən razılaşdım. Ancaq sənətkarın qəfil ölümü bu arzunu



Ədibin arzusu

ürəyimdə qoydu. Dəfn mərasimindən bir neçə gün sonra Lənkərana qayıtdım". Bununla belə dramaturqun çox sevdiyi şəhər "görüşü" onun əsərinin tamaşaya qoyulması ilə baş tutdu. 1935-ci il fevralın 14-də Lənkəran teatri C.Cabbarlının "Almaz" pyesinin premyerası ilə öz pərdəsini qaldırdı. İlk tamaşanın quruluşunu teatrın direktoru və rejissoru Əli Mənsur Quliyev vermişdi. Tamaşada iştirak edən aktyor heyəti rayon xalq teatrının yetimlərinə və Bakı teatrlarından dəvət olunmuş bir neçə artistdən ibarət idi. Təqdirəlayiq cəhət həm də o idi ki, Lənkəran teatrina Cəfər Cabbarlının adı verilmişdi.

1973-cü ildən fəaliyyətini bərpa edən Lənkəran Dövlət Dram Teatrının kollektivi də əvvəlki ənənəyə sadiq qalaraq dəfələrlə Cəfər Cabbarlının yaradıcılığına müraciət etməklə, ədibin "Oqtay Eloğlu", "Aydın", "Sevil", "Solğun çiçəklər" kimi dram əsərlərini müvəffəqiyyətlə tamaşaya qoyub. Bu yaxınlarda isə teatrda dramaturqun 120 illik yubileyinə təhffə olaraq onun "Vəfali Səriyyə, yaxud göz yaş çində gülüş" dramının premyerası keçirilib. Tamaşa qonşu Lerik rayonunda da oynanıb.

Novabrın 27-də isə Bakıda keçirilən "Cəfər Cabbarlı həftəsi" çərçivəsində Lənkəran Dövlət Dram Teatrının aktyorları Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində "Vəfali Səriyyə, yaxud göz yaş çində gülüş" tamaşası ilə paytaxt sənət-sevərləri qarşısında çıxış ediblər. Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Firdin Məhərrəmov, quruluşçu rəssamı Ramazan Ağayev, bəstəkarı Eldar Salayevdir.

Rolları aktyorlardan Aynur Əhmədova (Səriyyə), Seyad Əliyev (Rüstəm), Xalq artisti Qabil Quliyev (Həmzə), Əməkdar artist Süccəddin Mirzəyev (Səfər), aktyorlardan Qızılqul Quliyeva (Çimnaz), Əbülfəz Axundov (Axund), Tərlan Abdullayev (Məhərrəm), Emin Fərzullayev (Qurban), Miraslan Ağayev (Molla Möhsün), Təranə Fərəcova (Hüsniyyə) və Amil İbrahimli (Əsgər) ifa ediblər.

Ağadın BABAYEV, Lənkəran Dövlət Dram Teatrının ədəbi-dram hissəsinin rəhbəri

Xəbər

Bakı MDB məkanında Yeni il yarmarkalarına səyahət üçün ilk beş şəhər sırasındadır



Bakı MDB məkanında Yeni il yarmarkalarına səyahət üçün ilk beş ən yaxşı şəhər sırasına daxil olub.

"TurStat" turizm portalı Yeni il qabağı istirahət günlərində və 2020-ci ilin yanvarında Yeni il şənliklərində səyahət üçün MDB məkanında, o cümlədən Rusiyada ən yaxşı Yeni il və Milad festivallarının və yarmarkalarının reytingini təqdim edib. 2019-cu ilin dekabrında və 2020-ci ilin yanvarında MDB ölkələrində turistlər üçün ən cəlbedici Yeni il və Milad yarmarkaları Rusiya, Belarus və Azərbaycanda təşkil edilir. MDB məkanında Milad yarmarkalarının reytingi Yeni il və Milad festivalları və yarmarkalarının populyarlığını və unikallığını təhlilinin nəticələrinə əsasən tərtib edilib.



Gənclər və İdman naziri bədii gimnastika üzrə yığma komandamızın yoxlama məşqlərini izləyib

Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov Milli Gimnastika Arenasında olub.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, bədii gimnastika üzrə yığma komandamızın üzvlərinin yoxlama məşqlərini izləyən nazir daha sonra gimnastlarımızın suallarını cavablandırıb.

Sonda A.Rəhimov yığma komandamızın üzvləri ilə xatirə şəkilləri çəkilib.



“Bədii əsər oxumaq” mövzusunda bilik yarışı keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Bədii əsər oxumaq (yerli ədəbiyyat)” mövzusunda bilik yarışı keçirilib.

Yarışda Aİİ-nin İlahiyyat fakültəsinin I, II və IV kurs tələbələri, həmçinin Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak ediblər. Hər qrupdan 5 əsas və 1 ehtiyat iştirakçı olmaqla, ümumilikdə 8 komanda mübarizə aparıb.

Uç turdan ibarət olan yarışmada 45 sual səsləndirilib. Suallar İsa Hüseynovun “Məhşər”, Süleyman Rəhimovun “Mehman”, Məmməd Səid Ordubadinin “Qılınc və qələm”, Cəfər Cəbbarinin “Almaz”, Hüseyn Cavidin “İblis” əsərlərinin mövzularını əhatə edib.

Alli rektoru Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, ali



təhsil müəssisəsində keçirilən müsabiqələr tələbələrə elmə, maarifləndirici yarışmalara marağının artırılması, onların ümumi biliyinin və dünyagörüşünün yüksəldilməsi, öz biliklərini daha çevik şəkildə ifadə etmək təcrübəsi qazanmaları baxımından xüsusi əhəmiyyətə malikdir.

Bu yarışmanın tələbələrə təcrübə qazanmaq imkanı

yaratdığını nəzərə çatdıraraq C.Məmmədov gənclərə sənatlarının peşəkariyyəti üçün daim oxumaq, öyrənmək barədə tövsiyələrini bildirib. Ali rəhbəri bacarıq imkanlarını nümayiş etdirmələri baxımından, bu istiqamətdə təşkil olunan müsabiqə və bilik yarışmalarının xüsusi rol oynadığını vurğulayıb.

Alli rektoru daha sonra ölkəmizdə həyata keçirilən

dövlət gənclər siyasətindən bəhs edib. Gənclərin ölkəmizin müstəqqi gələcəyi naminə daha çox oxumaları, yüksəkixtisaslı kadrlar kimi yetişmələri üçün dayanmadan öz üzərlərində çalışmalı olduqlarının əhəmiyyətini vurğulayıb.

Yarışın sonunda turlar üzrə qazanılmış ümumi xallar əsasında qalib komanda üzvləri mükafatlandırılıb və sertifikatlar təqdim olunub.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutunda tələbələrə dünyagörüşünün artırılması, mütaliə vərdişlərinin və niq qabiliyyətlərinin formalaşdırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilib. Belə ki, həftənin şənbə günləri institutda tələbələr üçün müxtəlif kitabların müzakirələri təşkil olunur.

Yasəmən MUSAYEVA,
“Azərbaycan”

Lənkəranda növbəti bayram yarmarkası



Dekabrın 29-da Lənkəran rayonunun Vələdi kəndi ərazisindəki meyvə bazarında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ərzaq və yeyinti məhsullarının satış yarmarkası keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatı dəstəyi ilə təşkil olunan yarmarkada əhalinin

sərbəst alış-verişi üçün lazım olan şərait yaradılıb. Bayram yarmarkasında ayrı-ayrı şirkətlərin, fermer təsərrüfatlarının nümayəndələri, fərdi təsərrüfatlarında yetişdirdikləri məhsulları satan yerli vətəndaşlar iştirak edib. Səhər saatlarında başlayan yarmarkaya əhalinin tələbatına uyğun olaraq



ümumilikdə 30 tondan çox müxtəlif növ ərzaq və kənd təsərrüfatı məhsulları, o cümlədən yüksəkkeyfiyyətli yerli duyuqlar, çay, sitrus, meyvələr, şirələr və gündəlik ərzaq malları çıxarılıb. Ekoloji cəhətdən təmiz olan kənd təsərrüfatı məhsulları bazar qiymətindən 25-30 faiz, yeyinti məhsullarının isə

15-20 faiz aşağı qiymətlərlə təklif olunan meyvə və kənd təsərrüfatı məhsulları, o cümlədən yüksəkkeyfiyyətli yerli duyuqlar, çay, sitrus, meyvələr, şirələr və gündəlik ərzaq malları çıxarılıb. Ekoloji cəhətdən təmiz olan kənd təsərrüfatı məhsulları bazar qiymətindən 25-30 faiz, yeyinti məhsullarının isə

“Azərbaycan”

Şəmkirlilər dünya azərbaycanlıları ilə həmrəydirlər



Şəmkir rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə keçirilən şənlikdə iştirak edən minlərlə sakin dünya azərbaycanlıları ilə həmrəy olduqlarını nümayiş etdirmişdir.

Gənclər Mərkəzinin qarşısında keçirilən karnavalda Şaxta baba ilə Qar qız bayram şənliyinə toplaşanları salamladıqdan sonra tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Alimpaşa



Məmmədov açaraq Ümummilli Lider Heydər Əliyev tərəfindən təsis edilən 31 yanvar - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü'nün əhəmiyyətindən danışmış və ölkəmiz müstəqillik qazandıqdan sonra əldə etdiyi uğurlardan söhbət açmışdır. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində qazanılan nailiyyətləri diqqətə çatdıraraq icra başçısı bu nailiyyətlərdə Şəmkir rayonunun da payı olduğunu qeyd etmişdir. Rayonun sosial-iqtisadi həyatında yüksək göstəricilərə nail olan şəmkirliyə



2019-cu ildə rayonun sosial-iqtisadi və mədəni həyatında, eləcə də təhsil, səhiyyə və idman sahəsində uğurlar qazanan rayon sakinlərinin bir qrupuna mükafatlar təqdim olunduqdan sonra böyük bayram konserti olmuşdur. Karnavala toplaşanlar şən və oynaq musiqi sədaları altında rəqs etmiş, maraqlı əyləncələr keçirmişlər.

Sabir ƏLİYEV,
“Azərbaycan”

B İ L D İ R İ Ş

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DOST Agentliyinin “DOST İş Mərkəzi” MMC-nin “daftərxana və təsərrüfat mallarının” açıq tender (etender) üsulu ilə satın alınması üzrə 27 dekabr 2019-cu il tarixli yekun protokoluna əsasən “Office Lines” MMC qalib elan edilmiş və 27 dekabr 2019-cu il tarixində müqavilə imzalanmışdır.

Ünvan: AZ1005, Bakı şəh., Səbail rayonu, H.Z.Tağıyev küç., ev 13. Əlaqələndirici şəxs Firudin Məsməliyev. Telefon: (+99412) 497-41-66

Tender komissiyası

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10 sayılı Ərazi Maliyyə Hesablaşma Mərkəzi odun yanacağıının satın alınması məqsədilə açıq tender elan edir

Tender 1 LOT üzrə keçirilir:
Odun yanacağıının satın alınması
Tender iştirakçılarının təklif edilir ki, <https://www.etender.gov.az/> - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyən təşkilatlar 200 (iki yüz) manat məbləğə heç bir halda geri qaytarılmayan iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Portal vasitəsilə əldə edə bilərlər.

Təşkilat: Təhsil Nazirliyinin 10 sayılı Ərazi Maliyyə Hesablaşma Mərkəzi
Bankın adı: “Kapital Bank” ASC-nin Tərtər filialı
Kod: 200457
VÖEN: 9900003611
M/h: AZ37NABZ01350100000000001944
S.W.I.F.T. AIBAZ2X
H/h: AZ63AIB32051019444500201145
VÖEN: 7200462691
İddiaçıların tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- son bir ildə yerinə yetirilmiş analoji işlər barədə ətraflı məlumat.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçıların tender ilə bağlı sualları Portal vasitəsilə ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçıların tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 28.01.2020-ci il saat 10:00-a qədər və tender təklifi ilə bank təminatı sənədlərini 05.02.2020-ci il saat 17:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 06.02.2020-ci il saat 10:00-da açıqlanacaqdır. İddiaçıların açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Tender komissiyası

Azərbaycan Respublikasının Mərkəzi Bankı üçün poçt (kuryer) xidmətlərinin göstərilməsinə dair satınalma ilə bağlı tender elanı

Azərbaycan Respublikasının Mərkəzi Bankı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq poçt (kuryer) xidmətlərinin cəlb edilməsinə dair satınalma ilə bağlı açıq tender üsulu ilə elektron satınalma keçirir.

Tender proseduru 05 fevral 2020-ci il saat 15:00-da Dövlət satınalmalarının vahid internet Portalında (<https://etender.gov.az/>) (bundan sonra - Portal) keçiriləcəkdir.

Maraqlı şəxslər tenderdə iştirak etmək üçün Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına 100 (yüz) manat məbləğində iştirak haqqı ödəməklə Portal vasitəsilə əsas şərtlər toplusunu əldə edə bilərlər:

Azərbaycan Respublikasının Mərkəzi Bankı
Kod: 501004
VÖEN: 9900071001
Hesab: AZ25NABZ01701190000000001944
Müxbir hesab: AZ74NABZ01451700000000001944
S.W.I.F.T. BİK NABAZ2C

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderdə iştirak etmək üçün iddiaçıların Portal vasitəsilə aşağıdakı sənədləri təqdim etməlidirlər:

- iddiaçının tam adı, nizamnaməsi, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, bank rekvizitləri;
- tender təklifi və satınalma müqaviləsinin imzalanması səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- Azərbaycan dilində tender təklifi (tender təklifi 19 mart 2020-ci il tarixədək qüvvədə olmalıdır);
- tender təklifinin qiymətinin 1 (bir) faiz məbləğində bank təminatı (tenderin əsas şərtlər toplusuna əlavə edilən bank qərantıyının formasında);
- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq dövlət orqanından arayış;
- iddiaçının müvafiq sahədə ən azı 3 (üç) il, o cümlədən dövlət qurumları ilə ən azı 1 (bir) il iş təcrübəsi olması barədə məlumat;
- tenderin əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumat.

İddiaçıların tender təklifini və tender təklifinin bank təminatını 05 fevral 2020-ci il saat 14:00-a qədər, digər tələb olunan sənədləri isə ən gec 24 yanvar 2020-ci il saat 18:00-a qədər Portal vasitəsilə təqdim edə bilərlər.

Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.

Xidmətin göstərilməsi müddəti: satınalma müqaviləsi imzalandığı gündən 1 (bir) il müddətinə.

Qiymətləndirmə meyarları: maliyyə amili və iş təcrübəsi.

Tender prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini Portal vasitəsilə müşahidə edə bilər.

Tender komissiyası

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu açıq tenderə dəvət edir

“Məxfi siqortaolunanların uçotu, hesabatlarının qəbulu və Vergilər Nazirliyi ilə məlumat mübadiləsinin təkmilləşdirilməsi” işlərinin satın alınması.

Tender iştirakçılarının təklif edilir ki, <https://www.etender.gov.az/> - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar LOT üzrə müəyyən edilən məbləğə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

İştirak haqqı: 300 (üç yüz) manat

VÖEN: 1300050781
Bank: Dövlət Xəzinədarlığı Agentliyi
H/h: AZ46CTRE0000000000007018504
M/h: AZ41NABZ01360100000000003944
VÖEN: 1401555071
Kod: 210005
SWIFT: CTREAZ22
Büdcə gəlirlərinin təsnifat kodu: -142319
Büdcə səviyyəsinin kodu: - 4

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçıların tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (tekliflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tekliflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- tender iştirakçısının müəyyən etdiyi digər sənədlər.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçıların tender ilə bağlı sualları Portal vasitəsilə satınalma təşkilatına ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçıların tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 29.01.2020-ci il saat 15:00-a qədər və tender təklifi ilə bank təminatı sənədlərini 06.02.2020-ci il saat 15:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 07.02.2020-ci il saat 15:00-da açıqlanacaqdır. İddiaçıların açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Tender komissiyası

B İ L D İ R İ Ş

“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxs (DOST Agentliyi) **yumşaq inventarın** satın alınması məqsədilə elan etdiyi açıq tenderdə iddiaçıların daxil olmuş tender təkliflərinin qiymətləndirilməsini həyata keçirmiş və müsabiqənin qalibi **“KƏMƏR-QAYA” MMC** müəyyən edilmişdir.

Qalib təşkilatla satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası



Daha 94 şəhidin 160 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edilib

Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən komissiya daha 94 şəhidin 160 vərəsəsinə birdəfəlik ödəmənin (11 min manat) verilməsinə dair qərar qəbul edib.

Birdəfəlik ödəmələrin yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürülməsi üçün müvafiq işlər aparılır. Ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Bu günədək onlardan artıq 12 minədək şəhidin 18 minədək vərəsəsinin birdəfəlik ödəmə ilə təminatı həyata keçirilib.

Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı artıq 98 faiz icra olunub.

Ermənistan ordusunun bölmələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəs rejimini 20 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə atəşkəs rejimini 20 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Azərbaycan Respublikasının Qazax rayonunun Kəmərlı, Qaymaqlı, Quşçu Ayrım kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyax, Ağdam rayonunun Tağıbəyli, Novruzlu, Füzuli rayonunun Aşağı Vey-səlli, Qobu Dilağarda, Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərinə atəş açılıb.

Qədəmlərin mübarək, Yeni il!



Foto Ağaeli MƏMMƏDOVUNDUR

«AZƏRBAYCAN» qəzetinin reklam xidməti
539-49-20

“Bakı Metropoliteni” QSC N.Nərimanov adına elektrik Deposu ərazisində “Depolar üzrə iş Departamenti” üçün İKT infrastrukturunun yaradılması işlərinin satın alınması üzrə açıq tender elan edir

Tender 1 (bir) LOT üzrə keçirilir:
Tender iştirakçılara təklif edilir ki, <https://www.etender.gov.az/> - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar LOT üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilməsinə hesab köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

LOT-1. “Bakı Metropoliteni” QSC-nin N.Nərimanov adına elektrik Deposu ərazisində “Depolar üzrə iş Departamenti” üçün İKT infrastrukturunun yaradılması işlərinin satın alınması
İştirak haqqı - 800 manat
Hesabın adı: BAKI METROPOLITENI QSC
Hesab nömrəsi (IBAN): AZ98AZRT38050019440010268002 AZN
VOEN: 1402871431
Bankın adı: AZƏR TÜRKBANK ASC (Mərkəz Filialı)
Kod: 501361
VOEN: 9900006111
Müxbir hesabı: AZ02NABZ0135010000000022944
SWIFT BIK: AZRTAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərini 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə satınalma təşkilatına ünvanlaya bilərlər.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 27 yanvar 2020-ci il saat 15:00-a qədər və tender təklifi ilə bank təminatı sənədlərini 04 fevral 2020-ci il saat 15:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 05 fevral 2020-ci il saat 15:00-da açıqlanacaq. İddiaçıların açılış nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər. QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Tender komissiyası

B İ L D İ R İ Ş

“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxs (DOST Agentliyi) **jaluzlərin alınması, quraşdırılması və elektrik xəttinə qoşulması** məqsədilə elan etdiyi açıq tenderdə iddiaçılardan daxil olmuş tender təkliflərinin qiymətləndirilməsinə həyata keçirmiş və müsabiqənin qalibi **“KƏMƏR-QAYA” MMC** müəyyən edilib.

Qalib təşkilatla satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası

“Holcim Azərbaycan” Təchizat və müqavilələr şöbəsi tərəfindən tender elanı

“Holcim Azərbaycan” ASC təchizatçı şirkətlər bazasını artırmaq məqsədilə aşağıda göstərilən xidmət üzrə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən şirkətlərə əməkdaşlıq etməyə dəvət edir:

- rfq_42359 - Reklam məhsullarının mediada yerləşdirilməsi (radio, TV) -
- rfq_42355 - Sosial media şəbəkələrində kontentin hazırlanması və idarə edilməsi
- rfq_42339 - 360 dərəcə marketing kommunikasiyalarının kreativ dəstəyi

Maraqlı tərəflər yuxarıda göstərilən xidmətin adını qeyd edib, şirkətin profaylı məlumatlarını 10 yanvar 2020-ci il tarixdə offer-aze@lafargeholcim.com elektron ünvanına göndərə bilərlər.

“Holcim Azərbaycan” ASC-nin tələblərinə uyğun olan şirkətlərə əlavə məlumat verəcək.

Tender komissiyası

“Azərsu” ASC açıq tender elan edir

“Azərsu” ASC-nin daxili vəsaiti hesabına açıq tender metodu tətbiq edilməklə elektron satınalma vasitəsilə emalı naqillərin satın alınması.

Malgöndərlər (podratçılar) <https://www.etender.gov.az/> - dövlət satınalmalarının vahid internet Portalından tender haqqında ətraflı məlumatı əldə edə bilərlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilməlidir: **Tender predmeti üzrə oxşar təcrübənin mövcudluğu (son 3(üç) il üzrə oxşar mal-materialların təchizatı və həcmi üzrə icra edilmiş ən azı 1(bir) müqavilə) və keyfiyyət uyğunluğuna dair göstəricilər (keyfiyyət zamanı, mənsə sertifikatı və digər standartlara dair təsdiq edici sənədlər).**

Malgöndərlər (podratçılar) aşağıdakı məbləğdə iştirak haqqını göstərilməsinə hesab köçürdükdən sonra əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet Portalından əldə edə bilərlər.

Tenderdə iştirak haqqı 200 manatdır.

- tenderdə iştirak etmək üçün yazılı müraciət (Tender komissiyasının adına);
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərini 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- malgöndərlərin (podratçıların) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- malgöndərlərin (podratçıların) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayışı;
- malgöndərlərin (podratçıların) tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatları.

Malgöndərlər (podratçılar) tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) **29 yanvar 2020-ci il saat 16:00-a** qədər, tender təklifi və bank təminatını isə **06 fevral 2020-ci il saat 18:00-a** qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə təqdim etməlidirlər.

Elektron satınalmanın açılışı **07 fevral 2020-ci il saat 16:00-da** dövlət satınalmalarının vahid internet Portalında həyata keçiriləcəkdir.

Tender komissiyası

“Bakı Metropoliteni” QSC işıqlandırma sistemi üçün avadanlıq və malların satın alınması üzrə açıq tender elan edir

Tender 1 (bir) LOT üzrə keçirilir:
Tender iştirakçılara təklif edilir ki, <https://www.etender.gov.az/> - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar LOT üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilməsinə hesab köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

LOT-1. İşıqlandırma sistemi üçün avadanlıq və malların satın alınması
İştirak haqqı - 400 manat
Hesab adı: BAKI METROPOLITENI QSC
Hesab nömrəsi (IBAN): AZ98AZRT38050019440010268002 AZN
VOEN: 1402871431
Bankın adı: AZƏR TÜRKBANK ASC (Mərkəz Filialı)
Kod: 501361
VOEN: 9900006111
Müxbir hesabı: AZ02NABZ0135010000000022944
SWIFT BIK: AZRTAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərini 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə satınalma təşkilatına ünvanlaya bilərlər.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 27 yanvar 2020-ci il saat 15:30-a qədər və tender təklifi ilə bank təminatı sənədlərini 04 fevral 2020-ci il saat 15:30-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 05 fevral 2020-ci il saat 15:30-da açıqlanacaq. İddiaçıların açılış nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər. QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Tender komissiyası

ALLAH RƏHMƏT ELƏSİN!

“Azərbaycan” qəzeti redaksiyasının kollektivi iş yoldaşları Xuraman Orucovaya qardaşı

KAMİL ORUCOVUN vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı və komitənin üzvləri təhsil eksperti Etibar Əliyevə anası

ZEYNƏB XANIMIN vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi və kollektivi

AYDIN AĞƏMİ OĞLU BƏŞİROVUN vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Dövlət İqtisad Universitetinin kollektivi Hərbi və xüsusi şöbənin müdiri Seidə Babayevaya əziz

RƏNA XANIMIN vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov və universitetin kollektivi UNEC İctimai Nəzarət Şurasının koordinatoru Etibar Əliyevə anası

ZEYNƏB XANIMIN vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Sirvan Apelyasiya Məhkəməsinin rəhbərliyi və kollektivi Beyləqan Rayon Məhkəməsinin hakimi

NƏSRULLAH ƏLİYEVİN vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Beyləqan Rayon Məhkəməsinin kollektivi məhkəmənin hakimi

NƏSRULLAH ƏLİYEVİN vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

<p>BAŞ REDAKTOR</p> <p>Bəxtiyar SADIQOV</p>	<p>Ünvan</p> <p>AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, IV mərtəbə</p> <p>e-mail: secretary@azerbaijan-news.az az.reklam@mail.ru azerbaijan-news@mail.ru www.azerbaijan-news.az</p>	<p>Telefonlar</p> <p>Qəbul otağı - 539-68-71, Baş redaktor müavini - 538-86-86, 434-63-30, 538-97-96, Müəssisə katibi - 539-43-23, Müəssisə katibi müavini - 539-44-91, Parlament və siyasət şöbəsi - 539-72-39, 539-84-41, 539-21-00, İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,</p> <p>Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 432-37-68, Humanitar siyasət şöbəsi - 538-56-60, 539-63-82 İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11, Fotoilustrasiya şöbəsi - 538-84-73, Kompüter mərkəzi - 538-20-87, Mühasibatlıq - 539-59-33</p>	<p>Qeydiyyat nömrəsi 1</p> <p>“Azərbaycan” qəzetinin kompüter mərkəzində yığılıb sahifələndirilmişdir.</p>	<p>Rəsmi sənəd və çıxışlarda sütyunlarla barabər, dərc üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir</p> <p>Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır</p>	<p>Gündəlik qəzet</p> <p>Tiraj 8895 Sifariş 4340 Qiyməti 40 qəpik</p>
---	--	--	---	--	---